

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU**

**AZSAÝLI XALQLARIN
FOLKLORU**

BAKİ – 2014

Layihənin rəhbəri: AMEA-nın müxbir üzvü,
fəlsəfə elmləri doktoru
Muxtar KAZIMOĞLU (İMANOV)

**Tərtib edən və
ön sözün müəllifi:** filologiya elmləri üzrə fəlsəfə doktoru
Mətanət YAQUBQIZI

Redaktor: filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent **Rza XƏLİLOV**

Rəyçilər: AMEA Folklor İstututunun aparıcı elmi işçisi,
sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, albansünas
Bəxtiyar Adil oğlu Şahverdiyev;
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Asiyyat Kamil qızı TİNAYEVA, milliyyəti avar;
AMEA Coğrafiya İstututunun Hidrologiya və su
ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, coğrafiya
üzrə fəlsəfə doktoru **Cuma Həzrət oğlu**
MƏMMƏDOV, milliyyəti saxur

Mətnlərin tərcüməsi üçün məsul şəxslər:

- Udi dilinin tərcüməsinə məsul şəxs** Qəbələ rayonunun Nic qəsəbəsinin 3 sayılı orta məktəbinin müəllimi Sevil Atayeva
- Avar dilinin tərcüməsinə məsul şəxs** AMEA Nəsimi adına Dilçilik İstututunun elmi əməkdaşı Cəmilə Keysərovskaya
- Saxur dilinin tərcüməsinə məsul şəxs** Zaqatala rayonunun Mina Nəzirova adına orta məktəbinin baş müəllimi Oktay Camalov
- İngiloy dilinin tərcüməsinə məsul şəxs** Zaqatala rayonunun Əliabad icra nümayəndəliyinin baş mühəsibi Əlican Əlicanov

folklorinstitutu.com

X 4603000000 Qrifli nəşr

N-098-2014

© Folklor İstututu, 2014

QAFQAZ ALBANIYASININ ƏSKİ QAFQAZDILLİ SAKİNLƏRİNĐƏN ÇİLΒ (AVAR), ÇİQB (SAXUR), GEL (İNGİLOY) VƏ UDİNLƏR BARƏDƏ BƏZİ QEYDLƏR

Strabonun yazdığını görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, cullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xinalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubixlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırıldılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önemli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimalındaki dağlıq ərazilərində yaşamaqdadırlar.

Bunlardan ən çoxsayılısı avarlardır ki, Onların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskundurlar. Hazırda Dağıstanın ən çoxsayılı xalqı hesab olunurlar. Azərbaycanın isə sayca altıncı etnik qrupudur. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasian tipinə aiddirlər, kəllə quruluşlarına, saç və gözlərinin rənginə görə avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) tipinə aid olan Azərbaycan türkləridən fərqlənirlər. Ümumi sayılarının 500-600 min civarında olduğu bildirilir. “Avar” adı onlara kənardan verilmiş addır. Özlərini “tsolb” adlandırırlar. Tarixi mənbələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edilmiş “çilb” və ya “silv” şəklində, qədim Albaniyanın xalqlarından biri kimi qeydə almışdır.

Kənardan verilən “avar” adına görə onları çox zaman VI-VIII əsrlədə mövcud olan və Şərqi Avropanın böyük bir hissəsini hakimiyəti altına alan Böyük Türk-Avar Xaqanlığını quran avar türkləri ilə qarışdırırlar. Həqiqət isə bundan ibarətdir ki, tsolb-avarların türk avarlarla heç bir etnik və dil qohumluğu yoxdur.

Görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox xalqları kimi Avar Xaqqanlığının təbəələri olmuş və ya da əsgər kimi türk-avar ordusunda xidmət etmiş və bu üzdən “avar” adı yanlış olaraq onlara da şamil edilmişdir.

Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdıqları qəbul edilsə də, əslində burlar qohum dillər olmasına rəğmən, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanmışdır. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşmişdir – Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyahıların (andoklarının) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşmişdir – Avarsckoye Koysu.

E.ə. IX-VII əsrlərə aid Aşşur mənbələrində Dağıstanın adı andiyahıların adından törəmə olan “Andiya” kimi çəkilməkdə və onun Manna dövlətinin əyaləylətindən biri olduğu qeyd edilməkdədir. Həmin əyalətlə qonşu olan başqa bir Manna əyaləti isə “Durdukka” adlanmaqdadır ki, bu da durdzuk adının Aşşur dilindəki təhrifindən başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda yaşayan çeçenləri “durdzuk” deyə adlandırırlar. Yeri gəlmışkən, qeyd edək ki, eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Manna vilayətinin adı “Mazamua” kimi çəkilir ki, bu toponimlə Mazımcay hidronimi arasındaki eyniliyi görməmək mümkün deyil.

Azərbaycanda məskun olan avarlarla qonşuluqda digər azsaylı qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və ingiloyların adını xüsusi çəkmək lazımdır.

Saxurlar Azərbaycanın Qax, Zaqtala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqtala bölgəsiylə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar. “Saxur” adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları 30 mindən bir qədər çox olan saxurlar özlərinə “yixv” deyirlər ki, tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın

bir qədər təhrif edilmiş forması olan “çiqb” kimi Qafqaz Albaniyasının sakinlərindən biri kimi qeydə almışdır.

İngiloylara gəlince, əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən bu xalqın nümayəndələri I Şah Abbasın dövründə müsləmanlığı qəbul etmişlər. Tarixi mənbələr onlardan “gel” (qel) adı altında, Qafqaz Albaniyasının sakinlərindən biri kimi söz açılır.

Qafqaz Albaniyasının qafqazdilli xalqlarndan danışarkən, udinlərin üzərində xüsusi durmağa çox böyük ehtitac var. Şərqi Qafqazda qədim xalqlardan biri olan və özlərini “udi” adlandıran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlara Rusiya, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və başqa olkələrdə də rast gəlmək mümkündür.

Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. Alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır. Lakin tarixi mənbələrin heç biri bunu təsdiqləmər. Əksinə, həm erməni, həm də alman qaynaqları birmənalı şəkildə bildirirlər ki, alban əlifbası məhz qarqar dili əsasında yaradılmışdı və bu dil əsrlər boyu Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir.

Əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab edirlər. Lakin faktlar başqa şeyi dikte edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”da əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Abramzonun yazdığını görə isə XVI əsrdə Qaraqlışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir. Yəni faktlar bu xalqın qıpçaq xalqı olduğunu sübut edir. Maraqlıdır ki, hazırda Avropanın bir çox kitabxana və əlyazma fondlarında bu dildə çox sayıda alban ədəbiyyatı nümunəsi qorunub saxlanmaqdadır ki, onlardan Mxitar Qoşun “Törə Biriqi” kitabının, Kirakos Gəncəlinin “Tarix” kitabının II fəslinin, alnab karalikosu Nersesin moizəsinin və s. adlarını çəkmək olar.

Bəxtiyar Şahverdiyev

AVAR FOLKLORU

Folklor hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini özündə əks etdirən onun mənəvi sərvətidir. Hər bir xalqın tarixi, adət-ənənəsi, ictimai-siyasi düşüncəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi bütöv və özünəməxsus şəkildə onun folklorunda cəmlənmişdir. Bu baxımdan Azərbaycanda yaşayan avarların foklor nümunələri maraq doğurur.

Avarlar Azərbaycanın şimal-qərb bölgəsində - Zaqatala və Balakən, qismən də Qax rayonlarında yaşayırlar. Əhali əsasən əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşgul olur.

Avar xalq ədəbiyyatı mövzu və məzmun baxımından rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaç cəhətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda əmələ gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıllar, dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərmişdir. Qodu-qodu ilə bağlı olan nəğmələrin ilk iki sətri Azərbaycan dilindədir:

Qordi, qordi, qordina,
Qordi salam vardina.

Bir çox atalar sözləri və zərbi-məsəllər (Məsələn: Bir əldə iki qarpız tutmazlar), Molla Nəsrəddinlə bağlı olan lətifələr də buna əyani misal ola bilər.

Azərbaycan folklor nümunələri ilə bir sıra ortaç cəhətlərlə yanaşı, avar folklorunun özünəməxsus cəhətləri az deyildir. Bu cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastalarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət - ənənələrdə özünü göstərir.

Yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bayramını keçirirlər. Bundan başqa yaz aylarında Rohi bog mərasimi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan yağış və gün istəmə mərasimi uşaqların və böyüklerin həvəslə keçirdiyi mərasimdir. Yagış istəmə mərasimində burcah və gün istəmə mərasimində maxara bişirilir və hər kəsə veriliirdi. Sulu

burcah (əriştə) yağış damlalarını, sac üstündə bişirilən saçaqlı maxara isə günüəsi xatırladır.

Avar toy adətlərinin özünəməxsusluğuna gəldikdə isə onu deyə bilərik ki, nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi keçirilir, evlənəcək olan oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrıılır.

Avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təmbur çalaraq söylərdilər. “Xoçbar”, “Baxtika”, “Kamalil Başir” kimi xalq dastanları Dağıstanda olduğu kimi bu bölgədə də dillər əzberidir. “Xoçbar” dastanında xalq qəhrəmanı Xoçbarın zülmkar xana ölüm anında belə boyun əymədiyini, “Kamalil Başir” dastanında gözəlliyi dillərdə dastan olan Kamalin oğlu Başirin gözəlliyyinin başına bəla olmasından, atası tərəfindən öldürülməsindən danışılır. Bu dastanlardan biri olan “Baxtika”da göstərilən baş qəhrəman Baxtika Avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbrahimxəlil xanla müttəfiq olan Umaxan çox gənc olan bacısını yaşılı xana ərə verir. Baxtika qardaşına üsyan etsə də bunun heç bir faydasının olmaması, ər evinə getməyə məcbur qaldığından çəkdiyi iztirablar dastanda öz əksini tapmışdır.

Avar xalqının qəhrəmanlıq keçmişini, onun qəhrəman övladlarının göstərdiyi şücaətləri “Carli Şaban” və Ğoloda sakinlərinin qəhrəmanlığını əks etdirən müxtəlif xalq şeirlərində, İmam Şamil və onun əfsanəvi naibi Hacı Muradla bağlı olan əfsanə və rəvayətlərdə görə bilərik. İmam Şamilin 30 ilə yaxın Rus İmperiyasına qarşı igidliklə vuruşması, Hacı Muradın göstərdiyi misilsiz qəhrəmanlıqlar xalqın yaratdığı rəvayət və əfsanələrdə, nəğmələrdə işirdilmir, öz real əksini tapır.

Azərbaycanda yaşayan avarların folklor nümunələrinin toplanmasına və araşdırılmasına dərin ehtiyac duyulur. Bu kitabdan bölgənin folklorunu araşdırın tədqiqatçılar, tələbələr, orta məktəbdə avar dilini tədris edən müəllimlər istifadə edə bilər.

Asiyyat Tinayeva

SAXUR XALQININ TARIXƏN SÖNMÜŞ ÇIRAĞININ YENİDƏN İŞİQLANMASI

Coğrafi mövqeyinə görə saxurların yaşayış məskənləri Böyük Qafqaz ərazisinin (Samurun və Muxaxçayın, Talaçayın orta və yuxarı, Süskənçay və Kürmükçayın yuxarı sutoplayıcı sahələri) dağlıq və dağ ətəyi sahələrini təşkil edir.

Saxur dili mənşəyi etibarilə Dağıstan xalqları sırasına daxildir. Müasir dövrdə Dağıstan MR və Azərbaycan Respublikasının bir sıra kəndlərinin əhalisi bu dildə danışır. Dağıstan MR-da - Qurtul, Qilmez, Mikek, Xiyaq, Saxur, Xoyik, Muslaq, Mişləş, Korş, Cınıq, Attal, Baş Kalel, Baş Muxax (qismən Mahacqala ş., Rutul rayon mərkəzi), Azərbaycan Pespublikasında - Zaqatala rayonunun Ağdam Kalel, Mişləş, Gözbarax (Qudbarağ), Ələsgər (Harasqal), Sabunçu, Suvagil, Yeni Suvagil, Qas, Qarqay, Qalal, Əzgilli, Mamrux, Lahic, Əli Bayramlı, Çınçar, qismən (Cimcimax, Muxax, Çobankol, Yuxarı Tala, Qımır, Yuxarı Çardaxlar və Zaqatala ş.) və Qax rayonunun - Ləkit-Kötüklü, Qum, Cinarlı, Üzümlü, (qismən Güllük, İlisu, Sarıbaş, Zərnə, Ağçay, Qaşqaçay və Qax ş.) yaşayış məntəqələrinin sakinləri qismən və ya tam şəkildə saxurlardan ibarətdir.

Qeyd edək ki, qismən adlandırdığımız əksər yaşayış məntəqələrinin əhalisi keçmişdə saxurlar olmuş və o dildə də danışmışlar (prof. A.Qenko, Saxskiy Alfavit, 1934). Başqa bir tədqiqatçının fikrincə, saxurların sayı əvvəllər daha çox olmuşdur (A.M.Dirr, 1913). Bunun səbəblərindən biri odur ki, SSRİ dövründə və indi Azərbaycan Respublikasında yaşayan saxurların təxminən 90%-nin milliyyəti rəsmi sənədlərdə onların öz istəkləri ilə azərbaycanlı kimi göstərilmişdir.

Saxur dilinə olan diqqətə bir sıra tədqiqatçıların əsərlərində rast gəlirik [N.Trubetzkov, 1931; E.F.Djeyranaşvili, 1953; E.A.Bokarev, 1961; B.B.Talıbov, 1961; S.Ulman, 1962; A.M.Aslanov, 1965 və s.].

Böyük xalqların folkloru ilə yanaşı, azsaylı xalqların folklorunu da öyrənmək tələb olunur. Bu barədə Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanması azsaylı xalqları çox sevindirmişdir.

Respublika Prezidentinin bu etimadına digər azsaylı xalqlar kimi saxur xalqı da çox sevinir və ona minnətdarlığımızı bildiririk. Prezidentimizin hərtərəfli siyasəti bizə böyük ruh yüksəkliyi verir və Azərbaycanda yaşayan xalqları bir-birinə bağlayan dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirir.

Şübhəsiz ki, Yer kürəsidə təbiətin gözəlliyi onun müxtəlif relyefə, torpağı, suya və iqlimə malik olması ilə müəyyən olunduğu halda, cəmiyyətdə bu gözəllik xalqların dil müxtəlifliyi, onların folkloru, adət-ənənələri və mədəniyyəti ilə təmsil olunur. Azsaylı xalqların folklorunun böyük xalqların mədəniyyətinə integrasiya etməsi onların daha böyük mədəniyyətin kulminasiya zirvəsinə ucalmasına səbəb olur.

Bununla yanaşı, saxur xalqının folklorunun, dil və adət-ənənələrinin öyrənilməsi onun mədəniyyətinin qorunub saxlanılmasına səbəb olacaqdır. Şübhəsiz ki, saxur xalqının folkloru və dilinin öyrənilməsi, saxur xalqına məxsus yaradıcılıq nümunələrinin gələcək nəsillərə çatdırılmasında və qorunmasında böyük rol oynayacaqdır. Bunun da əhəmiyyəti əvəzsizdir.

Azərbaycanın böyük mədəniyyətə malik olmasında və çıçəklənməsində saxur xalqının da övladları daima iştirak etmiş və indi də bu fəaliyyətlərini davam etdirirlər. Onlar sənaye sahələrində, kənd təsərrüfatında, hərb işinidə, səhiyyədə, elm və təhsil sahələrində çalışmaqla daima respublikanın tərəqqisində digər millətlərlə ciyin-ciyinə çalışmağı davam etdirirlər.

Saxur xalqının tanınmış ziyalalarından biri Azərbaycanda dilçilik sahəsində çalışan və özünəməxsus yer tutan filologiya elmləri doktoru, professor Səlim Abdullətif oğlu Cəfərovdur. Onun bu sahədə göstərdiyi xidmətlərindən bəzi məqamları Bakı Dövlət Universitetinin əməkdaşı f.e.d. prof. M.Qiyasbəylinin 24 may 1997-ci ildə «Naxçıvan» qəzetində Azərbaycan SSR Dövlət mükafatı laureati, filologiya elmləri doktoru, professor Səlim Əbdüllətif oğlu Cəfərova həsr etdiyi məqaləsində öz əksini tapmışdır. «O da dilimizin fədaisi idi ...» adlı məqaləsində M.Qiyasbəyli bundan geniş şəkildə bəhs edir.

Azərbaycan dilçiliyindəki uğurları ilə yanaşı, alim öz doğma dilini də unutmamış, 1934-1941-ci illərdə saxur dilinin əlifbasını yaratmış və bu dilin qrammatikasına və fonetikasına aid bir neçə kitab nəşr etdirmişdir. Sonradan f.e.n. Abdulla Qarayev, f.e.n. Əhməd Qurbanov, f.e.d., prof. Əhməd Aslanov tərəfindən inkişaf etdirilmişdir. Dağıstan MR f.e.d. prof. Rusiya EA akademiki Harun İbrahimov tərəfindən saxur xalq dilinin fonetikası yazılmışdır.

Bununla yanaşı, Azərbaycan Pespublikasında elm, təhsil, səhiyyə və memarlıq sahələrində çalışmış və çalışan saxur xalqının nümayəndələrindən bəzilərinin, o cümlədən f.r.e.d., AMEA-nın müxbir üzvü Prezident təqaüdçüsü Abdulla Muxtarovun, b.e.d. AMEA-nın müxbir üzvü İbrahim Əzizovun, tibb.e.d., prof. Bəhram Aşurovun, tibb e.ü.f.d. Arif Yusibovun, c.e.ü.f.d. professor Mamed Çobanzadənin, c.e.ü.f.d. Cuma Məmmədovun, f.r.e.f.d. İsmayıll Yusibovun, f.r.e.ü.f.d. Bəhram Mehdiyevin, f.r.e.ü.f.d. Elmira Muxtarovanın, f.r.e.ü.f.d. Murad Muxtarovun, f.r.e.ü.f.d. Əkrəm Aslanovun, f.r.e.ü.f.d. Kamran Rəhimovun, t.e.ü.f.d. Eldar Mehdiyevin, t.e. ü.f.d. Aidə Cəfərovanın, f.e.ü.f.d. Afət Cəfərovanın, t.e.ü.f.d. prof. Xalıq Yahudovun, t.e.ü.f.d. Aslan Əhmədovun, f.e.ü.f.d. Ramazan Məmmədovun adlarını çəkmək olar.

Qeyd etmək lazımdır ki, saxur xalqı az sayılı olmasına baxma-yaraq, dil, danişiq, davranış, müraciət qaydalarına görə də, özünə-məxsus mədəniyyəti ilə digərlərindən fərqlənir. Xalqın qədimliyi, onun dilində çörək, su və hərəkətin dinamikasında müxtəlif cinslərə müraciət qaydalarının sadəliyi ilə digər xalqlara bənzəməməsi və sırf özünəməxsus olması ilə müəyyən olunur. Belə ki, qadının gəlişi k e r a, kişinin gəlişi k o r a, qadının getməsi h e r a, kişinin getməsi isə h o r a sözləri ilə çox incəliklə ifadə olunur.

Rus və ya başqa dillərdə çörək anlayışında qeyri-müəyyənlik müşahidə olunur. Belə ki, çörəyin buğda unundan və ya başqa undan bişirilməsi məlum deyil. Saxur dilində çörək sözündə onun hansı undan bişirilməsinə də işarə vardır. Məsələn, q ı k - qarğıdalı unundan, q n e y - buğda unundan, ş ı l ğ ı d i y - arpa unundan bişirilmiş çörək deməkdir. Yəni bu kimi məqamlarda ikinci sözün işlənməsinə lüzum qalmır.

Adət-ənənə baxımından toy şənliyində gəlinin ər evinə qədəm qoyma anında bəy tərəfindən tüsənglə havaya güllə atılması da digər xalqlardan fərqli olan gəlinə xüsusi xəbərdarlıq işarəsidir.

Qaxac ətindən plov və xəmir xörəklərin bişirilməsində istifadə edilməsi də çox maraqlıdır.

Mətbəx işlərinin aparılması xörək bişirmə mədəniyyətinə xidmət etdiyi kimi, eyni zamanda dilin də püxtələşməsinə, dildə yeni sözlərin və qaydaların yaranmasına və öyrənilməsinə xidmət edir.

Saxur xalqının müasir dövrə kimi öyrənilməmiş və öyrənilməsini tələb edən dil müraciət qaydaları və maraqlı adət-ənənələri çoxdur. Onların öyrənilməsi dilin və folklorun inkişafına xidmət edir. Son dövrdə fransız tədqiqatçılarının saxur dilinə və folkloruna olan marağrı da yəqin ki, bu baxımdandır.

Hesab edirik ki, xalqlar azsaylı da olsa onların da dilində digər dillərin püxtələşməsi üçün müəyyən sirli məqamlar ola bilər. Müasir dövrdə həmin sirlərin açılması gənclərin payına düşür. Belə də deyirlər ki, hədiyyənin böyüyü, kiçiyi olmaz. Yəqin ki, bu cür yanaşmanı dillərə də şamil etmək olar.

Bu baxımdan saxur xalqının nümayəndəsi kimi xalqımızın folkloru ilə bağlı aparılan belə tədqiqatları bəyənir və alqışlayırıq. Belə hesab edirik ki, tamamlanmış bu tədqiqatla kifayətlənmək lazım deyil. Daha yeni tədqiqatların aparılmasına ehtiyac vardır.

Günəşli Azərbaycanda saxur xalqının tarixən sönmüş çırığının yenidən işıqlanmasına şərait yaradan Azərbaycan Rəspublikasının Prezidenti İlham Əliyevə, Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların folklorunu toplayıb nəşr etdirmək işində əməyi olan hər kəsə, o cümlədən AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanova, xüsusilə də bu kitabın müəllifi və tərtibçisi kimi bütün əziyyətini çəkən Mətanət xanım Yaqubqızına saxur xalqı adından dərin minnətdarlığımızı bildiririk və ona yeni yaradıcılıq uğurları arzu edirik.

Cuma Məmmədov

ORTAQ MÜHİT, ORTAQ ADƏT-ƏNƏNƏ, ORTAQ DİL

Qafqaz sıra dağlar silsiləsinin cənub-qərb hissəsində yerləşən Şəki-Zaqatala bölgəsi şimaldan Dağıstan Muxtar Respublikası, qərbdən Gürcüstan Respublikası ilə sərhədlənir. Bu əraziyə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları daxildir.

Şəki-Zaqatala bölgəsi milli azlıqların kompakt yaşadığı ərazidir. Bu bölgədə avarlar, saxurlar, ingiloynar, gürcüler, udilər, ləzgiler, laklar, qırızlar (Qəbələ rayonunun Ovuculu kəndi), ərəşdi (Balakən rayonunun Poştbinə kəndi) və s. millət və etnik qrupların nümayəndələri yaşayırlar. Bu yerdə dillərin çoxluğu ilə maraqlı bir rəvayətin xatırlanması yerinə düşər:

“Allahın elçisi qatırın belində dünyani dolaşır, nəhəng xurcunun ağzını açıb xalqlara dil paylayırmış. Çində olur. Onlara çin dili verir. Ərəbləri gedib tapır, ərəb dili verir. Yunanlara yunan, ruslara rus, fransızlara fransız dili verir. ... gürcülərə gürcü dili, osetinlərə osetin dili verir. ... qar çovğunu başlayır, kəndi-kəsəyi bürüyür. Allahın elçisi dibində iki ovuc paylanmamış dil olan xurcunu qaldırır və o dillərin hamısını daqlara səpələyir.

- Alın, kim hansını istəyir, seçsin –deyir.

Qar-çovğun atılmış dilləri yarganlara, qayalara cirparaq hara gəldi səpələyir. Hərə öz ana dilini tapır. Elə o zamandan dünyada avarlar, ləzgiler, darginlər, qumuqlar, tatlar, laklar peyda olur.”
(Ə:10; s:154-156)

Düzdür, bu bir rəvayətdir. Ancaq çox maraqlıdır, doğrudan da bu bir faktdır ki, **dil müxtəlifliyinin ən çox kök atdığı yerlər dağlıq ərazilərdir.**

Bölgədə kompakt şəkildə yaşayan milli azlıqlar tarixən nəinki öz keçmiş milli adət-ənənələrini qoruyub saxlamış, hətta başqa millətlərin müəyyən xüsusiyyətlərini də mənimşəmişlər. Bu, onların həyat tərzində, məişətində özünü göstərir.

Məlumdur ki, etnik amil bölgə örnəklərinin spesifikasına təsir edən faktorlardan biridir. Xüsusilə də dil faktlarının örnəklərə təsiri danılmazdır.

Bu kitabda yalnız dörd dilin – udi, avar, saxur və ingiloy dillərinin daşıyıcıları olan Azərbaycan xalqının nümayəndələrinin adət-ənənələri, milli söz örnekleri yer almışdır. İstərdik ki, əvvəlcə bu dillərin daşıyıcılarının kimliyi haqqında qısa arayış verək; böyük alimlərimizin və bu millətlərin nümayəndələrinin özlərinin mənşəyi barədə söylədiyi fikirlərə diqqət edək və sonunda öz mülahizələrimizi irəli sürək.

Udilər¹ Qəbələdə ən böyük yaşayış məntəqələrindən biri Nic qəsəbəsində və az hissəsi Oğuz rayonunda yaşayır.

Qədim yunan tarixçi, coğrafiyaşunas və filosofu Strabon “Coğrafiya” kitabında göstərirdi ki, Albaniyada 26 dildə danışan türk tayfaları, ümumilikdə, Alban adlanan hər bir tayfanın özünə məxsus etnik adı var idi. (**Ə: 16**)

Mərhum prof. Qəmərşah Cavadov prof. Rauf Hüseynovla birgə yazdığı “Udilər” kitabında bir daha Strabonun “Coğrafiya” kitabına istinad edilir: “Qafqaz Albaniyasında hər birinin öz dili olan 26 tayfa vardır. Bunlar gellər, qarqarlar, silvlər, didurlar, leqlər, utilər-albanlardır” (**Ə: 9; s:24**)

“Müasir udi dilində Suriya sözlərinin və terminlərinin (qədim Suriya dillərindən alınma sözlər saxlanılmışdır) siyasi, dini, etnik-mədəni həyatın xüsusiyyətləri ilə bağlı olaraq qeydə alınması bir daha sübut edir ki, onların dili alban (qədim udi) dilinin birbaşa varisidir” (**Ə:9; səh:79**)

Prof. Q.Voroşil yazırıdı: “Bizim fikrimizcə, alban yazılarının statistik quruluşu udi dilinin quruluşuna çox yaxındır” (**Ə:13; səh:34**)

Prof. Q.Voroşil “Qafqaz Albaniyası” kitabında nümunələr vermişdir ki, bu sözlər kök baxımından alban sözləridir: kat - qətrə, damcı; çav - şan-şöhrət (çuv – şan-şöhrət - **Ə:3; s:298**);ça – yun (ça-bəh-bəh - **Ə:3; s:298**), ip, ciyə (**Ə:13; s:35**)

“Udilər həmişə özlərini alban sayıblar” (**Ə:13; s:36**)

¹ Udilər haqqında geniş məlumat üçün bax: səh: 23

Avarlar² (onlar Zaqatala rayonunun Car, Kebeloba, Axaxdərə, Zilbal, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala, Danaçı, Paşan, Hötala, Abaylı, Çardaxlar, Balakən rayonunun Kətex, Qabaqcıl, Mahamalar, Binə, Sarıbulaq və s. kəndlərində kompakt halda yaşayırlar.

Macar tarixçisi Andras Rona-Tasa görə avarlar ilk dönmələrdən etibarən Türk dilinin bir ləhcəsini danişirdilər. Szarvas şəhərində tapılan iynə qutusundakı yazılar Andras Rona-Tasa görə Türk dilində yazılmışdır. (Ə:20)

“Qafqaz avarlarına edilən DNT testləri və araşdırmaçıları nəticəsində avarların İranlı bir millət olmadığı aydın bir şəkildə faktlarla təsdiq olunmuş, avarların Dağıstan türkləri ilə qohumluğunu ilə bağlı vacib məlumatlara rast gəlinmişdir.

Bu gün tarixə bitərəf şəkildə yanaşan və tarix elminə inanan bütün tədqiqatçılar bunu çox yaxşı bilirlər ki, avarlar da, onların əcdadları olan iskitlər də **öz be öz türk oğlu turkdür.**” (Ə:19)

“Avar dilinin çoxlu dialektləri vardır ki, bu dialektdə danışan bu dilin daşıyıcıları bir-birini çətin başa düşürlər. Avar dilinin dialektləri şimal, cənub-qərb, cənub-şərq qrupuna bölünür ki, Zaqatala bölgəsində yaşayan avarlar andalan, antsux, karah, kusur, Zaqatala (car) dialektində danışırlar.” (Ə:14; s:21)

“Tarixən Asiya ilə Avropanı bir-birinə çulğalaşdırıran ilk Asiya xalqı Saka türkləri, onlardan sonra isə Hun türkləridir. Hun türklərinin ən yaxın xələfləri isə Topa, Sabir və Avar türkləridir. Avar türkləri imperatorluq quran iyirmi beş türk xalqından biridir... Bu gün Macaristanda, Dunay sahillərində qapalı toplum kimi qədim adət-ənənələrini yaşıdan Avar türkləri Bolqarıstanda yaşayan türklərin mühüm bir qismini təşkil edirlər” (Ə:15)

Saxurlar³ özlərini “yıkkı” adlandırırlar. Onlar Rusiyada, Dağıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yuxarılarında, Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dərbənd, Kızlər və digər şəhərlərində, Azərbaycanda isə şimal-qərb rayonları

² Avarlar haqqında geniş məlumat üçün bax: səh: 97

³ Saxurlar haqqında geniş məlumat üçün bax: səh: 133

olan Qax, Zaqatala, Balakən rayonlarında, habelə Bakı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar. (Ə:11; s: 2)

“Alban tarixində və V-VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan ıpin (ıbin), silv və ciqb tayfalarının adları çəkilir. İbinlər avarların Albaniyada yaşayan hissəsinin, silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır, ciqblər indiki saxurlardır, onlar özlərinə indi də yixbi deyirlər.” (Ə:16)

“Ehtimal var ki, saxurlar leq, gel, qarqar, bəlkə də elə sak tayfalarından tövəyi blər” (Ə:5; səh:234)

“İngiloylar⁴ Qafqaz Albaniyası tərkibinə daxil olan, beləliklə Azərbaycanın etno-siyasi tarixinin ayrılmaz tərkib hissəsi olan qədim gel tayfasının varisləridir” (Ə:12; s:6)

“İngiloylar qədim Alban soykökünə bağlı müstəqil etnos olmuşdur” (Ə:12; s:59)

Akademik Y.Yusifov, akademik M.İsmayılov, Z.İ.Yampolski, Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, Ş.Kaya, M.Bala, F.Cəlilov, X.Xəlliili albanları türk mənşəli tayfa hesab edir. Tədqiqatlar göstərir ki, bəzi alban tayfları əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan dağıstandillilər, alban etnik adını daşıyanlar, yəni alban tayfası olmuşdur, daha bir neçə tayfa isə turkdilli idi. Dağıstandillilər indiki udilərin, ləzgilərin, avarların, saxurların, qızılların, buduqların ocdadları idi. (Ə:16)

Milli Məclisin deputati, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov “Gündəlik teleqraf” qəzetinin “Brifinq” layihəsi çərçivəsində siyaset müxbiri Nərgiz Ehlamqızıza 15 fevral 2014-cü ildə verdiyi müsahibədə gözəl bir fikir irəli sürmüdü: “Müstəqillik dövründə “Altay dünyası” adlı jurnal buraxmışdıq. O jurnalda qosqoca palid ağacı verilmişdi. O palid ağacının bir kökü Altaylardadır, o biri kökü Cənubi Koreyadadır, digər kökü Qafqazdadır, gedir Bosniya-Hersoqovinaya çıxır. Sonra budaqlardır, hər biri müasir türk xalqlarıdır. Tarixin dərin qatında eyniləşirik... Türkçülüyün vətəni Azərbaycandır. Azərbaycan möhürü o qədər güclüdür ki, bu möhür üstümüzdə getməlidir. O

⁴ Ingiloylar haqqında geniş məlumat üçün bax: səh: 198

möhür olmazsa, parçalana bilərik. (Ə:18)

Azərbaycan suveren və demokratik respublikadır. Respublikamız onun ərazisində yaşayan bütün etnosların Vətənidir.

“Azərbaycanda yaşayan ruslar, beloruslar, tatlar və talişlar, avarlar və ləzgilər, udilər və ingiloylar, kürdlər və tatarlar, ümumiyyətlə özünü bu ərazinin bərabər hüquqlu sakini sayan bütün xalqların nümayəndələri öz hərəkətləri ilə sübut etdilər ki, Azərbaycan təkcə azərbaycanlıların deyil, eyni dərəcədə onların da Vətənidir. Hüquqi baxımdan özünü bu respublikanın vətəndaşı sayan hər bir xalqın nümayəndəsi elə azərbaycanlı sayılmalıdır, çünki bu ərazinin sakinidir, onun çörəyi, suyu, havası ilə qidalanır.”

(Ə:9;s:5)

Azərbaycan özünü bu torpağın vətəndaşı hesab edənlərin vətənidir. Azərbaycan milli azlıqların - udi, avar, saxur, ingiloy, ləzgi və başqalarının Vətənidir.

Hər bir xalq qoynunda boy-a-başa çatdığı bu torpağın yetirməsidir.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “...Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdəm. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür.”

Böyük alimlərimizin fikirlərinə hörmətlə yanaşaraq, bu alimlərimizdən bəhrələnərək ümummilli liderimiz Heydər Əliyevin söylədiyi fikrə söykənərək bu qənaətə gəlirik ki, **Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların nümayəndələri müxtəlif dil daşıyıcıları olmasına baxmayaraq, azərbaycanlıdırular.**

Tarixən Azərbaycan müxtəlif dilli xalqların məskəni olmuş və bu xalqları birləşdirən Azərbaycan dili olmuşdur. Bu dil həm Azərbaycan türklərinin, həm də bu bölgədə yaşayan etnosların ünsiyyət vasitəsinə çevrilmişdi. Bu da Azərbaycanda yaşayan bütün xalqlar arasında **ortaq bir dilin** yarandığını sübut edirdi.

Çox maraqlı faktdır ki, azsaylı xalqların örnəklərində qədim sözlər mövcuddur ki, bu da dilçilər üçün ən sanballı mənbədir. Bir neçə nümunəyə diqqət edək: Məsələn, udi dilində işlənən siyux - sıyıq, tabak (tabax) - xonça – sini, yəxni – (yəxnə) - ət yeməyi; saxur dilində işlənən qadax (qədək) - mismar; ərava – araba; doxxaz

(doqqaz)-küçə - həyət qapısı; arxaç-arxac –sürü və naxırların yatağı; açıq havada istirahət etdiyi yer və s. qədim türk sözləridir və günü bu gün nitqdə işlənməkdədir.

Bölgədə yaşayan insanlar günü bu gün də adət-ənənələrimizi böyük sevgi ilə həyata keçirməkdədirlər: 7 arxa dönənə, kirvəyə qız verməmək ənənəsi; dizdayağı, digər gözəl məqamlar...

Toy və digər mərasimlərdə su, alma, yağı, un, çörək, Şəki halvası və s. nəsnələrin iştirakı – bütün bunlar ortaqlı adət-ənənələrimizdir.

Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ortaqlı dilin –Azərbaycan dilinin olmasına baxmayaraq, azsaylı xalqların dilini öyrənmək çox vacibdir.

Dil xalqın malıdır. Hər bir xalqın dilində onun tarixi, adət-ənənələri bu və ya digər şəkildə öz əksini tapır. Ona görə də “... Bir nəsil dünyadan köçüb gedəndə gələcək nəsillərə ana dilini miras qoyub gedir.” (**Ə:10; s:157**) Çox qiymətli sözdür.

Dünyada saysız-hesabsız millət, etnik qrup vardır ki, bu da onların sayı qədər psixologiyanın, etnik şüurun olması deməkdir.

Hər bir xalqın özünüdərk prosesində milli adət-ənənələr əvəzolunmaz vasitədir. Azsaylı xalqların folkloru onların mənəvi-mədəni dünyasını əks etdirir.

Azərbaycanda milli-mədəni irsin yüksəldiyi bir dövrə folklorun təbliği geniş vüsət tapır. Hazırda hər bir xalqın öz tarixi kökünə marağı artmışdır. Azərbaycanda da bununla bağlı xeyli işlər görülmüşdür.

Azsaylı xalqların öyrənilməsi, tədqiq edilməsi mühüm məsələlərdən biridir. 16 sentyabr 1992-ci ildə “Azərbaycan respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımına haqqında” adlı fərman təsdiq olunmuşdur. Fərmanda azsaylı xalqların milli özəlliyinin qorunub saxlanması, inkişaf etdirilməsi, tarixi və mədəniyyət abidələrinin qorunması bir vəzifə kimi qarşıya qoyulmuşdur. 1999-cu il noyabrın 24-25-də Azərbaycanda Milli Azlıqlar üzrə Dövlət Siyasətinə həsr edilmiş ikigünlük konfrans keçirilmişdir.

2012-ci ildə Zaqatala, 2014-cü ildə isə Balakən folklor mərkəzi elan olunmuşdur.

Hər il milli azlıqların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan – doğma diyar” devizi altında Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Müxtəlif bölgələrdə, o cümlədən Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin təşəbbüsü və dəstəyi ilə bölgənin folklor kollektivləri bu festivala hər il böyük həvəslə qatılırlar.

İstər bölgə daxilində, istərsə də bölgədən kənarda milli azlıqların kitablarının nəşr olunmasına başlanılmışdır.

Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların folklor nümunələri hələ XIX əsrin sonlarından başlayaraq toplanılmış, QƏXTM (CMOMPIK) məcmuələrində nəşr olunmuşdur. 1990-1991-ci illərdə geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadənin rəhbərliyi altında Şəki Zona Elmi Mərkəzi nəzdində “Folklor labarotoriyası”nın əməkdaşları tərəfindən bu iş geniş şəkildə davam etdirildi. Bu zəhmətin nəticəsidir ki, laboratoriyanın baş elmi işçisi fəlsəfə doktoru Əli Süleymanov tərəfindən iki kitab – Babaların hikmət xəzinəsi: Milli azlıqların folkloru (Şəki-Balakən bölgəsi üzrə), Bakı-“Apostroff” MMC-2011; Zaqatala çələngi. Bakı-“Elm və təhsil”-2014 ortaya qoyuldu. Bölgənin tarixi-ethnoqrafik baxımdan öyrənilməsi tarix elmləri doktorları Qəmərşah Cavadov və Rauf Hüseynova aiddir. (Qəmərşah Cavadov, Rauf Hüseynov. «Udilər» (tarixi – ethnoqrafik tədqiqat). Bakı-“Elm”-1999); Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı- “Elm”- 2000; Akif Məmmədli. «Balakən – Zaqatala bölgəsi: Tarixi etnoqrafiyası», Bakı-«Adiloğlu»-2001; Şirinbəy Hacıəli oğlu Əliyev. «İngiloylar» (tarixi – etnoqrafik tədqiqat), Bakı-2001 namizədlik dissertasiyası; «Şimal-Qərbi Azərbaycan: İngiloylar» (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarına dək), Bakı-“Təhsil”-2007 monoqrafiyası, Elxan Nuriyev, «Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası», Bakı -«Elm»- 1989, Məhəmməd Şabanoğlu, «Talanın yasti yolu», (Birinci kitab), Bakı, Azərbaycan

Milli Ensiklopediyası Nəşriyyatı, 2001; «Talanın yasti yolu», (İkinci kitab), Bakı, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001 və s. nəşr etdirilmişdir. Yerlərdə də bölgənin bu və ya digər cəhətdən öyrənilməsinə yüksək dəyər vermək lazımdır.

İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsindən toplanmış örnəklər azsaylı xalqların öz dillərində və Azərbaycan dilində tərcüməsi ilə birlikdə tam və sistemli şəkildə janrlar üzrə bu topluda nəşr olunur.

Məlumdur ki, hər bir bölgədə söylənən folklor örnəklərinə həmin regionun möhürü vurulmuş, müxtəlif variantlı nümunələr yaranmışdır. Məhz buna görə də örnəklərin regional baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir axtarış və araşdırırmalar əsasında vahid folklor örnəklərinin spesifik xüsusiyyətləri, mərhələ və təşəkkül prosesləri barədə daha obyektiv qənaət əldə etmək mümkündür.

Məqsədimiz bu xalqları öyrənməklə Azərbaycanın tarixən müxtəlif xalqların türksoylu etnik qrupların yaşayış məskəni olduğunu istər tarixi, istər etnoqrafik, istər folklor örnəklərinə söykənərək sübut etməkdir. Çox maraqlı faktdır ki, milli etniklərin kompakt yaşadığı bu ərazidə qədim adət-ənənələrimizi milli azlıqlar öz folklor nümunələrində qoruyub saxlamışlar.

Regiondan toplanmış örnəklərdə bu özünü göstərir. Məsələn: avarların, saxurların, ingiloyların və başqalarının dilindən özünəməxsus çalarda söylənilən hər bir örnəyin, əslində qəliblənmiş ortaç türk variantı mövcuddur. Bir bayatda:

O qızın ağ şalı var,
Ağ şala oxşarı var.
Özü avar balası
Muğala oxşarı var.

Başında ağ şalı var,
Ağ şala oxşarı var.
Özü ləzgi balası
Muğala oxşarı var.

Qəlib variant isə budur:

Başında ağ şalı var,
Yanağında xalı var.
Özü ceyran balası
Gör kimə oxşarı var?!

Belə nümunələr saysız-hesabsızdır.

İstər avarların, istər ləzgilərin, istər saxurların, istərsə də başqa etnosların istifadə etdikləri hər bir örnek Şəki-Zaqatala bölgəsində yaşayan **bütün azərbaycanlıların - bütün etnosların xəzinəsidir**.

Bu kitabın ərsəyə gəlməsində bir çox insanların xidməti danılmazdır. Birinci növbədə bizimlə birgə bu materialların toplanmasında əvvəldən axıradək iştirak edən AMEA Dilçilik İnstitutunun “Sosial linqvistika və dil siyasəti” şöbəsinin müdürü filologiya elmləri doktoru Mayıl Əsgərova, Zaqatala rayon XTŞ-nin inspektoru Qəhrəman Əhmədova, XTŞ-nin metodisti Nurəddin Dadaşova, Zaqatala rayonu Suvagil qəsəbəsi 2 sayılı tam orta məktəbin direktoru Cərullah Əhmədova, Qəsəbə 1 sayılı tam orta məktəbin direktoru Əbdürəhman Soltanova, bu məktəbin müəllimi Nüsrət İsmayılova, Zaqatala rayonu Danaçı kənd 2 sayılı tam orta məktəbin direktoru Məryəm Rzaqovaya, Danaçı qəsəbə 3 sayılı ümumi məktəbinin direktoru Məmmədəmin Buqlievə, Zaqatala şəhər sakini mühəndis xanım Gülcəhan Əhmədovaya, Şəki Zona Elmi Mərkəzinin baş elmi işçisi fəlsəfə doktoru Əli Süleymanova, Zaqatala rayonu Mina Nəzirova adına orta məktəbin baş müəllimi Oktay Camalova, Zaqatala rayonu Əliabad qəsəbəsinin icra nümayəndəsi Ramiz Şabanova, Əliabad icra nümayəndəliyinin baş mühasibi Əlican Əlicanova, Əliabad kənd kitabxanasının kollektivinə, Qəbələ rayonunun Nic kəndinin bələdiyyə sədri Vidadi Mahmudova, “Orayın” Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakariyə, Nic qəsəbə bələdiyyəsinin əməkdaşı Sergey Antonova, Nic Mədəniyyət evinin direktoru Vitali Keçarxoya, Qəbələ rayonunun Nic qəsəbəsi 3 sayılı orta məktəbin müəllimi Sevil Atayevaya, qəsəbə 4 sayılı orta məktəbin müəllimi Venera Antonovaya, Nic qəsəbəsinin Alban-Udi dini icmasının sədri Robert Mobiliyə, Alban məbədinin işçi kollektivinə, Nic

qəsəbəsinin el şairləri Yaşa Drazariyə, Aşot Udiogluna, Zaqatala və Qəbələ rayonlarının yaradıcı insanlarına, Oğuz Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şobəsinin əməkdaşı Abdullayeva İlhamə xanıma, AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Cuma Həzrat oğlu Məmmədova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi tarix elmləri üzrə fəlsəfə doktoru Gündəkin Nəcəfliyə, tədqiqatçı Akif Məmmədliyə, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Şahverdiyevə, filologiya elmləri üzrə fəlsəfə doktoru Asiyyat Kamil qızı Tinayevaya, AMEA Dilçilik İnstitutunun elmi əməkdaşı Keysərovskaya Cəmilə xanıma bizə hər cür dəstəklərinə görə öz təşəkkürlərimizi bildiririk.

Kitabda janrlar üzrə verilən nümunələrin mənbəyini göstərmək məqsədilə xüsusi kodlaşdırma sistemindən istifadə olunmuşdur. Hər bir nümunənin sonunda mötərizə içərisində onun mənbəyini göstərən kod işarələri verilir. Mötərizə içərisində verilən kodda böyük “S” hərfi “söyləyici” sözünün ilk hərfi, ondan sonrakı rəqəm həmin söyləyicinin ümumi söyləyicilər siyahısında neçənci olduğunu göstərir, “Tr” “tərcümə edən” sözünün qısalılmış şekli ondan sonrakı rəqəm həmin tərcüməçinin tərcümə edənlər siyahısında neçənci olduğunu göstərir; böyük “Ə” hərfi “ədəbiyyat” sözünün ilk hərfidir, ondan sonrakı rəqəm həmin ədəbiyyatın ümumi ədəbiyyat siyahısında neçənci olduğunu göstərir, kiçik “s” hərfi “səhifə” sözünün ilk hərfidir, ondan sonrakı rəqəm həmin ədəbiyyatın səhifəsini göstərir, məsələn:

Folklor nümunəsindən sonra verilən (**S.10**, **Tr.5**) kodu aşağıdakı mənəni ifadə edir: **S.10** - bu nümunə söyləyicilər siyahısındaki **10** nömrəli söyləyicinin, yəni Qəbələ rayonunun Nic qəsəbə sakini Yaşa David oğlu Drazarının dilindən, **Tr.5** - tərcümə edənlər siyahısındaki **5** nömrəli tərcüməçi, yəni Qəbələ rayonunun Nic Qəsəbə 4 sayılı orta məktəbinin müəllimi Sevil Yusif qızı Atayeva tərəfindən tərcümə edilmişdir.

Folklor nümunəsindən sonra verilən (**Ə.8**, **s.134-147**) kodu aşağıdakı mənəni ifadə edir: **Ə.8** - bu nümunə ədəbiyyat siyahısındaki **8** nömrəli ədəbiyyatdan, yəni Qəmərşah Cavadov.

Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı- “Elm”- 2000, kitabından, s. **-134-147-ci** səhifədən alınmışdır.

Topluda azsaylı xalqların dilində verilmiş mətnlərin qarşısında da söyləyənlərin və tərcümə edənlərin adları göstərilmişdir.

Regionu əks etdirən əlifba, fotosəkillər və xəritə topluya xüsusi zənginlik verir.

Bizcə, bu toplu Şəki-Zaqatala regionunda yaşayan azsaylı xalqların milli adət-ənənələri haqqında tam təsəvvür yaradacaqdır.

Mətanət YAQUBQIZI
Aparıcı elmi işçi, fəlsəfə doktoru

UDİYOXE UDİLƏR

| Алфавит узбекского языка | | Алфавит азербайджанского языка | | Примеры слов |
|--------------------------|------------------|--------------------------------|------|--|
| Варианты 1974г. | Г.Кечарчи 1994г. | Р. Мобили 2010г. | | |
| 2 | 3 | 4 | 5 | |
| А, а | А, а | А, а | А, а | AR – дружба AĞLA – ожидание |
| Б, ғ | Б, б | Б, б | Б, б | BÜL – ловушка BIN – письма |
| ДЖ, дж | С, с | С, с | С, с | CİÇİR – туба CU – горячий |
| ДЖИ, джил | СЛ, сл | Č, č | | BUXAÇTIG – Бог QONÇUQ – золото |
| Ч, ч | Č, č | Ç, ç | Ç, ç | CUR – корова ÇIL – бутылка |
| ЧЫ, чы | ÇI, çI | Ç, ç | | ÇO – лицо ÇOMO – любовь |
| Ч, Ч | Сы, сы | ÇÄÇ, ĉäç | | ÇÄÇI – бровь ÇÄK – утка |
| ЧИ, ЧИ | СЛ, сл | Ç', ç' | | ÇÖLÄY – песок ÇAP – гора |
| Д, д | D, d | D, d | D, d | DADAL – петух AD – парик |
| Е, е | E, e | E, e | E, e | EL – огонь EL EM – оскар |
| ЕЫ, сы | ЕЫ, сы | Ē, ē | | ĒK – поезд ĒB – шашлык |
| ӘБ, әв | Ә, ә | Ә, ә | Ә, ә | ӘS – рабочая ӘM – юбка |
| ӘБ, әв | ӘӘ, әә | Ә, ә | | ӘLƏM – планета ӘM – птица |
| Ф, ф | F, f | F, f | F, f | Fİ – пицца FİT – спасибо |
| К, к | K, k | G, g | G, g | GA – место GAM – пятый GUL – сотовый |
| Г, г | G, g | Ğ, ğ | Ğ, ğ | ĞOG – азимут ĞI – десерт |
| ГЫ, гы | H, h | H, h | H, h | HUN – мы HAZAR – тысяча |
| Х, х | X, x | X, x | X, x | XA – интерес XƏ – собака |
| И, и | I, i | I, i | I, i | İL – сорока MI – хатод |

| 1 | 2 | 3 | 4 | 5 | 6 |
|----|--------|--------|----------|------|-------------------------------------|
| 21 | Ы, ы | Ь, ь | İ, İ | İ, İ | Q'IZIL – золото KİRIT – венчание |
| 22 | ЫЫ, ыы | ЫЫ, ыы | İ, İ | – | İ – снег |
| 23 | ИЫ, иы | П, П | – | – | İBİ – мост İG – усы |
| 24 | Ж, ж | J, j | J, j | J, j | JEQ – пепел KEJE – кисть |
| 25 | ЖЫ, жы | JL, jl | J, J | – | JOL – пробка JĘ – камень |
| 26 | К, к | К, к | К, к | К, к | KALA – большой KUL – рука |
| 27 | КИ, ки | Q, q | K'', k'' | – | K'JO – дом K' UL – земля |
| 28 | ХЫ, хы | Хы, хы | Q, q | – | QO – пять QAY – открыто |
| 29 | КЫ, кы | Кы, ky | Q'', q'' | – | Q'OO – скотина Q'A – дешевый |
| 30 | Л, л | L, l | L, l | L, l | LLI – мясо LÖLÖL – пельмени |
| 31 | М, м | M, m | M, m | M, m | MOM – волк MI – ходод |
| 32 | Н, н | N, n | N, n | N, n | NANA – малыш NEP – сон |
| 33 | О, о | O, o | O, ö | O, o | O – троян OO'OO – ягурт |
| 34 | ӨВ, ов | Ö, ö | Ö, ö | Ö, ö | ÖRDÖY – ягненок ÖMÖ – варено |
| 35 | ӨҮ, оү | Öy, öy | Ö, ö | – | ÖL – пюре ÖXƏL – хоктам |
| 36 | П, п | P, p | P, p | P, p | PUL – газ POP – болото |
| 37 | ПИ, пи | Pİ, pi | P'', p'' | – | Pİ – кровь AP' – пот |
| 38 | Р, р | R, r | R, r | R, r | RUH – сыр TUR – нога |
| 39 | С, с | S, s | S, s | S, s | SА – один US – мышь |
| 40 | П, п | П, п | Ş, ş | – | SAM – запись SÄS – калючка |
| 41 | Ш, ш | Ш, ш | S'', s'' | – | Şİ – имя SAN – косточка |
| 42 | Ш, ш | S, s | S, s | S, s | ŞİR – мясо ŞUL' – лиса |

9

Nij Qəbəlin ən kala yəşəinş kanxoxun sağıl Nije, İz kalalığı 100 km² -te. İz amdarxo 6500 tantun motaxun 4500 yo udiyoğe. Udeğə əytitqala muz udin muze. Həysə niye 2 əili baxçinen, mədəniyəti qoçen (medeniyəti kojestə “Cəngi” əçikaltogoy dəstəno), 3 kluben, banisinen, kutubxaninen, 5 işkolen, 2 məciden, 1 kilsinen, 3 məbəden sa hemadənə tarixi kanxona. Qəsəbin ərazine Udi dini icminen əşensə. Hamal icmin hoş “ORAYİN” udin mədəniyyət mərkəznal əşepsə.

Qəbələdə ən böyük yaşayış məntəqələrinəndən biri Nic qəsəbəsidir, ərazisi 100 kv.km-dir. Əhalisi 6500 nəfər, bunlardan 4500-nü Udilər təşkil edir. Udilərin danışq dili Udi dilidir. Nicdə hal-

hazırda 2 uşaq bağçası, mədəniyyət evi (mədəniyyət evi nəzdində “Cəngi” rəqs ansamblı), 3 klub, xəstəxana, kitabxana, 5 məktəb, 2 məcsid, 1 kilsə, 3 məbəd və bir neçə tarixi abidələr mövcuddur. Qəsəbə ərazisində Udi dini icması fəaliyyət göstərməkdədir. Həmçinin burada ictimai təşkilat - "ORAYİN" Udi mədəniyyət mərkəzi də fəaliyyət göstərir⁵.

Elaspsunxo (Ədəbiyat: 2; varaq: V; Taradalxo: 5, 6)
Andlar (Ə: 2. Əlavələr. s: V; Tr: 5, 6)

Beg ağçı
Günəş haqqı

Beg kinə boqaz
Gün kimi yanım, düz deyirəm

Xaş ağçı
Ay haqqı

Arux ağçı
Od haqqı

Nanay ağçı
Ana haqqı

Bezelni ağçı
Canım üçün

⁵ Məlumatı Atayeva Sevil Yusif qızı, Mahmudova Sevinc Teyyub qızı təqdim etmişlər

Baksunxo (Taranedi: 6)

İnanclar (Tr: 6)

Kulbak girbatan şotoy loxun çuakiz, bupsun tene bakon
(Ədəbiyat: 2; varaq: 102)

Barama yiğilarkən onun üstündən keçmək, tullanmaq olmazdı.
(Ə: 2; s: 102)

Pərəkəl usum xazalxoxun makan biti diyənə xozal bakatan qojin qonçuxen işaluxa bakala sa xodin loxol lası siğine. Güyə pərəkəl muğur bay usum xazalane laysa **(Ədəbiyat: 2; varaq: 182)**

Baramaqurdunun tez yarpağa düşməsi üçün yarpaq tökülrəkən ev sakinlərindən biri kümhananın yaxınlığında bitən bir ağaca çıxıb qışqırardı. Bununla da guya ipəkqurdular oyanar və tez yarpağa çıxardılar. **(Ə: 2; s: 182)**

Pərəkəl masi baxsa burkatan mo pərəkələ pul lafsun ginektun qamişəksay. Şoto görəl sa kotor sil iz boş xe bakala cametun baye iz loxol exala amdarxoy siya zadtune. Sil şı siya zapkatan xene tume batkain, motoxunal şı pul lafstenesa avatun baxsa. Motoxun aşa kömürin kotoraçakpi məlinətun basta yal kömürə pərəkəlin bakala kalanın çonxo xaş zabi xena məninatun vosta **(Ədəbiyat: 2; varaq: 102)**

Baramaqurdu ağarmağa başlardısa, bu, qurdun gözə gəlməsi kimi başa düşülərdi. Ona görə də bir parça qızdırılmış kömürü içərisində su olan piyalaya salıb baramanın üstüne gəlmış adamların adını çəkərdilər. Kömür kimin adı çəkiləndə suyun dibinə batardısa, bununla da baramanın onun tərəfindən gözə gəlməsini müəyyən edərdilər. Bundan sonra kömür parçasını əzib küçəyə atar və yaxud kömürdən kümhananın qapılarına xaç çəkib, suyu küçəyə atardılar. **(Ə:2; s:102)**

Xeyin bacane loxol əşinnesa qoya üktənə qonağ eğale **(Ədəbiyat: 2; varaq: 180)**

Əgər it beli üstə ağnayarsa, evə altı qonaq gələcək. **(Ə: 2; s: 180)**

Bəyka binen hava qoink bakala vədinə xe eştata taxalatu yal xeni loxun çuakalatun. Halaxun qorusseyna bina 6 xaşaxun 3 usena sırık xena nu taxalane (**Ədəbiyat: 2; varaq: 151**)

Gəlin və bəy qaranlıq vaxtı su gətirməyə getməməli və ya su üstündən keçməməli idilər. Haldan qorunmaq üçün gəlin 6 aydan 3 ilədək su gətirməyə getməzdi (Ə: 2; s: 151)

Biyi çoxon ocağe loxol tağatan nu xameğane gərək. Xameğain əili bədəne çaca göyün ləkox bakale (**Ədəbiyat: 2; varaq: 180**)

Hamilə qadın müqəddəs ocaqlara gedərkən qaşınmamalıdır. Əgər qaşınsa, uşağın bədənində qırmızı və göy ləkələr əmələ gələcəkdir (Ə: 2; s: 180)

Biyi çoğun amdara çəp bexain əil çəp biyin bakale (**Ədəbiyat: 2; varaq: 180**)

Hamilə qadın çəpgöz adama baxsa, uşağı çəpgöz olar (Ə: 2; s: 180)

Pərəkələ xurutul makan biti deyənə muçanaki xuptun boxsa, qonçıötun paysa. Pərəkəl bakala kala şamtun bokosa. Motoxun oşal xurutulxa nu taxain te vədinal nextun. “Ya oyənki xərux sunsunaxun hetərtun seseney.” Motoxun oşa xurutulxo pərəkəl bakala bakunux tağalatun (**Ədəbiyat: 2; varaq: 182**)

İpəkqurduna qarişqa düşməməsi üçün südlü sıyıq bişirib, qonşulara paylayardılar. Kümxanada şam yandırardılar. Əgər qarişqalar yenə getməsəydir, o halda deyərdilər:

«Biz gördük ki, itlər bir-birini necə didirdilər». Bundan sonra qarişqalar kümxananı tərk etməli idilər. (**Ə: 2; s: 182**)

Pərəkəl cənləinşakala vədine amdarxon sun-suna bosteni göyinxoy sil, orux yal kerəs hikənesa tastun tene bakonuy. Tə vədine pəkələn bar tene tadoniy (**Ədəbiyat: 2; varaq: 181**)

İpəkqurdunun canlanması dövründə adamlar bir-birinə bostan bitkilərinin toxumunu, od və başqa şeylər verə bilməzdi. Yoxsa, barama məhsul verməzdi (Ə: 2; s: 181)

Vebaksunxo (Exlətepi: 5; Taranedi: 5, 6)

İnanclar (S: 5; Tr: 5, 6)

Puri admara nepen akatan sa kotor şume kate el babi. Coya qərəmzoğو taradi sa xodin həcində lanxi nexnu: “haqa mo vi pay, kul haqa zaxun.

Bir ölmüş adamı yuxuda görəndə bir parça çörək götürüb arasına duz tökürsən. Üzünü qəbirstanlığı çevirib bir ağacın haçasına qoyursan və deyirsən: “ala bu da sənin payın, məndən əl çək.”

Puri amdara nepen aqain, paklin xup boxu iz siya tanesta. Hamal qərəmzoxoy loxol tansa. Te xorayaxun sa boşkav baki tanşa. Qərəmzoğو bakala amdarxonal utunksa.

Bir ölmüş adamı yuxuda görsən, ancaq lobyalı aş bişirib ehsan verirsən. Həm də qəbir üstünə gedirsən. O yeməkdən bir boşqab da ora aparırsan. Orda olanlar yeyir.

Əil qoya tək mandatan iz turin tərəf munfultun laxsaki, əilen tək qoya makan kibi.

Uşaq evdə tək qalandı süpürgəni baş-ayaq qoyurlar ki, uşaq evdə tək qorxmasın.

Aki nepa firistun (Ədəbiyat: 2; varaq: V; Taranedi: 6)

Yuxuyozmalar (Ə: 2, Əlavələr. S: V; Tr: 6)

Nepen kokla akayın pərəli boluğane avabakesta.

Yuxuda yumurta görmək baramanın bolluğu işarədir.

Alışxo (Exlətepi: 5, 1, 3, 4; Taranedi: 2, 6)

Alışlar (S: 5, 1, 3, 4; Tr: 2, 6)

Vi pul xaşqanbay

Sənin gözlərin aydın olsun

Buxacoğun va kamasi maqambi

Allah səni əskik eləməsin

Ocağen va kömək qam bay

Ocax sənə kömək olsun

Ala arsiqin (Buxacoğun) vamüq qandi
Yuxarıda oturmuş (Allah) səni bəxtəvər eləsin

Karğışxo (Exlətepi: 10; Taranedi: 6)
Qarğışlar (S: 10; Tr: 6)

Əfçi uqola oroxoğan baki.
Yalan deyən odda yansın.

Əfçi uqoltay loxol xe makan bəğəysi
Yalan deyənin üstünə su tapılmasın

Vitağala yak mayinkan baki (**Exlətepi: 9; Taranedi: 7**)
Sən gedən yol qara olsun (S: 9; Tr: 7)

Vi kojin kala xekan çeri
Sənin evinin ərazisindən su çıxsın.

Udixoy tumarrgirə 24 saat çöybay vaxtrux (Ədəbiyat: 2;
varaq: VII)

Udi təqvimində 24 saatın xüsusi bölgülərlə bölünməsi (Ə: 2,
Əlavələr. s: VII)

Arağor
səhərə yaxın elə bir vaxtdır ki, ağacların silueti görünür

Kəykəmuğu
nisbətən hava işıqlaşır

Üşenen
lap tezdən

Kəynəqa mativada
səhər

Savayna
səhər 8 – də

Berizarinqa
hələ tam günorta deyil

Biyasinqa
Axşamçağı

Biyaxço
axşam üstü

Biyasin
Axşam

Üşə
gecə

Şuni beğ
daha sonra

Joğilin Axsibay (Ədəbiyat: 2; Varaq: 166-167; Taranedi: 6)

Udiğoy yəyni bayram “Joyulin axsibay”yəni joxlin bayramdun cuakesta. Me bayram Xina xoşə beyexe baksa. Me bayramasta əsas ədətxoxun soğo udin xorayroxun sa “hərsə”ne boxesa. Kokluna jaldi çoçatunbsa. Əyleğon içexoy ozanaxun toya surukpi məlexotun tarakon, kojin konçuxoxun paytun curoğon. məlexun qorsi-morsitun kirbon. Məğ məxpi joxunul eysunanın ababakeston:

Qortsi-mortsi, qortsi-mortsi,
Ca era, nə era, kokla eça!

Bayame gine biyəsin məline ocaxtun aruxbon, şotoy loxun cubtunkon. Arixoy loxun cupkatan məxtune:

Qaça-qaća aruvo,
Qaça-qaća aruvo.

YAZ BAYRAMI (Ə: 9, s: 166-167; T: 6)

Udilər yaz ayında «joğulun axsbay», yəni yaz bayramı keçirərdilər. Bu bayram mart ayının ortalarında keçirilirdi. Bu bayramın əsas əlamətlərindən biri hamının evində ənənəvi xörəklərdən biri sayılan «hərsə» bişirilməli idi. Yumurta bişirib qırmızı boyayardılar. Uşaqlar boyunlarına çanta keçirib həyətləri gəzər, ev sahiblərindən pay umardılar. Həyət-bacadan Novruz gülü yaşardılar. Mahnı oxumaqla yazın gəlişini bəyan edərdilər:

*Novruz gülü, Novruz gülü,
Bir gətir, iki gətir, yumurta gətir!*

Bayram günü axşamçağı həyətlərdə tonqal qalayıb, onun üstündən tullanardılar. Tonqal üstündən tullanarkən oxuyardılar:

*Ağrım-acım odda qalsın,
Ağrımı-acımı od aparsın.*

Nije laşkoyxo (Ədəbiyat: 2; varaq: 482-484; Taranedi: 6)

Udixosta xareko xuyəzi rəzulux samcine baxsa.

Mərəğmu ədətxoxun soxoual xoneki, saçoq eş exti tanunsa xuyəri koya. Eşa çöybi qıtū xurə qıtū ğaratun tasta.

Eş diris kay bakain mo şo unsune ki me eş bul tene bikal.

Mər sa əito. sako qəxkabaxlu çürkatan nextun, kə be vi eşatun biris kayde? Yəl əcuxlainşakatan: hin çocoq eşen yakabenuy?

Udoöosta xuyər başksun ten baxsa irəzuluğaxune baxsa diyənə, boşainşaksunxo male baxsa. Ailə ostğarebkə.

Elçi tağatan xaşba samcine taysa. Xaşpalux nəsiluğçane baxsa. Naxun-bavaxun sane bikesa. Udexon mertun ne.

Buxarçoxo dənmişən bi dənmişənbi xaşba hetaynaken dənmiş?!

Xaşba mərtun qiymətləndiluşsa. Xaşpa badalun kala biyabur culuxə baxsa.

Dəmirin sa qaydana-Xaşpaxun xuyər haksun tene bakon. Xaşpa xuyər tastun tene bakon.

Damna vədine mərey, Vüx nəsila qədər xuyər haksun tene bakon.

Mər sa ədətoy ki qaynaxoqa binnen sa oraunaxun xe üxes tene bakoniy.

Dayın xuyər, Əmin xunər əxil qomaxun xuyər hakes tene bakoniy.

Nişanastal, laşkoyastal xuyəri koya ğare koje tağon.

Dayın kala role bakoniy. Xuyər dayın koyaxune köçkoniy.

Xuyəri bavan xuyəri kula tadi nexe:

Bez xuyərə ba, bal buxarcoğos tapsursa.

Keraz kanxoy ədət. Şəkinaxun farkaltun eçoniy. Tək zurninaxun laşkoytun boniy.

Laşkoyükümci, bazarın ğimxo, tule xaşasta, fi asaresi taxun oşane bakoniy.

Laşkoy havinaxune bakoniy.

Saxin ğine bəyeynak bin eştatun hazırləişakoniy.

Gari xuyəri koya loşkoy sa vədinəne bakon.

Xuyəri koya loşko xare koya bakola laşkoyaxun zore bakoniy.

Dələy enexon, xaçpa eneğon. Bəyi çoya xanpi bəytun bon.

Xodaxun bul surukbi tpotundon. Şin bula döptain, bəyə mundar ruhurxoxun əxileboniy, iz yaka qayekoniy. Te tūfənkə bəyəne tadoniy.

Nan xələt taditoxun oşa tūfəngə şotay kokoxun kaytunkon.

Xaşpan bəyi amdarxon sa kala bəyə koyaxun çefki, xaşpan xuyəri kula bike, tərs kula yön kula tadi ne:

– Xuyər ba, bak Buxarçoxos tapşursa.

Xuyəren masine lakon. Şəkin şalatun butkon iz bel. Xuyərə yaka badatan xuyəri biçi, yal biçilux, sal yengəne tağon. Biney biğal ğaçtuney.

Bina həzirbaltoğو xələttun tanon.

Garaxi sa xələtə suntin haki tineton xaval tasta.

Bina arabinaxuntun taşoniy. Arabin beşlama botu xələtun hakoniy.

Bin turin loxole çurkon iz na eğamin. Binen naka dosturuxə eğoniy.

Şum bostun ədəto. Xuyəri kojin amdarxon ğarı koya sa quçağ şum tun eçon. Çupuxon çupuxoxun, işkarxon işkarxoxun şumtun baton. Mol qohumluğ sa kərəlüğ baksun kinəke kamişakesa.

Nic toyları (Ə: 2;S: 482-484; Tr:6)

Udilərdə oğlanla qızın razılığı birinci olur.

Maraqlı cəhətlərdən birisi odur ki, bir qırmızı alma götürüb gedirlər qız evinə. Almani bölüb yarısını qiza verirlər, yarımı oğlana.

Alma bütöv qayıdanda, deməli, iş baş tutmayıb.

Belə məsəl də var. Biri qaşqabaqlı duranda deyirlər ki, nə olub, almani dala qaytarıblar? Ya da hirslənəndə: Nə olub, sənə qırmızı alma göndərmişdim?!

Udilərdə qız qaçırmə olmur, razılıqla olur deyə, boşanma da az hallarda olur. Ailə möhkəm olur.

Elçiliyə gedəndə kirvə birinci gedir. Kirvə nəsilliklə olur. Valideyn bərabərində olur. Udi məsəlində belə deyirlər:

Allahu dandin, dandin, kirvəni niyə dandin?!

Kirvə belə qiymətli olur. Kirvəni dəyişmək böyük rüsvayçılıq hesab olunur.

Dəmir qanunları vardır - Kirvədən qız gətirmək olmaz. Kirvəyə qız vermək olmaz.

Qədimdən məlumdu ki, yeddi arxaya qədər qız almaq olmaz.

Hətta belə bir ənənə olub ki, qaynana ilə gəlin bir bulaqdan su içə bilməzmiş.

Dayı qızı, əmi qızı, hətta uzaq qohumdan belə qız almaq olmaz.

Nişanda da, toyda da qızgilə oğlan gedirmiş.

Dayının da böyük rolü varmış. Qız dayı evindən köçərmiş.

Ata qızın əlini oğlanın əlinə verib deyir:

-Qızım sənin, sən də Allahın.

*Başqa yerlərdən, adətən, Şəkidən musiqiçilər gətirdərdilər.
Ancaq zurna ilə toy eləyarmışlər.*

Toy şənbə, bazar günləri, oktyabr aylarında, çaxır durulandan sonra olarmış.

Toy hava ilə olardı.

Ertəsi gün bəyi gəlin gətirməyə hazırlayardılar.

Oğlan və qız evində toy eyni vaxtda olurmuş.

Qız evində toy bəzən oğlan evindəkindən güclü olarmış.

*Dəllək gəlir, kirvə gəlir. Bəyin üzünü qırxbı ərənləşdirirlər
(kişiləşdirirlər).*

*Ağacdan kəllə asıb ona gülə atırlar. Kimsə kəlləni vurub,
bəyi murdar ruhlardan uzaqlaşdırır, yolunu açıq edir. Həmin
tüfəngi də bəyə bağışlayır.*

Ana xələt bağlayandan sora tüfəngi onun boynundan asırlar.

*Kirvə bəyin adamları ilə bir yerdə bəyi evdən çıxarardırlar,
kirvə qızın əlindən tutub, sol əli sağa verib deyir:*

- Qızı sənə, səni də Allaha tapşırıram.

*Qızda aq paltar, aq rəngdə Şəki kəlağayısı örtürlər. Qızı
yola salanda qızın qardaşı, yaxud qardaşlığı, bir də yengə gedir.
Qızın belini də bağlayırlar.*

Gəlini hazırlayanlara xələt verərmişlər.

*Oğlanlardan biri xələtin birini götürüb qaçıır oğlan evinə
muştuluğa.*

*Gəlini arabada apararmışlar. Arabanın qabağını kəsib xələt
alarmışlar.*

*Gəlin ayaq üstdə durarmış, ta anası gələnə kimi. Gəlinin
anası, rəfiqələri gəlirlər.*

*Çörək bölmə adəti var. Qız evinin adamlarına oğlan evinin
adamları bir qucaq çörək gətirirlər. Qadınlar qadınlarla, kişilər
kişilərlə çörək bölürlər. Bu da qohumluğun əbədiliyi kimi başa
düşüür.*

**Udixoy laxkoi ədətxo (Ədəbiyat: 9; varaq: 134-147;
Taranedi: 6)**

Xuyären eşə pə kala çöybi kitu izeynak enfsa, kitu elçixo kayesta, mo şat hal kiməktun hesab bakon. Eş xuəri tərfəxun nu botesi, dirist kay kay bakain, qohumluxu nu bul biksunne.

Udiyoxoy ədətə görə öküzə kötənəni töxtün şame. Me vədə bəyka biney partalxoxun siftinatux me maxsadeynak exesi parçexo öküüzü piya ləmdi şota bekaxun şotoxo sa kala etunbsay, bəye anan yal xuncen tərəfəxun şotoxo captunbsay. Piya ləmesi kötən aruxoy töx latunxsay. Laşqoi axırda bina bəyə tapşurbatan pina ləmesi kğtənka partalxo axuğō bakostunbsay. Nu baytun düşmənxon te pila partarxo başki, bəyə cadudunbsay, mo bəyi bisinaxun çərkes bakoniy.

“Bəyə bəy psun” həzirləinşakatan. Bəyə uçe xenexun oskalstunstay. Ətətə görə xena bava-na diris bakaldın xe bakalane.

Udiço ədətə görə dələyen bəyin çoya xamseynak 7 useni fia sabunaxun kəxunaxbi şotoxun bəyi çoya xamkalane.

Udixosta saödış soldş tene baksa. Me əşə şotoxy şapane bsa.

Bəyə bəd pulmoxu qorusseynak çinarno yal keraz sa xodaxun heyvanı kəlinə suruktunpsay. Me vədə sa amdaren tüfəngəxun döptalaney me xabaral bəyi aiylinə papespalaney. Mo şo upsuneki bəd qüvőx döpesene.

Udixosta loxkoin sa ədətol bune xuyen bayay koyaxun cexaton xare qojen amdarxon sa əyək fina biney bavatun tadi şotoxo içexoy laşqoyatun kale.

Ədətə görə bin iz na laşkoya eğamin tene arsen.

Bina qoya taşatan comay joma iz boş təzə cəyin bakala kobtun laxon. Binem te kavaxun cəyinə comay alib hisinə ləmdi kava töxe loxon.

Ginen bəçərixo avatun bakoniy. samci xum bastun, pərəkəl bexsun şat hal kinəktun qabulbakoniy.

Xaşpasuz xuyar curesa tetun tağoniy. Curexun bavan tə, xaşpane çuxexoni.

Udi toy adətləri (Ə: 9, s: 134-147; Tr: 6)

Qız almanı iki yerə bölüb yarısını özünə saxlayıb, yarısını elçiyə qaytarsa, bu, müsbət hal hesab olunurdu. Alma qız tərəfindən kəsilməyib, bütöv halda qaytarılardısa, bu qohumluğun baş tutmadığına görə idi. Elçi gedənlərə «hə» cavabı alma ilə verilərdi. Qəbul edilmiş qaydaya görə qırmızı almaya bir manat gümüş pul taxardılar. Razılığı verən qız həmin pulu da özünə götürərdi...

Udilərin adətinə görə öküüzü kotanın yanında kəsərdilər. Bu zaman gəlinin və bəyin toy pal-paltalarından əvvəlcədən məhz bu məqsəd üçün götürülmüş parçaları öküzün qanına boyayıb sonra da iyə ilə onları bir yerə tikər, bəyin anası və ya bacısı tərəfindən gizlədilərdi. Qana boyadılmış kotan isə ocağın yanına qoyulardı. Toyun sonunda gəlin bəyə təhvil verilərkən onlar kotanı və qana boyanmış parçaları ocaqda yandırardılar. Əks halda düşmənlər həmin qanlı parçaları oğurlayalar, bəyə cadu eləyər, bu bəyin ölümü ilə nəticələnərdi.

«Bəy qoydu» mərasimi hazırlanardı. Bəyi bal suyunda çimizdirərdilər. Adətə görə suyu ata-anası sağ olan tökməli idi.

Dəllək udilərin əmənəsinə uyğun olaraq bəyin üzünü qırxmaq üçün 7 illik çaxırla sabunu köpükləndirir və onunla üzünü qırxardı.

Udilərin sağdışı və soldışı olmur. Bu funksiyani onlarda kirvə yerinə yetirir.

Bəyi bədnəzərdən qorumaq üçün çinar və ya başqa ağaçdan heyvan kəlləsi asardılar. Bu vaxt bir nəfər kəlləni tüfənglə vurmali və bu xəbəri onun ailəsinə çatdırılmalı idi. Bu o demək idi ki, bəd qüvvələr artıq vurulmuşdur.

Udilərin toyu üçün xarakterik olan bir cəhəti qeyd etmək lazımdır ki, qız ata evini tərk edərkən oğlan evinin adamları bir bardaq şərabı gəlinin atasına təqdim edib onları öz toyuna dəvət edirdi.

Qəbul edilmiş ənənəyə görə gəlin anasının toya gəlməsinədək oturmazdı.

Gəlin evə aparıllarkən qapının ağzına içərisində təzə yağı olan qab qoyardılar. Gəlin həmin qabdakı yağı qapının yuxarı hissəsinə, qapının yanlarına çəkib qabı kənaraya qoyardı.

Gəlinin bacarığı müəyyən edilirdi: Birinci növbədə çörək bişirməsi, barama yetişdirməsi yaxşı hal kimi qəbul edilirdi.

Kirvəsiz qız elçiliyinə gedilməzdi. Əsas söz atanın yox, məhz kirvənin olardı.

Udixoy laxkoi ədətxo (Exlətepi:10; Taranedi: 5)

Ğarenka xuyəren sunsuna atetunksa. Na-Bavan xuyərtun biyəinşsay. Oşa na-bava ğare rəziluxaxun elçitun taysay. Siftə xurəri kaya xavartun yakabsay ki, elçi eğalyan. Oşa elçiluxtun psay. Elçiluxaçoça eş tun taştay. Abiranə akestay. Nan eşə xuyəreynake taştay. Xuyəren eşə kaşkin irəzuluxa tadine baksay. Eş tanesay təzdən ğare koya. Me tərəfəfun ğärene kaşey. "Ho" naxun oşa mizik nişanaoy."Ho" tadexatan irəzulux hakexatan muça çəye tə, ərəkine üğesa.

Toy adət-ənənələri (S: 10; Tr: 5)

Oğlanla qız bir-birini görmürdülər. Ata-ana qızı bəyənir. Sonra ata-ananın razılığı ilə də oğlana elçi gedilərdi. Əvvəlcədən qız evinə xəbər göndərərdilər ki, sizə elçiliyə gələcəyik. Sonra elçilik olardı. Elçilikdə qırmızı alma aparardılar. Abır-həyə rəmzi kimi. Ana almanı qiza aparardı. Əgər qız bu almani dişləyərdi, razılıq vermiş olurdu. Alma gedirdi təzədən oğlan evinə. Bu biri tərəfdən də oğlan dişləyirdi. "Hə" mərasimindən sonra kiçik nişan varydı. "Hə" veriləndə, razılıq alınanda şirin çay yox, içki içilərdi.

Məğrux (Exlətepi: 10; Taranedi: 5)

Məyin pulmux

Məyin pulmux ma beqanan,
Bez üke dağ mabakanan.

Üše – qena ef vaxten
Za dərbədər mabanan.

Nəqərat
Qəbelnan vən dərdə,
Nu cureqala bəndə.
Ekı efaz quje boş
Baxçın çoça varde boş.

Sa məyin bayınan,
Ef üke za tayenan.
Tenan bare əyitkaz vəxun,
Za besbsun hayexnan.

Nəqərat
Qəbalnan bən dərdə,
Nu cureqala bəndə.
Ekı efaz quje boş
Çoça baxcu varde boş.

Nəğmələr (S: 10; Tr: 5)

Qara gözlər

*Qara gözlər, belə baxmayın,
Ürəyimə dağ yaxmayın.
Gecə-gündüz sizin vaxtdan
Məni dərbədər etməyin.*

*Nəqərat
Neynirsiz siz dərdi,
İstəməyən bəndəni.
Gəlin saxlayım qucağımda
Qırmızı bağça qucağında.*

*Bir qara gilassınız,
Ürəyinizi mənə verdiniz.
İmkan vermirsiniz sizinlə danışım.
Fikriniz məni öldürməkdi.*

*Nəqərat
Neynirsiz siz dərdi,
İstəməyən bəndəni.
Gəlin saxlayım qucağında.
Qırmızı bağça gül qucağında.*

**Şabaş tadanan, ay Şabaş
(Laşkoyxo məgiğala məğ)**

Siyahi bigeci, bütum laşkaya kaleci,
Ustox hartun laşkoy burkesi.
Şat laşkoyaxunal şad coaneki me laşkoy.

Əcikatan əcibanan yavaş-yavaş,
Əcikaltağı şabaş tadanan, ay şabaş.
Cüyerxo kaybanan yavaş-yavaş.
Dəlləy hare mük hava faresi,
Tüfenkxosun sun-sunay dacanaxun qayesi.
Nanaybəye tabak saresi.

Gözəl-gözəl, xüyarmuş girtunsi,
Bin ecalə maşına bütün ladunsi.
Əcika-əcika biney məline batunsi.

Əcikatan-əcibanan yavaş-yavaş,
Əcikaltağı şabaş tadanan, ay şabaş.
Ustoğو müktanan yavaş-yavaş,
Şabaş tadanan, ay şabaş.
Me kefa əşipanan yavaş-yavaş,
Əcikaltixo şabaş tadanan, ay şabaş.
Şabaş tadanan, şabaş tadanan, ay şabaş.

Biney məline bəye bava cetunki,
Yengə bəy bin bəye məlinə badını.
Bəye naxun müştuluq hatungi.
Zu biyaz me kefə əcipanan yavaş-yavaş.

Cüyerxo amsibanan yavaş-yavaş,
Əcikaldoğó şabaş tadanın ay şabaş.
Ustoğó müktanan yavaş-yavaş
Şabaş tadanın visluxxoxun, ay şabaş.

Şabaş verin, ay şabaş
(Toy mərasimində oxunan nəğmə)

*Siyahi tutuldu, hamı toya çağırıldı,
Ustalar qəldi, toylar calındı.
Əla toydan bu toy yaxşı alındı.*

*Oynayanlar oynadı yavaş-yavaş,
Oynamayan şabaş versin, ay şabaş.
Cibınızı açın yavaş-yavaş.*

*Dəllək gəldi, şirin hava calındı,
Tüfənglərdən dalbadal atəş atıldı.
Ana xonçası dərmadagın dagıldı.*

*Gözəl-gözəl, qızlar yiğilib gəldilər,
Gəlin gətirən maşına əyləşdilər.
Oynaya-oynaya gəlinin həyətinə girdilər.*

*Oynayanda oynayın yavaş-yavaş,
Oynayana şabaş verin, şabaş.
Ustaları sevindirin yavaş-yavaş,
Şabaş verin, ay şabaş.
Bu kefə oynayın siz yavaş-yavaş,
Oynayana şabaş verin, ay şabaş.
Şabaş verin, şabaş verin, ay şabaş.*

*Gəlinin eşiyində bəyin atasını soydular,
Yengə, bəy, gəlin bəyin evinə çatdilar.
Bəyin anasından müştuluq da aldilar.
Mən ölüm, bu kefə oynayın yavaş-yavaş.*

*Çibinizi boşaldın yavaş-yavaş.
Oynayanlara şabaş verin, ay şabaş,
Ustaları sevindirin yavaş-yavaş.
Şabaş verin, onluglardan, ay şabaş.*

Mumuşaq

Vi cicikin hərrəmə
Göyun xazalen bike.
Vi butun bib ciciko
Pögo koc pöqo tke.

Zu meterez avaki
Tik cicikxo viçine.
Bul oka koc cicikxo
Viçimoxe xunçine.

Nanan əyloqoy kiyel,
Akatan çəngə-çəngə.
İz cünüxun müştuluq
Tanesta əylə tənqə.

Bənovşə
*Çiçayının ətrafinda
Cəmi dörd xəzəlin var.
İkisi baş aşağı,
İkisi baş yuxarı.*

*Başı aşağı baxan
Məncə, bacılar.*

*Başı yuxarı olan
Bacılara qardaşdilar.*

*Uşaqların əlində
Ana görəndə bənövşə,
Uşaqlara müştuluq
O, pul verir həmişə.*

Laşkoyxo məğigala məğ
Me Nije (Exlətepi: 6; Taranedi: 3)

Nije havoox kayesene,
Savaxtaxun beg çərtpene.
Kuşerxon məgtun məğe,
Unko he gözəlluğe.

Ke beg çərtpi çegatan,
Nexsu hər gí mər bakan.
Buxaçugöy ko işığıluğe,
Beş ükinal mukluğe.

Me Nije doordan şate,
Mo beşi Nanay Yurde.
Udiyox maya bakaytun,
Nija eyex badaltun.

El şənliklərində oxunan nəğmə
Bu Nicdə (S: 6; Tr: 3)

*Nicdə hava açıldı,
Səhərdən gün göründü.
Quşlar nəğmə deyirlər,
Gəl gör nə gözəldi bu.*

*Bu günəş doğulanda,
Deyirəm kaş hər gün belə olsun.*

*Bu Allahın işiğidı,
Bizim qəlbimizin də sevincidi.*

*Doğrudan bu Nicdə hər şey gözəldi,
Bu bizim ana yurdumuzdu.
Udilər harada olsalar,
Nici yada salacaqlar.*

“Uleğoy” Laşkoy (Ədəbiyat: 9; varaq: 484)

Udiğosto ədətə görə uluğ çevsun loşkoye baksa. Əile təzə ulux ceğatan.

Əileyнак sa xərəy payruxə hakesa. Əili bel birins, Konfetun siye. Bolux mucaruxkan bay diyənə.

«Diş» Toyu (Ə: 9; s: 484)

Udilərdə ənənəvi mərasimlərdən biri diş toyudur. Uşaq təzə diş çıxardanda keçirirlər.

Uşağa çoxlu hədiyyələr alırlar. Uşağıın başına düyü, konfet tökürlər. Bolluq, şirinlik olsun deyənə.

Oxalaxsun (Ədəbiyat: 9; varaq: 484)

Yasna kala stola şum tək, laşkoya cütün laxsa
Udiğosta stola şalesi şavalutun laxsa. Hər tun sa dənə gəy
”Buxarçoğon xaç kan bi” nextun.

DƏFN (Ə: 2; səh: 484)

*Yas yerində stola çörək tək, toyda isə cüt qoyulur.
Udilərdə stola pörtlənmiş şabalıd da qoyulur. Hər kəs ondan
bir dənə yeyib «Allah rəhmət eləsin» deyir.*

Bay-bay (Exlətepi: 8; Taranedi: 4)

| | |
|----------------------|------------------------|
| Hava şipe me üše, | Muculiyox cerene, |
| Xunçimux nepe boşe. | Xaşen sala sarene. |
| Baska kunkuri bala. | Şotay sale boş vaynak, |
| Ğe nepaxun ten boşe. | Muca nepal harene. |
| Baska bala, bay-bay! | Baska bala, bay-bay! |
| Cügi gala, bay-bay! | Cügi gala, bay-bay! |

Lay-lay (S: 8; Tr: 4)

| | |
|-----------------------------------|---------------------------------|
| <i>Hava bu gecə sakitdi,</i> | <i>Ulduzlar çıxıb,</i> |
| <i>Bacilar yuxunun içindədi.</i> | <i>Ay işıqlandı.</i> |
| <i>Yat, mənim balam,</i> | <i>Onun ışığının içində</i> |
| <i>Bu gün yuxudan doymamışan.</i> | <i>Sənin şirin yuxun gəlir.</i> |
| <i>Yat bala, bay-bay!</i> | <i>Yat bala, bay-bay!</i> |
| <i>Yumşaq yerdə bay-bay!</i> | <i>Yumşaq yerdə bay-bay!</i> |

Bəyic upsunxo (Exlətepi: 1; Taranedi: 1)

Yanıltmaclar (S: 1; Tr: 1)

| | |
|-------------|---------------|
| Beğa, beğa, | Günəşə bax, |
| Beğazapa. | Günəşி çək. |
| Biğa, beğa, | Ortasına bax, |
| Biğa zapa. | Ortasını çək. |
| Ge zapenne, | Nə çəkirsən, |
| Beğa zapa. | Baxıb çək. |

Jomo mitik bul kala,
Buyba buypa buykala.
Buypa, buypa buykala,
Buykal manedi buykala.

Zapi, zapi zapetun,
Za pitoğó zapetun.
Zapeğalxo mandene,
Zapitoğó zapetun.

Çənginə çəngə çəgəngə,
Çəngəlləyinşə çəngəlen.

Ağız balaca, baş yekə,
Doldur, çalxala nəhrəni.
Çalxala, çalxala nəhrəni,
Nəhrə qaldı, çalxalanmadı.

Çəkib, çəkib, çəkiblər,
Mənə deyəni çəkiblər.
Çəkilənlər qalıbdi,
Çəkilmiş çəkiblər.

Çəngəni çəngə-çəngə,
Çəngəl ilə çəngəlla.

Xuribul,
Xurikul,
Xurutur – xurutul.

Qamata qalmada,
Qamata kalmataa.
Qamda, qamda qamata,
Qam qamata qalmada.

Məxta exta,
Məx tada.
Məxta, məxta,
Məx tada.
Sa məxə məxe qala
Sadene məğ tada.

Kibala bəə kibala,
Uşa beyin kibala?
Kibi, kibi kibale,
Kibi, kibi qibale.

Uca muca muca uka,
Muca muca uca uka.
Uçki metər mucane,
Uça ukatan muca uka.

Ögbegen ög ögnaxadul
tunel, ögogeukça
**(Ədəbiyat: 2, varaq: VI;
Taranedi: 5, 6)**

Xəbənin ögxəxən ögen ög,
xəxən ögxəxəti

Mugəl muğə mukaləme

Oğul öğül qoğoli dögoli

Xirdabaş,
xirda əl,
xirda ayaq – qarışqa.

Bardağa dəymə,
Bardağı nənəyə ver.
İsit, isit bardağlı,
İsti bardağə dəymə.

Ovucla götür,
Palid ver.
Ovucla, ovucla,
Yenə palid ver.
Bir ovuc palid yerinə
Bir dənə mahni ver.

Qorxağa bax, qorxağa,
Görək odunu yararmı?
Yarib, yarib, yaracaq,
Yarib, yarib, qorxacaq.

Balı şirin-şirin ye,
Şirin-şirin balı ye.
Bal ki belə şirindi,
Bal yeyəndə şirin ye.

Altı donuz altı qoz ağacının
altında altı qoz yeyir (Ə: 2;
Əlavələr, s: VI; Tr:5, 6)

Xəbən⁶ altı yumşaq qabıqlı
qozla altı qoz sindirdi

Vəl buynuzludu

Oğul damda böcəyin altındadı

⁶ yararsız adam deməkdir

Tapmacox (Exlətepi: 1, Taranedi: 1)

Tapmaca (S:1; Tr: 1)

Eki eki nexsu, tene eysa,
Meki, meki nexus enesa. (*Cicir*)

Gəl, gəl deyirəm, gəlmir,
Gəlmə, gəlmə, deyirəm, gəlir. (*Dodaq*)

İzdoxnoqo tsitsiqe, (Ədəbiyat: 2, varaq: VI; Taranedi: 5)

Malpana mitsiqe,
Çezaxun çukalame,
Bucurqe ukalame,
Oxayan bukalame. (*qadjoli*)

Burnunda çiçəyi var, (Ə: 2; Əlavələr. S: VI)

Deməyin ki, balacadı,
Tağdan qoparılmalıdırı,
Soyulub yeyilməlidir,
Hələ turşuya da qoyulmalıdırı (*xiyar*)

Qori – mori mukəne,
Xazal do mukane,
Ul bokodi çukayn,
Zoğal aki ukayn,
Cəri du, cığını du,
Va aruğu banadu. (*bimpil*)

Öyri – üyrü buynuzdu,
Yarpaqların da altındadır,
Əl uzadıb qopartsan,
ağzına qoysan,
Səni yandırar,
yaxar, oda salar. (*bibər*)

Sa xunçi saal viçine baksa, sun-sunay koya qonağ tayes tetun
baksa. Upanan şo hikə? (**Gi saal şü**) (**Exlətepi: 8; taranedi: 4**)

*Bir bacı, bir qardaş olur. Onlar bir-birinin evinə gedə bilmir.
O nədir? (Gecə və gündüz) (S: 8; Tr: 4)*

Savaxtan cenesa, biyəsin bateksa.Upanan şo hikə?

(Beğ)

Səhər çıxır, gecə batır.

O nədir?

(*Günəş*)

Tubul pehvani nağılxo

Curumesi xodrux

Sancı nağıł (Exlətepi:5; Taranedi:5)

Soğó buney, soğó tenoy, aize Tubul ciyen elmuxla sa amdaroy. Çəilüga biti-exebsay, qa eqatanal hema-hema zorbatoqayol oka duqeney. Samalal kür akalqan, şıp amdarey. Əciqon bikestan pelinqine cureqoniy, iz beş ceqaltu şulkute boney. Camatal xeyrəl qelene be. Daxtak zabsun xureqaltın kotukxoy alabbseyна sivtə Tubulatun kəvexoy. Ocina bafti arabina tək icin kebekoney. Sa ədətəl buney Tubuli. koya kul amsı etenexoy. İz kiye bitaltu tərəngül, xodi tay əmnə bel laxi məlnə eneconiy.

Uş eştəna araba ğackal akal tene be. Uşa şalakene econey. Pə şalak sa araba uşey. Ğimxoy sa ğine Tubul iz kiye mix exti birinz exbsa taysay. Xane yaka cobakatan aneki ki, cile güytü sa nəjnə xoda zabi tumexun şinesa cebki koval kine curumbi yake akeqala sa qala boserene. Avane baki mo sa hetər, aamdar tene, manisa sa pehlivani əşə. Tə vaxtmağın aize beş bakala yaqmoqo pehlivanxon nişan laxsun ədətey. Curumecisi sa xoda, dəmirə, yal ki, sa xoda tumexun cevki yaka boseri tatusay. Moşobseneneyki me yakaxun pehlivane cobake üklə sa ġar bunesa cerekan.

Tubulen xoda aki əş hekala baksuna kamişə baki. Tə tərəfe me tərəfe begin. İz biye kele ozane boyda sa qaraağace laftı. Şoto tumexun cuneki. İz turin oka laxi hema kanuxun curumebi, nəynə xodi toxun laxi ceri taneci iz əşla. Əycindəri savaxtan Qəbəlinə sa

karvan covaksoy. Sarvan curumesi sun-sunay tox laxezi xodurxo akalakine karvan enefi.

– Me aize peylivano, ical kala. Şoto bəbi beş peylivanaxun buşuresten. Curbi covakaltoxun zomtun bayki, aize Tubul cien oğuzi ğaro. İcal exnu birinze exbsa. Karvana citundi exnu. Tubula kaltunbi sa kala xodi xojina.

Sarvanen bine:

– Karvana pis amdarxoxun qorişsana zaxun peylivanez tarasta. Şotine curumbi yaka bosereyne nəjnínə.

Qara ağacal hunen bosere. Şoto görəl purananal buşurukanan. Beş peylivana sakayvax nu toesi mandi ko şalak şıklama va tadaylan, şotin va sakayn vaxun ko şalak birinz extaylan.

Tubulen bine lazim tene. Sarvan irəzi tene bay.

– Yan həmşəhəriyoxtun ukon, nu buşurukayn, taşevken. Ko şalak birinza tadan taxen.

Tubulen beneği ki keraz yak butene. Kavrannaxun eqaloraxal, Tubulaxune exbalaroxal kirtunsi. Buşurkaltoxoy hərəmine kirtunsi. Şotoconal alin loxol bakala paltorxo cevki burtunki buşurupsa. Samci burupsunaxun Tubulen kamişə baki, qonaq icixin kele zorsuze. Amma saksunal curtenesay. Şoto görəki, qonaqqey. Qonaq taysen icixun cenesay, şotay kula curumenay, kula-cola ziqqıqebsay, kula kaşeney. Tubul sa kije ciqılıt zabi qonaqa iz bel exti, pəmci ciqıltına iz zora laki boneseri balankoyi zacluğa, qonaq kele cətinluqaxun cacluğaxun ceri muzen lecuresun-lecuresun yoldaşxo bine:

– Şıklame şalakoxo xaybanan, cifkanan oka. Zalimi qar Rüstəm Zaleymiş.

Tubulen şıklame sa şalaka exti bine:

– Mandi şıklama şalaklayşanan buşurxo, qonaqnən, vəx halalesbsa. Qonağa boşsun yasta qoraxo baysune.

Sarvan sal iz yoldaşqo Tubuli sa zora tə, iz akula görə, diris baka bi, Xane yaka beg batkala tərəf tatunsi. Te ğinaxun Tubul samalal qele calxezi.

*Tubul pəhləvan haqqında rəvayətlər
Burulmuş ağaclar
Birinci rəvayət (S: 5; Tr: 5)*

Biri variydi, biri yoxdu, kənddə Tubul adlı cantaraq⁷ bir adam vardi. Gəncliyindən əkin-biçinlə məşğul olmuş, yeri düşəndə də neçə-neçə qoluzorluğunun kürəyini yerə vurmuşdu. Bir az dəliqanlı görünüşə də, əslində sakit adam idi. Di gəl ki, acıqlandıranda pələngə dənər, qarşısına çıxanı sil-küt edərdi. Camaata xeyri də çox dəyirdi. Taxta çəkdiirmək istəyənlər iri kötükləri döşəyib dəzgaha qaldırmaq üçün hamidan qabaq Tubulu axtarırdılar. Palçığa batmış arabanı təkbaşına çıxarardı. Tubulun bir adəti vardi. Evə əlibos qayıtmazdı. Ələ düşən şaxdan, budaqdan çıynına alıb gətirərdi həyətə. Odun gətirməyə araba qoşduğunu da görən olmamışdı. Odunu şələ ilə gətirirdi. İki şələsi bir araba odun idi.

Günlərin birində Tubul əli oraqlı çəltik biçməyə gedirdi. Xan yolunu keçəndə gördü ki, baldır yoğunluğunda bir yalanqoz ağacını çəkib kökündən kimsə çıxarıb çubuq kimi burub yoluñ gözəgəlimli bir yerinə atıb. Bildi ki, bu adı Allah bəndəsinin işi deyil, hansısa bir pəhləvanın əməlidid. O vaxtlar kəndlərin qənşər⁸indəki yollara pəhləvanların nişan qoymaları dəbdə idi. Vurulmuş bir ağacı, dəmiri, yaxud da başqa bir ağacı kökündən çıxarıb yola atıb gedirdilər. Yəni bu yoldan pəhləvan keçib, qorxmaz bir oğul varsa, çıxsın meydana.

Tubul ağacı görəndə hər şeyi başa düşdü. Sağa-sola baxdı. Gözünə kəl boyunduruğu boyda bir qara ağac sataşdı. Onun dibindən çəkib qopartdı. Ayağı ilə üstündən basıb bir neçə dəfə burdu, yalanqozun böyründə uzadıb oradan getdi öz işinə. Ertəsi günü səhər yolu Qəbələyə sarı bir karvan keçirdi. Sarvan burulub yan-yana qoyulmuş ağacları qoşa görən kimi karvani saxladı.

- Bu kənddə pəhləvan var, özü də lap zırpsi. Onu tapıb pəhləvanımızla güləsdirməliyik.

⁷ Burada: pəhləvan cüssəli

⁸ Girəcək mənasında başa düşülür

Xeyli dayanıb keçənlərdən öyrəndilər ki, kənddə həqiqətən Tubul adlı bir oğuz oğlu var. Özü də zəmidə çəltik biçir. Karvani sürdülər çəltik sahəsinə. Tubulu çağirdilar iri bir ağacın kölgəsinə. Sarvan dedi:

- Karvani mərdimazardan qorumaq üçün özümlə bir pəhləvan gəzdirirəm. Yalanqozu o eşib yola atmışdı. Qara ağacı da sən atmışan. Qaydaya görə hər ikiniz güləşməlisiniz. Pəhləvanımı yixsan, satılmamış qalan beş yük soğanı sənə verib gedəcəyik, o, səni yuxsa, səndən beş yük çəltik alacağıq.

Tubul ha dedi lazıム deyil, Sarvan razi olmadı:

- Bizə həmşəhərlə deyərlər, güləşməsən, uduzarsan. Beş yük çəltiyimizi ver, gedək.

Tubulun güləşməkdən savayı çarəsi qalmadı. Karvan əhli də, Tubulun biçinci yoldaşları da yiğildilar. Güləşənləri aldilar dövrəyə. Onlar da üst paltarlarını soyunub başladılar süpürüşməyə. Elə ilk əlbəyaxada Tubul hiss etdi ki, qonaq ondan bəs qədər gücsüzdür. Amma onu yixmaq istəmədi. Çünkü qonaq idi. Qonaq issə getdikcə qızışır, onun qolunu burur, üz-gözünü cirmaqlayır, əlini dişləyirdi. Tubul bir dəli nərə çəkib qonağı qaldırıb başı üstünə, ikinci nərəni çəkib var gücü ilə onu atdı kənardakı böyürtkən kolluğuna. Yaziq çox çətinliklə kolluqdan çıxıb dili dolaşa-dolaşa yoldaşlarına dedi:

- Soğan çuvallarını açın, düşürün yerə. Zalim oğlu əsl Zal oğlu Rüstəm imiş.

Tubul soğandan bir xurcun götürüb dedi:

- Qalan soğanları yükləyin dəvələrə, qonaqsınız, sizə halal eyləyirəm. Qonağı soymaq bizlərdə günahdır.

Sarvan və yoldaşları Tubulun təkcə gücdə yox, ağılda da qüdrətli olduğunu görüb ona sağ ol dedilər və xan yolu ilə üzü günbatana səfər düzüldülər. Tubul o gündən sonra daha da məşhurlaşdı.

Xane Yaka Buşurubsuz Pəmci nağıl (Exlətepı: 5; Taranedi: 5)

Əkeə xuzeyn aize calxesı amdarxoxuney. İşa aizemoqo, şəhəre kele dostrux, hema-hema calxalconoy. Misik ğarena xüyəre nişanlaşey. Usum-usum çax qudoxun akeksay. Şotoko haki irəziləştün baki, payızə axire laşkoy farbestekatun. Biyəsin farpi-əcipsunaxun oşa savaxtan amdarxo kirbi əycindəri bin eştatun tasi. Xüyəri koya papatan, arsi kəy-ütunğı. Oşal bina yenginə, xüyəri işa xüyərmoğو faytona arnosti, xuyeri məlinaxun certun. Yake toqal bakala aizemoxoy camaten bin içuxun eğala amdarxo aki aki müktün baksay. Covakitoğoxun oşa xe bosalaxol buney. Camat "Sarı Suya" covakitoxun oşa yaka kayesi sulfanun aki. Qoyal kalabədənli, lopa biğla sa amdar suftin toğ curpeney. Bin cire Əkel usum beş cobaki. Yaka boti amdari şu baksuna zombaksune curesi, yaka, hetər kaypestuna fikirbi. Me yaka botal, Şəki xane pehlivaneymiş. Sulfinan kaykalo, elə, şumal laxiyo şoneymiş. Əkelin bine:

– A bici, va xələt taden, tabak taden, sulfina qırba. Yayna şad yak upa tağen.

– Zu pehlivanzu, yaka xələt hakseyna tez bote. Zoxun buşrukala amdar eca. Bez bacana oka duğayn, vəyna vardla-sisiklə yak, zu şotay bacana duqayz yaka firipi taqalnan. Movalki ev əcizluq upsune.

Bin ecaltoyğoxun zorba, buşrukala amdar tenoy. Əkelen eka lasi camata bartı yaka hare aize. Tubul pehlivana laşkan məline camati boştan bəbi, exlətipi. Tubul Xane peylivanxun buşurpsun tene xureci.

Pineki, mər bayz zərəl zapkoz.

Əkelen xounçane burki:

– Bina yaka baltaz hare. Yaka boti peylivanaxun əiten bul nu bikaynmahala biabur bakoz. Tetər avabaka bitez, kula boxoda okaxun za exta.

Tubulen iz eka lasi Əkelə qər baki taneci. Tubulen nu buşurpsuna covaksunane pi.

Xane peylivan irəzi tene bay.

– Bez bacana oka nu duqayn yakaxun tez cekal. Yaka curupi taynan. Camatxoy boşa biyəbur bakanoz.

Peylivanxon buşurukalatun bay.

Buşurunsun sa saat zabepi suntu Tubulen birdən iz avabala fəndə əşpeşti şotoy bacana oka duneqi. Amdarxoy cəpин səs haneki hərquanu. Bacan oka duqesi peylivan sulfina, el-şuma exti tox zabepi, camata şat yake pi. Tubuli me əşlə ibakala laşkoi amdarxo üken şo əşəri tun pi Əkel xuzeyin gele mük bakeney. Laşkoyi məline papale kine iz lası əka Tubula paye tadi. Xanenal Tubule me əşlə "paysuz" dene bartı sa dəstə əkla amdar yakabi iz töxe eçesti falağına batı tapeseti. Xane pehlivanalı Tubulan te dünyaneyin. Şotokoy buşurpi qa isal "Pehlivane yurd" siyaxun çalxesə.

Xan yolunda güłəş İkinci rəvayət (S: 5; Tr: 5)

Əkel xozeyin kəndin tanınmış adamlarından idi. Ətraf kənd və şəhərlərdə çoxlu dostları, neçə-neçə tanışları vardi. Kiçik oğluna qız nişanlamışdı. Tez-tez təzə qudalarla görüşürdü. Onlarla razılaşış payızın axırlarında toy dəstgahı qurdu. Axşamki çal-çağırdan sonra ertəsi gün səhər adamlarını başına yiğib gəlin gətirməyə getdi. Qız evinə çatanda artıq onlar üçün məclis hazırlı idi, xeyli yeyib-içdilər. Sonra da gəlini yengəsi və rəfiqələri ilə bir yerdə faytonlara əyləşdirib qız həyətindən çıxartdilar. Yolüstü kənd camaati gəlinin dəstəsini şən ovqatla qarşılıdı. Ardınca su atanlar da oldu. Camaat Sarı suyu keçəndən sonra yolda qəribə bir mənzərə ilə süfrə açılmışdı. Ucaböylü, iribədənli, lopabişli bir adam da süfrənin başında dayanmışdı. Gəlin yerə düştü. Əkel xozeyin tez qabağa keçdi. Yolu kəsmiş adamin kimliyini öyrənmək istədi, yolu açmaq üçün tədbir fikirləşməyə başladı.

Məlum oldu ki, yolu kəsən Şəki xanının pəhləvanıdır. Süfrəni də, duz çörəyi də o, qoyub. Əkel xozeyin ona dedi:

- Ay qardaş, sənə xələt verək, xonça verək, süfrəni yiğisdir.
Bizə xeyir-dua ver, gedək.

Pəhləvan razi olmadı:

- Mən pəhləvanam, yolu xələt almaq üçün kəsməmişəm.
İstəyim başqadı. Mənimlə güləşmək üçün adam gətirin. Kürəyimi
yerə vursa, hamınıza güllü-ciçəkli yol, mən onun kürəyini yerə
vursam, yolu burulub keçməlisiniz. Bu da hamınız üçün acizlik
deməkdir.

Gəlin gətirənlərin içində qoluzorba, güləşmək bacaran adam
yox idi. Əkel xozeyin camaati yolda qoyub atını kəndə sari çapdı.
Tubul pəhləvanı toy həyatında tapıb əhvalatı danışdı. Tubul xanın
pəhləvanı ilə üz-üzə gəlmək istəmədi. Dedi ki, bu hərəkat mənə
ziyan gətirə bilər. Xozeyin yalvarmağa başladı:

- Gəlini yolda qoyub gəlmışəm. Əgər yolu kəsmiş pəhləvanla
sövdəmiz baş tutmasa, mahalda biabır olacağıq. Elə bil ki,
yixilmişəm, mənə əlini uzat, qaldır ayağa.

Tubul atını minib qoşuldu Əkel xozeyinə. Gedib çatdilar
camaat olan yerə. Pəhləvanlar ədəb-ərkanla görüşdülər. Tubul
güləşsiz ötüşməyi xahiş etdi. Xanın pəhləvanı razi olmadı.

- Qərarım qətidi, kürəyim yerə dəyməsə, yoldan çıxan deyiləm.
Qoy yolu burulub keçsinlər. El-oba yanında xəcıl olsunlar.

Pəhləvanlar güləşməli oldular. Güləş bir saatdan çox çəkdi.
Tubul qəflətən özünün bildiyi fəndlərdən birini işlədib rəqibinin
kürəyini vurdu yerə. Adamların alqış səsi ətrafa yayıldı. Məğlub
olmuş pəhləvan süfrəni də, duz-çörəyi də yiğisdirib kənara çəkildi,
camaata xeyir-dua verdi. Tubulun qələbəsini eşidən toy adamları
ona üzəkdən “Əhsən” dedilər. Əkel xozeyin çox sevinmişədi. Elə toy
həyatınə çatan kimi o mindiyi ürgəni Tubula bağışladı. Xan da
Tubul pəhləvanın qələbəsini “mükafatsız” qoymadı. Bir dəstə atlı
göndərib onu yanına gətirtdi. Falaqqaya saldırıb o ki var
döydürdü. Xanın pəhləvanı da, Tubul da dünyasını dəyişdilər.
Onların güləşdikləri yer isə indi “pəhləvan yurdu” adı ilə tanınır.

Ecnu baki əş

Xibinci nağıl (Exlətepi: 5; Taranedi: 5)

Damna işkarxoy exlətbi nagıla gğrə, Tubul pevylivan Albani padşah Cavaçşiri nəsiləxune. Tubul nəvə-nəticəqoy, şotay nəsiləxun bakala kerəz amdarxoy muzaxun-muza cobaki exlətxo görə Tubuli bava Tabul işqar kala Cavanşırı nəticə, yalk kötükcənə bake. Tubuli nanay Tamami bip əile be. Pəqar sal pə xuyər. Tubul micik vicinəy. Şotay kala vici Abul kele cavane pure. Xavara gorə abul Tubulaxunal zorbane peylinane bake. Şotay iz ci Tumas peylivaeneymiş, iz işa bakala toqon Abul kinetun calxsay. Yax papi nağılasta upesay, sa qine Abul peylevan "Kala əxcxun" ukeqala qala ceperi çäche qırpsamış. Me vədə işaluğa bakala "ecluğa" parayı səsruxo ibakkeci. Burki əslə barti Abul hare exluqa. Aizin yuzbaşının darğa yakabeney ecnu. okali haqqə arum kirkbeyna. Darğa camatux irəziləşəki kine aruma kirebsay. Ecnu sa kəsib işkaral buney. Şotay təyəmin usenaxun borcymış. Darğan kəsibi butun aruma şakala krbi taştune curesay. Me kəsiben buy işalaki suntuxun biki ləcəkesi nexey:

– Vi beş biyaz, a vici, bez əylexo qoroxan hari. Me şakala bez əyleğə tada.

Darğan kəsubə təpikləyiş ciritebi:

– Şakala tərba! Banexsu, tərba.

Fakir kəsib səs bafteney hər qala. Ecnu bakalorox bexsun curbi yak baxsay beyn darğan kə bale. Abul pehylevan me əşə port tenebi. İşalaysəki darğına pine:

– Xoyşksa va şakalatərba işkari sa həkər əşluxo şoval qoroxe.

Darğan iz kiye bakala hasina Abuli kiye duğى pine:

- İrad baka meyn abul şakalaxun ləcəkeci darğay kiyexun haneki. Darğa me kərə iz butun zora laxi abuli əmnə belxun hasina ləcəkedi. Abulen ene icu əfees tenebay, əcuxtən duneği iz bel. Tarapi darğa cuqu sa qapaze zapi. Darğan icixun taneci. Ecluq sun-suna qərpay Aize doxturen darğan qina oşaqelease cətinluğaxun icule eceri. Darğan icu eqamca bess xavar panepi Şəkina. Qazinen Abuley

na sabac kobale boti. Abul pehylevana tatuşeri ceza zabesteyna. Şoto falaqa badi burtungi tamsa. Abul me dərdə porttenebi şo haksun qərəraxun görə cureci falaqena tumexun cuki elmoqo cərkestunne cərkez tene baki. Me zoren Abuli tapana bonaxun ziqbi. Şoto sabac xajil dutunğı. Abul küelmuş iz əlmuğa cərkəsdi. Mitilə bineti Sa vaxt baski te dünyanene tacı. Abul coqan sa vaxt piyin neğə cinepi, oşa kerez aize işkarane tacı. Abuli sa qaroy Osman, Tubulen şoto qarluqane exti. Şotin Osmana iz xuyarmo\oxuna sane efsay. Osman kocce yesə papatan Tubulen icuxun əşkene taneşeri. Mal-mal iz əşsurxoxun əylə zomepsay. Əylel əciz əyl teney. Tubulen epseni usen şad arum bitey. Ancipi aruma usum əxbi extundi. Haval müşla baksunaxun körə əşlə kiyex təvqeztene bakoniy.

Osman cızarafat qonşın armi şalaka sunit əmnə bel exti. taşeri dərzə bacane capebi. Qoşı exnulal zor əşə taysay. Hetər baki şakale buubala qonşinen şalakxo bokelepi. Şalak kame baki. Xeylək kəfəcitoxun oşa şalak Tubulı nu taneci dərz bacanexune bəkəneci. Qonşı bava-ğar burtunki Osmana kapazlanşa Osmane taxesina iz ozane exedi pine:

- Zu bez zora avabakesteyna zarafatezi şalaka taşerezuy. Tubulen Osmana samci kərə kule alabi. Me əş Osmaneyna dərse bay. osman Tubul pehylivaneynaiz ərkiney curesune akəsti. Abul bavay, Tubul əmin peşinə layığnu davamebi.

Xırman əhvalatı **Üçüncü rəvayət (S: 5; Tr: 5)**

Köhnə kişilərin danışdığı rəvayətə görə, Tubul pəhləvan Alban hökməri Cavanşirin nəslindəndir. Tubulun nəvə-nəticələrinin, onun nəslindən olan digər adamların biri digərinə dildən-dilə ötürdükləri məlumatə görə, Tubulun atası Tatul kişi böyük Cavanşirin nəticəsi, ya kötükcəsi olmuşdur. Tubulun anası Tamam arvadin dörd uşağı olmuşdur. İki oğlan uşağı və iki qızı. Tubul kiçik qardaş idi. Onun böyük qardaşı Abul çox cavan yaşlarından dünyasını dəyişib. Deyilənlərə görə, Abul Tubuldan da güclü pəhləvan olmuşdur. Onun

əsl adı Tumas pəhləvan olmuşsa da, ətrafda onu hamı ləqəbi ilə Abul kimi tanıyordu.

Dildən-dilə bizə çatmış rəvayətdə deyilir ki, bir gün Abul pəhləvan “Kala əxcxcun” deyilən yerdə qaratikan kolu yiğirmiş. Bu arada yaxındakı “e częg” deyilən xırman sahəsində haray-həşir səsi eşidir. Başladığı işi yarımcıq qoyub, Abul gəldi xırmana. Kənd yüzbaşısı darğanı göndərmişdi xırmandan torpaq haqqı buğda yiğmağa. Darğan camaatdan əvvəldən razılışdırılmış qaydada taxıl yiğirdi. Xırmanda bir kasib da vardi. Onun əvvəlki ildən də darğaya borcu vardi. Darğan kasibin bütün taxılıını çuvallara yiğdirib aparmaq istəyirdi. Bu kasib isə dolu çuvallardan birindən bərk-bərk yapışın deyirdi:

- Sənin qadan alım, qardaş, balalarına yazığın gəlsin. Bu çuvalı balalarına bağışla.

Darğan kasibini təpikləyib qışqırırdı:

- Burax çuvalı! Sənə deyirəm, burax.

Yazığ kasibin səsi aləmi büriümüşdü. Xırmandakılar mat-mat darğanın nə edəcəyini gözləyirdi. Abul pəhləvan bu vəziyyətə dözməzdi. Yaxınlaşın darğaya dedi:

- Yalvarıram sənə, çuvalı burax, kişinin bir çətən uşağı var, o da yazıqdı.

Darğan sağ əlindəki əsa ilə Abulun əlinə vurub dedi:

- Rədd ol, burdan!

Abul çuvaldan yapışın onu darğanın əlindən aldı. Darğan bu dəfə var gücü ilə Abulun ciyninə əsanı ilişdirdi. Abul daha özünü saxlaya bilmədi, hirsi vurdub başına. Çevrilib darğaya bir yumşaq qapaz çəkdi. Darğan bayaq ha getdi özündən. Xırman qarışdı bir-birinə. Kəndin türkəçarə həkimi üç gündən sonra darğanı çətinliklə oyadı. Hələ darğan oyanmamış bu xəbər çatdırıldı Şəkiyə. Qazi Abula yüz çubuq kəsdi. Abul pəhləvanı apardılar cəzalandırmağa. Onu falaqqaya salıb başladılar döyməyə. Abul bu dərdə dözmədi. O, ədalətsiz hökmə qarşı istədi falaqqanı dibindən qoparıb xilas olsun. Xilas ola bilmədi. Bu gücə Abulun qarnı içəridən cirildi. Ona yüz çubuq vurdular. Abul yarımcان xilas oldu. Fayton tutub kəndə getdi. Ağrilar çoxaldı, yorğan-döşəyə düşdü. Xeyli yatandan sonra dünyasını dəyişdi. Abul qardaşının yeganə oğlu Osmanı Tubul

qardaş oğulluğa götürdü. Abulun arvadı bir müddət göz yaşı töküdü, sonra isə başqa kəndə ərə getdi. Tubul pəhləvana Allah üç qız qismət etdi. Oğlu olmadı. Osmani öz qızlarından da yaxşı saxlayirdı. Çalışırkı ki, uşaqq öz yetimliyini hiss etməsin. Osman on beş yaşına çatanda Tubul onu özü ilə iş yerinə apardı. Az-az öz işlərini uşaqa öyrətdi. Uşaqq aciz uşaqq deyildi.

Həmişə işi tay-tuşlarından da yaxşı görürdü. Atası Abul, pəhləvan Tubul bu il xeyli taxil yetişdirmişdi. Tər töküb taxılı tez bir zamanda biçdilər.

Hava küləkli olduğundan fırsatı əldən vermək olmazdı. Osman yarızarafat qonşunun buğda çuvalının birini ciyninə atıb, aparıb dərzin arxasında gizlətmışdı. Qonşu xırmandan da güclü iş gedirdi. Necə oldusa, öz çuvallarını dolduran qonşu çuvalları saydı. Çuval əskik çıxdı. Xeyli axtarışdan sonra çuval Tubulun döyülməmiş dərz tayasının dalından tapıldı. Qonşu ata-oğul başladılar Osmani qapazlamağa. Osman təqsirini boynuna alaraq dedi:

- Mən gücümü bildirmək üçün zarafatla çuvalı ora aparmışam.

Tubul Osmana ilk dəfə əl qaldırdı. Bu hadisə Osmana bir dərs oldu.

Osman Tubul pəhləvana əsl oğulluq sevgisi göstərdi. Abul atasının, Tubul əmisinin peşəsini layiqincə davam etdirdi.

Tubulal zorbaney

Bipinci nağıł (Exlətepi: 5; Taranedı: 5)

Muzaxun -muza covaki hari papi exlətxo görə Tubul peylevan damna Qəbəlnənə yeşəyşene. Qəbəlnə yşəyşi udıyoq damnastal ənənəvi uksaymış. Ganzıl qəbəlin Dokuzdərə ukala kala cələyə kele baksaymış. İşa aizi camatxoal hər usen fevral-mərte xaşmışosta dəstənəxun Dokuzdərene etunsay. Sa qı Dokuzdərə qanzıl qipseyyna Tovuzin aizexun xeylək amdarey eysay. Bütümtay bul ənənəvi həvsuna qərbaeyney. Birdən zor muşə qalpi. Mər vədene cələyeni boş ənənəvi qırpsun qıluney. Aizluyox qırbi ənənəvi qırpsun qıluney. Aizluyox qırbi ənənəvi qırpsun qıluney.

bel haki cölin tərəftun taci. Cole papi-nupapaz sa ükna xod cükeci okala laftı. Xod sa cuxay loxole biti. Coğa sal sa cür cérkestes tetun baksay. Mukluğaxun işana cole pə-xib amdaren beline otarşsay. Şotoqoy tox Tubul pehylivanal buney. Tubul pehylivan icu səsə hari papesebi ki, xoden coqoy turmoqo ocalane oocalaxpe. Şateki sa qı beş sel ağalane harey. Ocal cüqünay. Tubul amdarxoxun tavare xabar haki. Şukalasta tavar tene baki. Tubul biti xode oka baci alabsune curesi. Oşa cupuxo

- Zu xoda alabes bakaz xoda usum zobanan.

Mər pi Tubul xode okane baci.

Sa-pə dəqiqə icu qırqırbi sa zor ciğinepi xod malal bakayn iz qanuxun qalepi Coğa cérkestundi xuyba baki cuhx müklüğaxun tutupsane burki. Tubul xode okaxun cere. Samal iz qala curepi. İz pulmoğan hikal tene aksay. Şotik calxala cupuxoxun suntu iz tog kalepi. İz pulmox bikesuna avabakesedi. Coğon şatay kulaxun biqi dəstən toqo eneceri. Şotoqon dəstənaxun yaralu coğa, sal Tubul peyhlivana Covurluna tatuşəri. İşkari pul kayteneciki - kaytenesi. Tubula arabina laxi qoyatun taşeri. Colci dosten Tubulin belegoço koyane eceri. Peyhlivani n kaci baksuni xavar hər qala panepi. Türkə cayenenal şotay pulmoğō kaypes tetunbay. Tubul peyhlivan bis-kose usen vicey qare Osmani koya yaşəysibi. Geyin qineyal udixosta camateyna ük bakasbala amdarxo nextun:

- "Əş, Tubulal zorbaney, iz axir kə bay? Kertayna iz zora kanexi, iz pulmoğune baki"

Tubul da güclü idi Dördüncü rəvayət (S: 5; Tr: 5)

Dildən-dilə gəlib çatmış söz-söhbətlərə görə Tubul pəhləvan qədim Qəbələdə yaşamışdır. Qəbələdə yaşamış udilər keçmişdə də xalyar⁹ yeyirlərmiş. Xalyar Qəbələnin Doqquzdərə deyilən məşəliyində daha çox olurdu. Ətraf kəndin camaati hər il fevral-mart aylarında dəstə ilə Doqquzdərəyə axışib gəlirdilər.

⁹ Yabani sarımsaq

Bir gün Doqquzdərəyə xalyar yiğmaq üçün Covurlu kəndindən xeyli adam gəlir. Hamının başı xalyar yiğmağa qarışmışdı. Birdən güclü külək qopdu. Belə vaxt meşənin içindən xalyar yiğmaq təhlükəli idi. Kəndlilər yiğdiqları xalyarı çıyinlərinə atıb talaya tərəf yönəldilər. Talaya çıxar-çıxmaz fəlakət baş verdi. Bir qoz ağacı qopub yerə dəydi. Ağac bir qadının üstünə düşdü. Qadını heç cür xilas edə bilmirdilər. Xoşbəxtlikdən yaxın talada iki-üç nəfər mal-qara otarırdı. Onların arasında Tubul pəhləvan var idi. Tubul pəhləvan tez özünü səsə yetirdi. Gəlib gördü ki, ağac qadının ayaqlarını torpağa basdırıb. Yaxşı ki, bir gün əvvəl şiddətli yağış yağımışdı. Torpaq yumşaq idi. Tubul üzünü adamlara tutub balta soruşdu. Heç kimdə balta olası olmadı.

Tubul yixılmış ağacın altına girib onu qaldırmaq qərarına gəlir. Sonra qadılara tapşırır:

- Mən ağacı qaldıra bilsəm, qadını tez çəkin.

Belə deyib Tubul ağacın altına girdi. Bir-iki dəqiqə özünü yığışdırıb güclü nərə çəkdi. Ağac az da olsa yerdən ayrıldı. Qadin xilas oldu. Dəhşətə gəlmış qadın sevincindən titrəməyə başladı. Tubul ağacın altından çıxdı. Bir az yerində dayandı. Gözləri heç nə görmürdü. O, tanış qadılardan birini yanına çağırıldı. Gözlərinin tutulduğunu bildirdi. Qadın onun əlindən tutub dəstənin yanına gəttirdi. Onlar dəstə ilə yaralı qadını və Tubul pəhləvanı Covurluya apardılar. Kişinin gözü açılmadı ki, açılmadı. Tubulu arabaya qoyub evinə apardılar. Çölçü dostu Tubulun mal-qarasını sürüüb gətirmişdi evə. Pəhləvanın kor olması xəbəri hər tərəfə yayıldı. Türkəçarə ilə də onun gözlərini aça bilmədilər. Tubul pəhləvan on-on beş il qardaşının oğlu Osmanın evində yaşadı.

Bu gün də el içində udilərin arasında xalqa, camaata canyandıran adamlara deyirlər: Əşti, Tubul da güclü idi. Axırı nə oldu?!

Yəni özgə üçün gücünü sərf etdi, gözü kor oldu.

Tubul pehylivan sal Qaraməlik Komci nagil (Exlətepi: 5; Taranedi: 5)

Tubul pehylivani yəş əlinə papeney sa giyal bakayın kul şip tene curey. Əşepsay ape cipi qazayşəbsay, üken cureqala kine kəy-üneqsay.

Tubulu yəş kele bakaynnal, kulmoqosta əlli işkarizore cappaksay. Axirinci usenxosta Tubul pehylivan cətin aize bakala haqsabxon hreketluq tenetastay. Qaraməlik cila sa qacaq usum-usum aize hari-baci kəsib-fağırğoy var-dövlətə başeksay. Baski-talay sebsay. Tubulen me qacaq Qaraməlika hema kərə akaney. Buşə boyda küren eke loxol, botala qılınc cuxinaxun suruk. Qaraməlik taradala kürən ek nağılxosta bakala ekurxoxun sal cəktenesay. Damna amdarxoy psuna görə şotay ek burani ciyarxuney calxesay. Ukaxaltoğو görə Qaraməlik Arapkir ukexala sa qalaxuney harey. Me tərəfxo şoto Arapkirlı Məlik kiney caltunxsay. Qaraməlik iz vətəne amdar bespi me tərəfxone arey. Qəbələ Savalani burux ukeğala kala izenay qa bi qacaqculuqabsay. Qaraməlik me tərəfxo eğatan yaka fuksunluq bi kele təngə kiye batı. Koraylun Qırata oxşardala Burana yakane kiye badey. Şoto eke loxol akaltoğan sal sa cür biqes tetun bikes baksay. Aize ci laxi pehylivaan Tubul işqara me əşləstə acizey. Tubulen hələləğ Qaraməlikaxun bikeseyna imkane yak bexsay. Avaney ki iz kiye cobakayn tokmasına xəxəbece bakon. Qaraməlik həlaluq kiye tene cuvaksay. Yakə- tərsə kul baxodi bərəkət kiye badi iz kefane zabey. Sa kərəm Qaraməlik Tubul bakala ecnuxun sa şalak biriza exti taceney iz pinine akey. Şoto hikal bes tene bey şoto görə Tubul aizloğoy töx ixu ca kəyine avay. Tubul aize icu sa qoci kine icu nu taşaynal camaten qaltolxo akatan ical zor qaceney.

Sa joxilin ğine savaxto ujenen Tubulen iz tavara əmna bel laxi xod bostaneynak Qaradərinane ciri. Tubulen cəkbi xodain sa tərəfə bodi curebi. Sa mal mandaklığō hakseynu curesi, tavara xoda duğj qula zapepi. Tubuli tavar sa qocin yükay. Şotay tavara tək iz bicey ğar Osmanen ərene iz kine haki əşpesestay. Te vaxtmuxo sa şat tavarçın tavara kiye haki nextuney:

– Θ mo lap Tubul pehylivani tavarane oxşarsta.

Tubul işkar sa ma mandakluxa haki bureki xodi sa tərəfə basta. Xod sa hema tanar duxeney ki, beştan sa bigla işkar hari curepi. Tubul işkar yenal tavara xoda duxi iz kula enefi. Sa – pə lənk beş hari cək-cöke bi. Oşa şotaxon cele eşlətun bi. Eğala amdaren Tubulaxun köməye cureci.

- Zu biyaz, qərib qonağı, za köməye ba, bez ek likinane batksa.

Me amdar Tubulen hələluğ nu calxei Qaraməlikey. Exləti vədine me biqla işkaren avabakeseteney ki Kaladərinoxun Qəbəlinane taysun cureğatan ek firsəsi likinane jalkala orainane bafte. Eke beşin turmux sal iz bule akesaymış. İşkar əlacəsiz mandi eke beşin turmaço catlinşı komək kəvesane cereymış. Şoto tubuli tavare səsen me tərəfe ecere. Tubulen qonağı səsəxun qamişə kay ki me amdar əxilaxun eğala amdare. Hamal təmiz amdara tene oxşorstay. Amma pis ərinə köməye curesa. Metər vaxtmuğosta Tubulen həmişə admara kule boxostay. Iz bisi adeten me amdara Tubulen kömək balane bay. Qonağı əmna bel kula laxi kakebi:

– Nexnu taxen?

– Hun vi Buxarcux, lap tavarar zuz taşon. Me heysarxo calxal buvaxsa kalpa tağen.

– Bəyənbon, tayanşon, hələlux tağen sa bexen, kə lazımlı bakale

Bığla işkaren iz kula boxodi xoda təkesi tavara ceveki. Tavara iz kiye efes tene bay. Tavar yavaş-yavaş bineti xodi tume. İşkaren sa tərən tavara alabi bine:

– Ay aman! A işkar vi balakan kalabay! Θ mo he tavara? Mo tarasteynek kə eleme lazımlı.

– Mo tavare pine Tubulen.

Oşa qonağı kiyexun tavara haki boneseri iz əmna bel. Baftunsta yaka. Şotoğon eçlətsun-eşlətsun hari cetunsa “İsmabulağ” ukeğala kala. Te vaxtmuğosta me kanxo belxun oşe jalkala orainğoney. Meya ek batktala, buş batkala kanxo buney. Qaraməlik hari sa orayın töx curepi. Tubulen tarbi orayın tərəf benexi iz kəşinə kaşepi:

– Moki bandit Qaraməliki eke.

Tubul işkara apen caxebi. Kakanbi qonağa duğى besknbi , koməykanbi? İşkar pis ġinane, köməye curesa. Mer pis ginasta, me qala şoto beşpsun işkarluğaxu tene. Tubulen iz kodigi ana şarebipi.

– Dost zu va kele vaxtaxun calexsa, vun Qaraməliknu.Vi ke qoci bulu qacin bul larik zapi cukes baskon amma pis ġinasta bez loxol köməyən harevi koxun cuvazaksavime buran ekal cərkezestoz. Humal işkarlux akesti. Me aiza pisluxasunxun kul akalnu.

Tubulen me eyitmoğó ukatan Qaraməlik sa mal kicesi. Te biyi tavar hari curebi iz biyin beş., sa mal icu kirkirbi pine:

– A bici şu buvaxsa qalpa, bez eka cərkestan, zual sa işkarzu. Hekədər diriszu vi aizaxu beş əş tene bakon.

– Nexnu, ve bakaz va?

– Əyitez tasta işkar kine.

Tubulen kula boxodi Qaraməlikaxun sal cək-cök kebi. Tavara sa tərəf laxi;

– Buxarcux hun bez qoroğoxun covaka, pisluqa şatluqbsuna hunen buyruse.

Tubulen me aitmoqo pi ləcəkeci Buran eke pə turaxun.

Şotay əm benexi, pulmux bigeci, bəğəloyaxun nəfəsə haki boğonepi. Tətər zore laxi , sa pul kicpi-kaykamın buşə boyda Buran ek oçinaxun cere kariluga. Ek turin loxol curkala kinek Tubulen kula zapepi. Tubul turmuğ kəkəpəciri ocala bacaney. Qaraməlik me əşlə məətəl manedi. Birdən iz qanuxun əcipipi, hari Tubula qujebi. Te coexun, me coexun mucepi.

– Dirisbaka , bici!

– Ə, Qaraməlik, zu bi Buran eka cərkesezdi hunal bez turmoqo ocinaxun cevka. Qaraməlik işalayşaki Tubula zapsune cureci Tubulen şotay əmnəbula okane sabi. Qaraməlik birdən oka areci şotoxun qelevaxtin dostrux kine sun-suna qujtunbi. Eke ceysuna Tubulal muqbeney. Me vaxt Qaraməlik eken kişneyşebi, oşa icu ostaqar sassapepi. Tetər sap-sapesi ki, Tubulal Qaraməlikal belxun oşe ocitun bay.

Qaraməlik muq pine:

– Vi zoreyna biyaz, sap-sapey yaxun zərər teno. Va hikal makan bay.

Qaraməlikən eka zapi taneşeri oknu. Eka tər-təmizebi. Kecəpalana cifki tərtəmiz oceki. Tubul peyhivanın kele şotay yaka beneği eka qaydına badi Qaraməlik purumal hare Tubuli töğ . pine.

– Dirist baka vici! Buxarcoğon vi əhloqokan evi! Zu valları sa kəsibə pis vəziyyətəxun cevksuna görə me qinaz bafte. Bez töğ darğan vergi tasteyna sa imkansuza hareney. Darğan şoto tapsunaxun kəsiben ziziney. Şoto xonşəbsay. Portezbi. Darğa sa combağez zapi. Darğa te dünyaluxə baki. Te qimxoxun vətənəxun didərkinez baftı. Axıral bazki bandit, yak botal, quldur. Geyin ginal bezi zarun zəyləne taysa. Curessa, zubal me əginaxun maynessa sa təmiz cien yurd sakaz, amdar kine yəşəyşəz. Vi ci hikə?

– Bez ci Tubule.

– Tubul pryhlivan ibakez, zuval nexsu tavar hetayna biyine. Tasa peyhivan vici, amdar kine yəşənşeyna yak bəbəyas, əimxoy sa əginasta co macı eqoz va aksa. Sal za co məyin akala tepi eka həzirebi. Şo taneci Tubulal tavara bacana laxi hare “Şuyenbasqala” Tubul parti xoda botı saneki.

Me əşləxun usenxone covaki. Tubul peyhivanen sal Qaraməlikə irəst tene hari. Upesuna görə, şo tacı əxil sa diyara yurde sake. Usenxo covake tiya kerəz amdarxonal yurdutun sake. Miya 20-30 ailənexu sa aize baki. Iz ciyalal “Məlikobatun” laxi. Qaraməlik miya halal sa amdar kine yəşənşə.

Əimxoy sa əginasta xavar haksun Tubuli kojane bəibi. Şoto Tubuli vicey qaren Osma peyhivane beşə ceri. Ene pə-xib useney ki, Tubul peyhivan iz dünyana badalbeney. Osman peyhivanaxun el-şumtun botı. “Kömrətə” laci Tubuli qərəmoğotun tacı.

Tubul pəhləvan və Qaraməlik Beşinci rəvayət (S: 5; Tr: 5)

Tubul pəhləvanın yaşı əllini haqlasa da bir gün əlini dinc qoymurdu. İşləyir, alın təri ilə qazanır, kefi istədiyi kimi yeyib-içirdi.

Tubulun yaşı çox olsa da, hələ biləklərində əlli kişinin gücü gizlənirdi. Son illərdə Tubul pəhləvanı kənddə baş verən çətin bir məsələ narahat edirdi. Qaraməlik adlı bir qacaq tez-tez kəndə girib kasıb-kusubun mal-dövlətini uğurlayırıldı. Çalıb-çapıb talayırdı. Tubul bu qacaq Qaraməliyi dəfələrlə görmüşdü. Dəvə boyda kürən atın tərkində, kəsərli qılinc cuxasından asılı. Qaraməliyi gəzdirən kürən at dastanlarda təsvir olunan atlardan heç də geridə qalmırıldı. Köhnə adamların dediyinə görə onun atı Buran adı ilə tanınmışdı. Deyilənə görə Qaraməlik Arapkır deyilən bir yerdən gəlmışdı. Bu tərəflərdə onu Arapkırkı Məlik kimi də tanıydılar. Qaraməlik öz vətənində adam öldürüb bu tərəflərə gəlmışdı. Qəbələnin Savalan dağı deyilən yerində özünə məskən salıb qacaqlıq edirdi. Qaraməlik bu tərəflərə gələrkən yolda soyğunçuluq edib xeyli pul-para əldə etmiş, Koroğlunun Qiratına bənzəyən Buran atı da yolda əldə etmişdi. Onu at belində görənlər heç ciür tuta bilmirdilər. Kəndin adlı-sanlı pəhləvanı Tubul kişi də bu işdə aciz idi. Tubul hələlik Qaraməliklə yaxa olmaq üçün imkan gözləyirdi. Bilirdi ki, əlinə keçsə, bir anda qabırğasını sindirə biləcək. Qaraməlik isə hələlik möglubedilməz idi. Sağ-a-sola əl atıb bol-bol azuqə əldə edib öz kefini çəkirdi.

Bir dəfə Qaraməlik Tubulun taxılı olan xırmandan at belindən bir çuval çəltiyini ələ keçirib getdiyini gözü ilə görmüşdü. Ona heç nə edə bilməmişdi. Buna görə də Tubul özünü kəndlilərinin yanında xəcalətli hesab edirdi. Tubul kənddə özünü bir qoçu kimi aparmasa da camaata ağrı-acı verənləri görəndə özü də bərk ağrıyırıldı.

Bir yaz günü səhər tezdən Tubul baltasını çıynınə alıb odunluq ağaç kəsmək üçün Kaladərəyə endi. Tubul seçdiyi ağaçın bir tərəfini kəsib dayandı. Bir az nəfəs almaq istədi. Baltanı ağaçca vurub əlini çəkdi. Tubulun baltası da bir igidin yükü idi. Onun baltasını yalnız qardaşı oğlu Osman arabır əlinə alıb işlədirdi. O vaxtlar bir yaxşı baltaçının baltasını ələ alıb baxanda deyirdilər:

- Ayə, bu lap pəhləvan Tubulun baltasına oxşayır.

Tubul kişi bir az nəfəs alıb başladı ağaçın bir tərəfini kəsməyə. Ağaca bir neçə balta vurmuşdu ki, qabaqda bir biğiburma kişi gəlib dayandı. Tubul kişi yenə baltanı ağaçca vurub əlini çəkdi.

Bir-iki addım qabağa gedib salam-kalam etdi. Onlar xeyli söhbət etdilər. Gələn adam Tubulu köməyə çağırıldı:

- *Bu mən ölüm, qərib qonağam, mənə kömək elə, atım lişa batıb.*

Bu adam Tubulun hələlik taniya bilmədiyi Qaraməlik idi. Söhbət zamanı bu biğiburma kişi bildirdi ki, Kaladərədən keçib Qəbələyə getmək istəyəndə atı sürüşüb lişa, qaynama bulağa batıb. Atın qabaq ayaqları ilə başı görünürmüş. Kişi ələcsiz qalıb atın qabaq ayaqlarını çatı ilə bir qoz ağacına bağlayıb kömək axtarmağa çıxıbmış. Onu Tubulun baltası bu tərəfə gətiribmiş. Tubul kişi qonağın səsindən hiss edir ki, bu uzaqdan gəlmə adamdır. Həm də təmiz adama oxşamır. Amma dar gündə kömək istəyir. Belə vaxtlarda Tubul həmişə adamlara əl tutardı. Öz köhnə adəti ilə bu adama da Tubul kömək etməli oldu. Qonağın ciyninə əlini qoyub dilləndi:

- *Deyirsən, gedək?*

- *Sən Allah, lap baltanı da mən aparım. Buralarda tanış-bilişin varsa, çağır, gedək.*

- *Taparıq, apararıq, hələ gedək bir baxım, nə lazım olacaq.*

Biğiburma kişi əlini uzadıb ağaca vurulmuş baltanı qopardı. Baltanı əlində saxlaya bilmədi. Balta yavaş-yavaş endi ağacın dibinə. Kişi birtəhər baltanı qaldırıb dedi:

- *Bay atonnan! Kişi, sənin balan böyüüsün! Ayə, bu nə baltadı? Bunu gəzdirmək üçün iki qatır lazımdı.*

- *Bu kişi baltası - Dedi Tubul.*

Sonra qonağın əlindən baltanı alıb atdı ciyninə. Düşdülər yola. Onlar söhbət edə-edə gəlib çıxdılar İsmabulaq deyilən yerə. O vaxtlar bu yerlər başdan-başa qaynama bulaqlar idi. Burada at batan, dəvə batan qaynamalar vardi. Qaraməlik gəlib bir bulağın yanında dayandı. Tubul çevrilib bulağa tərəf baxdı, barmağını dişlədi:

- *Baho, bu ki, bandit Qaraməliyin atıdı.*

Tubul kişini tər basdı. Neyləsin, qonağı vurub öldürsün, yoxsa kömək etsin? Kişi dar gündədi, kömək istəyir. Belə dar gündə, bu yerdə onu öldürmək kişilikdən deyil. Tubul alınının tərini silib dedi:

- Dostum, mən səni çoxdan tanıyıram, sən Qaraməliksən. Sənin o qaçaq başını qaratoyuq başı kimi çəkib çıxara bilərdim. Ancaq dar gündə üstümə köməyə gəlmisən. Sənin günahlarından keçirəm. Sənin bu Buran atını da xilas edəcəyəm. Ancaq sən də gərək kişilik göstərəsən. Bu kəndə pislik etməkdən əl çəkəsən.

Tubul bu sözləri deyəndə Qaraməlik bir az sıxlıdı. O ağır balta gəlib durdu gözünüün önündə, bir az özünü yiğişdirib dedi:

- Qardaş, kimin var çağır, atımı xilas edək, mən də bir kişiyəm. Nə qədər sağam, sənin kəndinlə işim olmaz.

- Deyirsən, inanım sənə?

- Söz deyirəm, kişi kimi.

Tubul əlini uzadıb Qaraməliklə bir də görüşdü. Baltasını bir yana qoyub:

- Allah, sən məni bağışla, bu dəfə günahımdan keç. Axi pisa yaxşılıq etməyi özün buyurmusan.

Tubul bu sözləri deyib yapışdı Buran atın iki ayağından. Onun biləkləri şışdi, gözləri qapandı, dərindən nəfəs alıb bir nərə çəkdi. Elə güc verdi ki, bir göz qırpmında dəvə boyda Buran at palçıqdan çıxdı sahilə. At ayaq üstə dayanan kimi Tubul əlini çəkdi. Tubulun ayaqları isə dizə qədər torpağa batmışdı.

Qaraməlik bu işə mat qaldı. Birdən yerindən oynadı, gəlib Tubulu qucaqladı. O üzündən bu üzündən öpdü:

- Çox sağ ol, qardaş!

- Ayə, Qaraməlik, mən sənin Buran atını xilas etdim, sən də mənim ayaqlarımı torpaqdan çıxar.

Qaraməlik yaxınlaşıb Tubulu çəkmək istədi. Tubul onun ciyindən bir balaca aşağı sıxdı. Məlik bir anda yerə oturdu. Onlar çoxdanki dostlar kimi bir-birini qucaqladılar. Atın xilas olmasına Tubul da sevinmişdi. Bu vaxt Qaraməliyin atı kişnədi, sonra özünü möhkəm silkələdi. Elə silkələndi ki, Tubulun da, Qaraməliyin də üst-başı tamam palçıq oldu. Qaraməlik sevinclə dedi:

- Ha, zoruva dönüm, silkələn, bizdən zərər yoxdu. Sənə bir şey olmasın.

Qaraməlik atı çəkib apardı arxa. Atı əməlli-başlı təmizlədi. Keçəpalanı düşürüb tərtəmiz yudu.

Tubul pəhləvan xeyli onu gözlədi. Atı səliqəyə salib Qaraməlik yenə də gəldi Tubulun yanına. Dedi:

- *Sağ ol, qardaş! Allah balalarını saxlasın! Mən sənin kimi bir kasibi dar vəziyyətdən çıxarmaq üçün bu formaya düşmüşəm. Yanında darğɑ vergi vermək üçün bir imkansızı döyürdü. Darğɑ onu döydükçə kasib zarıldayır, ona yalvarırıdı. Dözmədim. Darğaya bir ağac çəkdir. Darğɑ o dünyalıq oldu. O gündən vətənimdən didərgin düşdüm. Axırda oldum bandit, yokkəsən, quldur. Bu gün özümdən zəhləm gedir. İstəyirəm, mən də bu gündən hardasa bir təmiz adla yurd salıb adam kimi yaşayım. Adın nədir?*

- *Adım Tubuldur.*

- *Tubul pəhləvan. Eşitmışəm. Mən də deyirəm, balta nə üçün ağırdı? Gedirəm, Pəhləvan qardaş, adam kimi dolanmağa yol tapsam, bir gün üzü ağ gələcəyəm səni görməyə. Bir daha məni üzü qara görməyəcəksən – deyib atı məhmizlədi. O getdi, Tubul da baltasını belinə atıb gəldi Suyenbasqala. Yarımçıq qoyduğu ağacı kəsib yixdi.*

Bu hadisədən illər keçdi. Tubul pəhləvan bir də Qaraməliyə rast gəlmədi.

Deyilənlərə görə, o, gedib uzaq bir diyarda yurd saldı. Illər keçdikcə orada başqa adamlar da yurd saldı. Bura 20-30 ailəli bir oba oldu. Adını Məlikoba qoydular. Qaraməlik burada halal adam kimi yaşayırıdı.

Günlərin bir günü soraqlaşıb Tubulun evini tapdı. Onu Tubulun qardaşı oğlu Osman pəhləvan qarşılıdı. Artıq iki-üç il idi ki, Tubul pəhləvan dünyasını dəyişmişdi. Osman pəhləvanla duz-çörək kəsdilər. Kömrədə qalxıb Tubulun qəbrini ziyarət etdilər.

NAĞILLAR

Bülbülü nağıl (Exlətepi: 8; Taranedi: 4)

Sa kərə sa alverçinen cələyexun bülbülə biqi koyane eçere. Şotaynak qızılı kletka haqı iz boş laxane te bülbülə. Bülbülə begseynaksa amdare laxe. Alverçin kala bağçane bake. Alverçin kala bağçane bake. Alverçin bağçinaxun cürbəcür vardurxoxun qəşəng adesene. Bağçın biyex masi mərmərəxun düzəsi vuğ fantanla basseyne bake. Alverçinen əmirlənə ki, bülbülü kletkina basseyni toğol xojina suruk beqatun, hər biyəsinal hari tequşa tamaşanebe. Bülbülen isə həmişə beykef məğure məğpe, içal dim beykefe bake. Alverçinen quşə muza avabakala sa amdara bəğəbi, şoto xahiş bene ki, bülbülü beykef baksuni məninəqan bəğəbi.

Quşə muza avabakala amdaren şoto pine:

– Ay ağa, bülbülen iz vətəneynak, iz doğma meseynak saal azadluğeynake qubarbsa. Şotin metərə məğə:

– Bez vətənə kəsib bakaz, əxil gala padcağ mabakaz.

Alverçinen aneksa ki, bulbul giba-giyin bisane. Kletkina qayıpı quşa tərebsa qavuna. Alverçi saal quşurxoy muza avabakala amdar ekurxoy loxol lasi bülbülü bacanexun tatunsa. Bülbül purpi buruğoy belxun covaneki, qooruğaxunal covaneki, çəyləgi boş oskalepi, orayinaxun xene ugi, gelene purpi, male purpi, xodin koğosa papi ostaar səsen məgepi:

– Ay vətən! Hun he qəşəngnu!

Bülbülen bureqi muq məğur məğpsa, me cikəxun te cikəne purpi, me xodaxun te xodane purpi.

Alverçinenal pine:

– Məhətəl mandala əşə, zu koto qızılı kletkin boş, vardurxoy qatez efe, ukestez, uğestez, kotaynak isə xodin koğuşə xoşel eysa.

Quşurxoy muza avabakala amdaren pine:

– Ay ağa, məhətəl ma manda. Hər suntay iz vətən, iz bavay koj mucane. Bülbül miya azade. Azadluğal hər sa şeyaxun şaate.

Bülbülün nağılı (S: 8; Tr: 4)

Bir tacir meşədən bir dənə bülbülü tutub gətirdi evə. Və onun üçün qızıl qəfəs düzəltdi. Bülbülü o qızıl qəfəsin içində saldı. Onun üçün bir adam tapdı ki, o adam o bülbülə baxsun. Tacirin həyatında hovuz da vardi. Axşamçağı o, bülbül olan qəfəsi hovuzun yanında asır, özü də istirahət eləyirdi, baxırdı bülbülə. Ancaq bir gün bu tacir gördü ki, bu bulbul bikefdi. Nəsə, özü də narahat oldu, fikirləşdi ki, nə təhər öyrənim ki, bu nəyə görə qəmlidi. Gəlib bir quş dilini bilən bir adəmi tapır. Gətirir onu, tacir soruşur ki, bu bülbül nəyə görə qəmlidi. Deyir:

– Ay ağa, o öz vətəni üçün, öz yurdu üçün darixir. Ona görə qəmlidi.

O da görür ki, bu, günbəgün pisləşir. Ona görə də qəfəsin qapısını açıb onu buraxır. Onlar da atlara minib bunun dalınca gedirlər, görək bu hara gedir. Görürlər ki, bu dağı uçub meşəyə girdi, öz meşəsinə. Meşədə çimir, sonra da su içir və gedir ağacın üstündə oturur və başlayır oxumağa. Tacir deyir:

– Necə olur ki, mən onu bu qədər gül-çiçəyin içində saxlamışam, qızıl qəfəs düzəltmişəm, ona yemək vermişəm, nə olur, orada qəm çəkir. Necə olur ki, bu bir boş ağacın oyuğunda oturub oxuyur. Quş dili bilən deyir:

– Ona hər şeydən qabaq vətəndi. Ona görə də orada bikefididir, burda isə onun üçün xoşdu, burda oturub gözəl-gözəl mahnilər oxuyur.

Padşax sal naxırıcı (Exlətepi: 7; Taranedi: 5)

Sağó buneý sa gó tenoy, sa padşax xoy. Sa gi şotin gele avabal sa amdara nexe”tay beğə dünyəne kə təzə xavarxono!” Gele avabakala amdaren nexe. “Mani ölkine naxırçı yəşəyişəbsasa manuki vi yurdu qonçux bakale.” Mo ibay padşaxen hikal nex tene. Sa xaş cuvaki toxunşa pəmci gele avabakalaxu xavara haksa. Hate çuğabane haksa. Padşaxen fikirensa yakane ceysa. Naxırıcı kelene taysa male taysa yəşəinş bakala kalane hari ceysa. Naxircina aki

nexe şoto; "Me uşelux qonaqba za." Naxircinen kele müklügaxun eneşa qonağa iz koya, şotaynak istale kaye. Padşaxen naxircin əyiləne aksun çuresa sal nexeki "iz yurdnu yakabale". Me əyitmaço pi məktube zame. Me məktuba zamezene: "Me cəyil əgar hari vəf papale kinək iz bula şanpanan." Cəil əgar gelene tazi male tazi hikalaxun xabarsuz hari panepi məktuba tadaltay saraye. Bağe bası, tiya bakala hovuzi tax mandakbay kiyexun biti cəil ostağal nepane tazi. Mo nepa bakala vədine padşaxe xuyər bağa tarapsane ceysa hari hovuza panepsa. Miya hovuzi tox npaxegala cəilə aneksa. Şo beganun, xaşaxun gözəley. Padşaxe xuyər şoto işalainşaki şotay töx bakala məktuba aki, kalene. Məktuba zameseney. "Me cəil əgar hari vəf papatan iz bula şantanən". Xuyər şoto vuruluşakeney ene xuyarı hakla sa fikire eysa məktuba badalbsun. Padşaxen yakabala məktuba bokosbi təzə məktube zame: "Me cəil əgar haki papale kinən bez xuyərxun laşkoy banan".

Sa mal vədə cuaneksa, padşax hari saraya benesaki iz yakabi cəilaxu iz xuyər nişanlune. Padşax əcūxlainşə baksa amma ene cəyiney. Hamerluğaxun vüx xi vüx üşü laşkaye baksa. Padşaxen naxırçın bel iz tacane laxsa. Naxırçı padşaxe bay padşaxe xuyərəl şotay cux. Şorox iz arzunatun papeğatun yanal beş.

Padşah və çoban (S:7; Tr:5)

Variydi, yoxuydu, bir padşah vardi. Bir gün, o, müdrik bir adama dedi:

– Get bax, dünyada nə yenilik var?!

Müdrik dedi:

– Hansısa ölkədə çoban yaşayır, hansıki, sənin məmləkətində padşah olacaq. Padşah bunu eşidib hec nə demədi. Bir aydan sonra ikinci müdrik adama müraciət etdi. Eyni cavabı aldı. Padşah düşündü və səfərə çıxdı. Padşah çox getdi, az getdi, naxırçı yaşayan yerə gəlib catdı. Çobanı görüb dedi ona:

– Bu gecəlik qonaq et məni. Çoban böyük ehtiramla qonağı evinə aparıb, onun üçün süfrə acdı. Padşah çobanın usagini görmək istədi və dedi:

– Öz vətənimə göndərəcəm. Bu sözləri deyib, məktub yazıb, verdi oğlana.

Bu məktubda yazdı:

– “Bu cavan oğlan sizə gəlib catanda, başını üzün.”

Cavan oğlan çox getdi, az getdi, heç nədən xəbərsiz gəlib çatır məktub verənin sarayına. Bağa girdi və orada hovuzun yanında taqətdən düşmüş cavan dərin yuxuya getdi. O, yuxulu olan zaman şahzadə bağı gəzməyə çıxır və hovuzun yanına gəlir. Burada, hovuzun yanında yuxulayan cavani görür. O, günəşdən, aydan da gözəl idi. Şahzadə ona yaxınlaşır və yanındaki məktubu görür, götürüb oxuyur. Məktubda yazılmışdı. “Bu cavan oğlan gəlib sizə çatanda bogazını üzün.” Qız artıq ona vurulmuşdu və aglina belə bir fikir gəlir: məktubu dəyişmək. Padşah göndərən məktubu yandırıb yeni məktub yazır: “Bu cavan oğlan sizə gəlib çatan kimi, mənim qızımla evləndirin.” Bir az vaxt keçəndən sonra padşah saraya qayıdır və qızının göndərdiyi cavanla nişanlandığını görür. Padşah qəzəblənir, amma iş-işdən keçmişdi. Beləliklə, padşah yeddi gün, yeddi gecə toy etdi və öz tacını çobanın başına qoydu. Çoban şahzadə oldu, şahzadə onun həyat yoldaşı.

Qoy onlar öz arzularına çatsınlar, biz də öz arzumuza.

**Kalna nağıl upa (Exlətepi: 1; Nənə, nağıl de (S: 1; Tr: 1)
Taranedi: 1)**

Kalna, zayna nağıl upa,
Bezi nepal harekan.
Muculiyox göynuxun
Hari oka bareqan.

Kalna, zayna nağıl upa,
Əylin umögoy tume.
Şuyenen çəpkin kə pi?
Tülkünen dadala
Taşırı çöle təribi?

Nənə, mənə bir nağıl de,
Mənim yuxum da gəlsin.
Ulduzlar göydən
Gəlib yerə tökülsün.

Nənə mənə bir nağıl de,
Uşağın qulağının dibinə.
Ayi gizlicə nə deyirdi?
Tülkü tutan xoruzu
Aparıb çölə buraxdı?

Kalna, zayna nağıł upa,
Nəyni biyəsin porsux,
Çeri tenetsi orobay?
Sasnağəğəl poy horabay?

Toşanen kələmə taştay,
Taşeri şüva tastay?
Kalna ene tez baskal,
Beğ cerene kəyebay.

Ğayin mena extezu,
Bez qəşinə botezu,
İzi qacaal aqezu.

Nana, nana, ay nana,
Hər za aqatan nexnu “oy”.
Bezi qəşəne qace,
Vi mayna kace poy?

*Nənə mənə bir nağıł de,
Dünən axşam porsuq,
Küsüb çıxıb getdi?
Bəs kirpi hara getdi?*

*Dovşan kələm aparurdu,
Aparıb kimə verdi?
Nənə, daha yatmiram,
Gün çıxdı səhər açıldı.*

*İti bıçağı götürmüşəm,
Barmağımı kəsmişəm,
Ağrısını da çəkmişəm.*

*Ana, ana, ay ana,
Hər məni görəndə deyirsən “oy”.
Mənim barmağım ağriyir,
Bəs sənin haran ağriyir?*

**Bavoğoy əyitmux, misalxo sal ukğala əyitmux (Exlətepi: 9;
Taranedisi: 7)**

Atalar sözü, məsəl və deyimlər (S:9 və Tr: 7)

Gödək ğaşba, buxoy tapa
Gödək bağla, uzun döy

Pirdi doptal
Yalançının yalançısı

Əfçi fukal
Yalan

Xə tapkal
İt döyən

Xə ukal

İt yeyən

Payızə ukal, joğla busabaskal

Payızda yeyən, yazda ac yatan

Çovalın kokla laxatan avayan bako

Sərçə yumurta qoyanda bilərik

İz tsiya duğa, palaza saka

Adını vur, palazı sal

Zoğqalna xodaxun, biti elemen bako

Zoğal ağaçından yixılan eşşək olar

İsa benğo şoto o çupestoz

Ona ot yolduracağam

Xəkkinə va xorozko

İt kimi sürüdərəm səni

Toroqlal taşal

Əlinə düşəni aparan

Bisi jomokoya baskale

Köhnə dəyirmənda yatan

Biğə ha muğqama maqan baki

Bax ha, buynuzu olmasın

Vi bul nu bakala qala, vi bədənə majolba

Bədənin girməyən yerə başını soxma

Hoha hiş, qandağ gobina tüş

Hoha hiş, xəndəyə, qobuya düş

Va sa tızaka badas ki
Səni elə bir tələyə salım ki

Vi mukoğو tərs taradas ki
Sənin buynuzunu elə çevirim ki

Vasağınə badas ki, cupka cupka manda
Səni elə günə salım ki hoppana- hoppana qalasan

Beze şume boş el teno
Cörəyimizin duzu yoxdu

**Bavoğoy əitmux, məsəlox, uqeğalorox (Exlətepi: 8;
Taranedisi: 4)**
Atalar sözləri, məsəllər, deyimlər (S:8; Tr:4)

Kal, tsam amdarxo həmişə lazıme baksa
Yazib oxumaq adamlara həmişə lazımdı

Savadsuz amdar kaçine
Savadsız adam kordu

Tsirikxo payizetun bokəle
Yayda işlə, qışda dişlə

Şeyin əşlə əycinə maefa
Bu günün işini sabaha saxlama

Hağıl yəşəstə tene, bulastane
Ağıl yaşıda deyil, başdadi

Əcuğon va maqan haqlainşı, hun şaaten əcuğó haqlainşa
Qəzəb səni haqlamasın, sən çalış yaxşı işlə, qəzəbi üstələ

Muca muzen dizikəl kurnuxune cevkəsə
Şirin dillə ilanı da quyudan çıxartmaq olur

Kapenko, amdarxo vi loxol axşumendo
Tələsərsən, adamları özünə güldürərsən

Əş-əşləxun covakituxun oşa kula fəlstun lazım tene
İş-işdən keçəndən sonra əli yelləməyin faydası yoxdu

Lap gele çureğaltın bakaltuval açesebsa
Çox istəyən azdan da olar

İnsan puri tanesa, ama izi saat tsi manesta
İnsan ölüb gedir, amma onun yaxşı adı qalır

Xodin bar iz tumene barsta
Ağacın bari onun dibinə düşür

Xena papinut vi partala cemaqa
Suya çatmamış paltarını soyunma

Sa bul şatepə bul lap şate
Bir baş yaxşısı, iki baş ondan yaxşısı

Kalatai əitə begaltin koruğ ateneko
Böyüyüñ sözünə qulaq asan korluq çəkməz

Barrinal umuxxonon
Divarın da qulağı var

Künsuz arux bateneksa
Tüstiüsüz od olmaz

Əşen va akesta, əiten tə
İşində özünü göstər, sözlə yox

Bar uksuna çureğaltın xoda layes bakane gərə
Meyvə istəyən adam ağaca çıxmağı bacarmalıdı

Pəq arpuzsa kiyel biqes bateneko
İki qarpızı bir əldə tutmaq olmaz

Soğar arux bakatan soğoxe bakane gərə
Biri od olanda o birisi su olmalıdır

Tara papala dost əsil doste
Darda çatan dost əsil dostdu

Muça muz var dövlətəxun avuze
Şirin dil dövlətdən dəyərlidi

Ukamin bayın şaatə
Deməkdən eləmək yaxşındı

Apespa oşa upa.
Sözü bişir, sonra de

Siya duğa palaza saka
Adını de, palazı sal

Uqe şaatı boqene uksa
Qozun yaxşısını donuz yeyər

Haqulunen fikirbamin gijen duğitaneşta
Ağlılı fikirləşincə dəli vurub aparır

Xe eğala ganu je tetun laxo
Su gələn yerə daş qoymazlar

Muca əyiten buruğovaal furunedo
Şirin dillə dağı da aşırmaq olar

Gele tarakaltinegele avabako
Çox gəzən çox bilər

Xəyən bəpeko, karvanxo covaneko
İt hürər, karvan keçər

Taysuz xode xoji bateneksa
Budaqsız ağaçın kölgəsi olmaz

Yavan sumqan bai təmiz üqan bai
Yavan çörək olsun, təmiz ürək olsun

Bərəkətlü koja qarğışenal sarpez bateneko
Xeyirxah evi qarğış da dağitmır

Kaçinen peneki beyanqo
Kor dedi, baxarıq

Piyin beş ukala əit şate
Üzə deyilən söz yaxşıdı

Xəye, pişiki naxışe baksə
İt, pişiyin də naxışı olmalıdır

Qi saad cəy tağamincə sa saad usum tağain şaate
Yarım saat gec getməkdənsə, bir saat tez getmək yaxşıdı

Şaat xuyəren xib dənə ġare ganune tasta
Yaxşı qız üç dənə oğlanın yerini verir

MƏSƏLLƏR

Kantal-kiriş (Ədəbiyat: 9, varaq: 171; Taranedi: 6)

Nexunki Nije Dərə məline pə vicine yəşəinşə. Kala vicey si Xaçn, Misik viciy si Əkele be. Tənbəluğa görə kala vicey siya “kantal” misiktu “kiriş” tun nextuniy.

Mayasa tənəblxoy say pəyə papatan şotoxo “kantal-kiriş” pi kaltune. mər amdarxo nextun: “Ə, kən, çurpe Kantal-kiriş, kinək sa əş buka.”

Kantal-kiriş (Ə: 9, s: 171; Tr: 6)

Deyirlər ki, Nicin Dərə məhəlləsində iki qardaş yaşayırmış. Böyük qardaşın adı Xaçn, kiçiyinkı isə Əkel idi. Tənbəlliklərinə görə böyük qardaşa «kantal», kiçiyinə «kiriş» deyərdilər.

Haradasa tənbəllərin sayı ikiyə çatarsa, onları «kantal-kiriş» deyə çağırırlar. Belə adamlara deyərlər: «Ə, nə durmusan Kantal-Kiriş¹⁰ kimi, bir iş görsənə»

AXŞUMKALA ƏŞRUX, QİMQİN EXLƏTXO, BAKI HAKSABX (Exlətepi: 2; Taranedi: 7)

LƏTİFƏLƏR, GİMGƏ SÖHBƏTLƏRİ, OLMUŞ ƏHVALATLAR (S: 2; Tr: 7)

Vi səviyinə nu papseymak

Sa udinen ceşməye lavksa. Calxalen şoto ceşməylə aki xavare haxsa:

- Hun bip pulan baki, moy he vaxt bup turla bakalnu?
- İşkarek şotay əyitə fikir nu tadı mere cuğab tadı:
- Zu vi səviyinə papsun tez curesa.

Sənin səviyyənə catmamaq üçün

Bir udi ceşmək taxır. Tanışı onu ceşməkdə görüb soruşur;
– Sən dördgözlü oldun, bəs nə vaxt dörd ayaqlı olacaqsan?
Kişi onun sözlərinə əhəmiyyət verməyib belə cavab verir:
– Mən sənin səviyyənə çatmaq istəmirəm.

¹⁰ tənbəl deməkdir

Çaxmağı yavaş-yavaş zapa

Sa işkaren iz kiye tüfenq haki, xoda arsala kæklikə tüs hakatan, coğon seyvanaxun ciritepi:

Çaxmağı yavaş-yavaş zapa. Lorosa əyile baskene, şoto muğurenbon.

Tətiyi yavaş - yavaş cək

Kişi əlinə tüfəngi alıb ağacdakı kækliyə tuşlayanda, arvadı eyvandan çıgirdi:

- *Tətiyi asta-asta cək, beşikdə uşaq yatıb, onu oyada bilərsən.*
Güzgünə begsun bəse

Suntin dosta pine:

- Axşumsunez curesa. Kavazki keleca axşumkaz.

Dosten məslətə taste:

- Motayna əxil taysun lazim tene. Güzgünə begayvax bəse.

Güzgüyə baxmaq kifayətdi

Bi r nəfər dostuna dedi:

- *Yaman gülmək istəyirəm. Nə edim, mən doyunca gülüm?*

Dostu məsləhət verdi:

- *Buna görə uzağa getmək lazım deyil. Güzgüyə baxmaq kifayətdi.*

Zu bez kojas care

Pə viciğoy manuki yakaxtetun taysay. Kala bici alin koyane baksay, miciko okin koyane baksay. Ğimxoy sa ġine kala vicen okaxun səse ibaksa, seyvana cenesa, aneksaki, vicen iz kiye tavar tatapsune curesa.

Xavare haksa:

- Hun kən sunen curesa.
 - Bez kojaz tatane, təzə koj bikoz kezər qala.
- Kala vicen me əjitmaqa ibay iz kala karibay manedi:
- Poy bez koj heter bakala?
- Vicen pine:
- Zalüg tene. Zu bez kojaz caze.

Mən öz evimi sökürəm

İki qardaş vardi, hansı ki, yola getmirdilər. Böyük qardaş evin yuxarı mərtəbəsində, kiçik qardaş aşağı mərtəbədə yaşayırı.

Günlərin bir günü böyük qardaş aşağıda taqqılıt eşidib eyvana çıxdı və gördü ki, qardaşı balta əlində evi sökmək istəyir.

O soruşdu:

- *Sən nə etmək istəyirsən?*
 - *Öz evimi sökürəm, yeni evimi başqa yerdə tikəcəyəm.*
- Böyük qardaş bu sözləri eşidib yerində donub qaldı.*
- *Bəs mənim evim necə dayanacaq?*

Qardaş cavab verdi:

Bunun mənə dəxli yoxdu. Mən öz evimi sökürəm.

**Zoğalna xodaxun bitalo eleme baqon (Exlətepi: 9;
Taranedi: 5)**

Sa ġi Qoşın qonşinen zogalna xodana tapey sadə xodaxun binesta. Ha te vaxt Qoşinen qonşına kalene qonşual titeri cape baksa. Qoşina qonşın çağone hay tasta. Qoşinene qonşinane xavar haksa cağonenal nexeki: Maya bakain həysə eğale. Qoşinen yağı bexsa te vədine qoşın çoğun çəye eşta samalan çunaksa qonşı hari tene ceysa. Sadə qonşinen zogalna xode oqa bakala papakane aksa. Əşə he kala baksuna kamişe baksa məlinə pule tarasta. Hayzeri tağadan Qoşinen qonşın çoğu nexeki vi işkara upak: Şo eleme. Çoğun tene kanişəksa. Qonşinenal kandırışensa zoqalna xodaxun hasand xod butene laysaynak teynal bitenesa eleme. Te ġinaxunal Nije mər sa əyito: Zoqalna xodaxun bitalo eleme bakan.

Zogal ağacından yixılan eşşək olar (S: 9; Tr: 5)

Bir gün Qoşı¹¹nin qonşusu zogal ağacı çırپılmış və birdən ağacdan yixılır. Həmin vaxt Qoşı qonşusunu çağırır, qonşu isə qaçıb gizlənir. Qonşunun yoldaşı Qoşının cagırışına cavab verir. Qoşı qonşusunu soruşur, yoldaşı da deyir ki: harda olsa bir azdan gələr. Qoşı gözləyir, o arada qonşunun yoldaşı çay da gətitir. Bir az da vaxt geçirir, amma qonşu gəlib çıxmır. Birdən Qoşı zoğal ağacının altında olan qonşunun papağını görür. Məsələnin nə yerdə olduğunu anlayır, həyətə göz gəzdirir. Qoşı durub gedəndə qonşunun yoldaşına deyir: Yoldaşına deyərsən ki, o, eşşəkdi. Qonşunun yoldaşı anlamır. Qoşı izah edir ki, zoğal ağacından asan ağaç yoxdu çıxmaq üçün, əgər ondan yixilmişansa, deməli, eşşəksən. O gündən Nicdə belə bir məsəl var: Zogal ağacından yixılan eşşək olar.

Əsgərəvoy dokkaz

Beş aize sa qərəmcuxo şotoal Əsgərəvoy dokkaztunne. Te Katmoqo Əsgərəxoy nəsilə yəşəyinşa. Yan hərgi qimqina kiryənsa. Aizim səksən yaşılı qocal usum-usum beş qimqinene eysay. Məlneynəl motay sa-pədənə tay-tuşe buy. Me işkaren nexe:

– A bala, bez tay-tuşxonoy, şotox horebay?

Nextun:

– Sa-pəxibo buney, mandiyoroxal Əskərobxoy dokaze bi yakatun bexsa.

Əsgərovlar qapısı

Kəndimizdə bir qəbiristanlıq var, ona da Əsgərəvoy doqqaz deyirlər. O arada Əsgərovlar nəslə yaşayır. Biz hər gün gimgəyə yiğisirdiq. Kəndimizin səksən yaşılı qocası da tez-tez bizim gimgəyə gəlirdi. Məhlədə də bunun bir-iki tay-tuşı vardı. Bu kişi deyir:

¹¹ Udi adı

- *Ay bala, mənim tay-tuşlarım varıydı, onlar nə oldu?*

Diyir:

- *Bir-iki, üş nəfər var, qalanları da Əsgərəvəy doqqazda səni gözləyirlər.*

* * *

Qonşılığın Durmuş işkare be. Mo üseala baskatalan bere tox comağa lanexsay. Kənesə lazım bakatan comağa dunexsay. Coğó əit nexteney. Comağa duneği, çəy eca. Comağa dunei ukun həzirba. Kobala dunexsa me əşa ba, te əşa ba. Saği moto qimqina kaltunko Motin kovala extatan coğon ciritekon:

- A camaat, Durmuş kovala bikanan. Taci atunsaki Durmuş baftene likin boş, kobalal xəxəyecne.

Sa hema ġi covaneksa. Durmuş işkare coğon unekan ki, kovala xəxəpitü qonagez kale. İşkaren hari aneksa ki, xurmox, ukun-uğun laxecene nexe.

Cux, mo he əşə.

Coğon nexe: Ay işkar. Vaxunal kociyox buneyniş. Şoto konaxluqa tasta. Kolala xəxəpetun. Bez elmux cərkene.

Qonşuluqda Durmuş kişi olub. Bu, gecə də yatanda yastığının yanında çubuğu olurdu. Bir şey istəyəndə çubuğu vururdu. Arvadına söz deməzdi. Çubuğu vurur, çay gətir. Çubuğu vurur, nahar hazırla. Çubuğu vurur, bu işi gör, o işi gör.

Bir gün bunu gimgəyə çağırırlar. Bu, çubuğu alanda arvad qışqırır:

- Ay camaat, Durmuşun çubuğunu tutun, hey!

Gedib görülərlər ki, Durmuş kişi liğ-liğin içində yixilib, comağı da sinibdi.

Bir neçə gün keçir. Durmuş kişinin arvadı deyir ki, çubuğu sindiranları qonaq çağırıram. Kişi gəlip görür ki, xurmalar, yemək-içmək. Deyir:

- Arvad, bu nə işdi? Arvad deyir:

- Ey, ey, a kişi. Səndən də qoçuları varmış. Onlara qonaqlıq verirəm. Çubuğu sindiriblər. Canımız qurtarıb.

* * *

Zalimi soğoney. Əşləxun koya enesay. Hər əşlək biqez tene baksay. Coğو mece boş taqay-maqay şəbexen. hər qa mece bakon. Hər hikəne, işkar bisane. Cux biyatan əyloğو qırbon unekon:

- "Ay balox, hikalaxun qitespsa. Azralen taneşa. Amma sa vəso vəx, qərəmzoqo mec maqan ceri.

Nextun: ay na, hetana?

Nexe: ev bavan tiyal sa bokospale.

Zülmkar biriydi. İşdən gəlir evə. Hər işi eləmək olmur, axı. Arvadı çıxkanın¹² içində qovur, ora-bura. Bir, üç, dörd dəfə. Hər dam çıxkan olur.

Nəsə, kişi rəhmətə gedir. Arvad ölündə uşaqları yiğir, deyir:

- Ay bala, heç nədən qorxmuram. Əzrayıl aparib gedir. Amma bir şeyi sizə vəsiyyət eləyirəm, qəbristanlığa çıxmasın.

Deyirlər, ay ana, niyə?

Deyir, dədən orda da məni yandıracaq.

* * *

Busaluq usenxosta, qonşın əylux, qohumxo, bütümtün hari motağoy koya ukuntun uksay. Motoğosta sadənə mise tavanoy. Əyitene əyitene:

- Ay işkar, mər tene bakon, zu kavaz, hetər baz?

İşkaren nexe:

Cux saqiyə portpa. Bazaralcırık sa qınaxun oşa ya tava tene bakal, yalkı me qonağxo.

Sa ġi oşa işkar tacı bazara tavina toydi enesa koya. Coğon nexe: "kənbi?"

İşkaren nexeki, tavina toydez. Əş cereki. Ya şumen həzirbon, ya qonaxkan hari.

Açıq dövrü olub. Qonşu uşaqlar da, qohumlar da, hamı gəlib bunların evində yemək yeyərmış. Bunlarda yekə bir dənə mis tava varmış. Arvad danışır, danışır:

¹² gicitkən

- *A kişi, belə olmaz, mən nə təhər eləyim?*

Kişi deyir:

- *Arvad, bir gün də döz. Bazara kimi. Bir gündən sonra nə tava olmayacaq, nə də bu qonaqlar.*

Bir gündən sonra kişi bazara gedib tavani satır, gəlir evə. Arvad deyir, neyləmisiən? Kişi cavab verir ki, tavani satdım. İş qurtardı. Nə çörək hazırlama, nə qonaq gəlsin.

* * *

Suntay qonşinen bazaraxun eleme haksə. Bazaraxun hari, nexe, a, əmi, pədənə elemez hake, hetərə? A bala, zu me elemxoy muza kə avabakaz. Samal micik bakiyniy, motoqoy micik avazbakoni. Zu hoşokzu. Elemxo kə avabakaz? Hoşik bakiniy, bez bul ceneqoniy.

Birinin qonşusu bazardan eşşək alır. Bazara gəlib deyir ki, ay əmi, iki dənə eşşək almışam, nətəhərdi? A bala, mən bu eşşəklərin dilini nə bilim? Bir az balaca olsayıdı, bunların dilini biliardım. Mən qoduğam. Eşşəklərdən nə bilim? Qodux olsayıdı, başım çıxardı.

* * *

Soqo basane tatuńta ocalaxbsa. Moto taşatan işa doste uken bineksa. Dokturtun kale. Dərmən tadi hazertunsa ture. İcu exatan aneksa ki, sa dəstə amdarxo qirecetun. Xavartun haksə hətərnü? İzqarenal xavare haksə:

- Bava isə hetərnü?

Nexe:

Ay bala, tiya baqaltuxun, eşiki boş bakaltuxun hələki, şatzu.

Biri ölər, apararlar basturmağa. Bunu aparanda yaxın dostunun ürəyi gedər. Həkim çağırırlar. Dərman-zad. Bu ayağa durur. Özünə gələndən sonra görər ki, bir dəstə camaat yiğişib. Deyir, ə, nə təhərsən? Oğlu atasından bir də soruşur:

- *Ata, indi nə təhərsən? Deyir:*

- *A bala, orda gedəndən, tabutda olandan hələ ki, yaxşıyam.*

* * *

Sa beynşa tatuńta qərəmzaqo afiri ubsı. Benexsa. Nexe:
A, bala zu qamişteza vi babay qərəmcux manı va? Manı
cacluǵa?

Nexe:

- Efa, kəvəǵaz zu busquna curkaz, hun ciq harekan begen
manuva vi bavay qərəmcuq?!

Bir keşişi aparırlar qəbiristanlıǵa dua oxumaǵa. Baxır belə.
Deyir:

- Ay bala, mən başa düşmürəm ki, sənin dədənin qəbri
hansı? Hansı kol-kosdu?

Deyir: qoy axtarım, mən pusquda dayanım, sən sür elə gəlsin,
görək hansı, sənin dədənin qəbri?!

Hoha hiş, kobi kandaǵa tüş

Yöndəmsiz arabaciyox bene. Hər ġi hari nextun araba tarabene, xena baftene tene ceysa. Te vədə me əyitmoǵo petun. Həysəl saml aǵılxun kəm amdara nextun: "Hoha hiş, kobi kandaǵa tüş." Arabına maya bakayın cidal.

Hoha hiş, xəndəyə, qobuya düş

Yönsüz arabaçılar olurdu. Hər gün gəlib şikayət eləyirdi,
araba aşıb, suya girib, çıxmayıb. Onda bu sözü deyiblər. İndi bir az
başdan xarab olanlara deyirlər: *Hoha hiş, xəndəyə, qobuya düş.*
Yəni arabasını hara gəldi salıbdı.

Bisi jomokoya baskal

Te vaxtamıǵo maşın tene be. Sa njılu aizin be bel qonaǵe
eysa. Kaybaki eğatan ko gine bel hari ceysa. İz coxon xavar hakatan
nexe: bisi jomokoya baskene. Həysəl şu cəyi eǵayın mərtun ne:

- Bisi jomokoya baskal. Mo şo upsuneki: Zu kə ava bakaz
maya.

Köhnə dəyirmanda yatan

O vaxt maşın olmayıb. Bir nicli kəndin bu başına qonaq gəlir.
Qayıdanda bes günə gəlib çatır. Arvadından soruşanda deyirmiş:

Köhnə dəyirmandadı, yatıbdi. İndi kim gec gəlsə, bu məsəli işlədirlər: Köhnə dəyirmando yatan. Yəni mən nə bilim, hardadı.

Va zu sa təlinə badazki

Orazi bikseyan eke popaxun vij kine kankoroy tələtun düzbsa. Həysal əcuğon bikatan me əyitə əşbestunsta; “Va zu sa təlinə badazki”.

Səni mən bir tələyə salım ki...

Qırqovul tutmaq üçün at tükündən kəndir kimi dairəvi formada tələ düzəldirlər. İndi də kiminsə acığı tutanda belə bir misaldan istifadə edirlər: “Səni mən bir tələyə salım ki...”

Çovalen kokla laxatan

Udiğoy ən kəsib vədə iyuni xaşə. Esenaxun hikal tene mandeebsinoroxol papi tene. Bisiyoroxal toyesene. Çovalenal hate vədə koklane laxsa. Şoto qörə nextun va çovalen kokla laxatanyan avayan bakon.

Sərçə yumurta qoyanda bilərik

Udilərin ən kasıb vaxtı olub iyun ayı. Heç nə qalmayıb. Heç nə olmayıb. Köhnəsini satıblar. Təzəsi də yoxdu. Sərçələr də o vaxt yumurta qoyur. Səni sinayır da. Ona görə deyirlər ki, səni sərçə yumurta qoyanda bilərik.

Beğə iz mukə makan bay

Sa işkaren nexe kit e vaxt, zu beli hakoz. Sa Bəyəxu xavare haksa. Hali nu haki tanesa. Axırda vezar bay nexe: Beğə, mukə makan bay. Motinal hari benexsa butun belexoy, gömüş xoy mukəno. Axırda nexeki ay kada tez bəbi. Nexe: viz usene xavaren haksa. Mekaxa sirik ten hake. İsə zu ba kə ukas.

Bax ha, buynuzu olmasın

Bir kişi deyir ki, o vaxtlar, mən mal alacağam. Bir bəydən soruşur. Gəlib olmayıb, gedir. Axırda məcbur olub mal alana deyir: Bax, buynuzu olmasın. Bu da gəlib görür ki, bütün malların, inəyin,

camışın buynuzu var. Axırda deyir ki, ay əmi, tapmadım. Deyir: On ildi soruşursan. İndiyə kimi almamışan. Mən indi sənə nə deyəcəyəm.

Axşumkala exlətxo *LƏTİFƏLƏR*

Fağırın kə kan bi?! (Ədəbiyat: 2, varaq:485; Taranedi: 6)

Udin Üxal balen iz xəye çıka Kəsipe laxsa. Xəyəl exti uxələne taştı. İzi bul camataxun exlətənə kərbaksa. Aize bakala xəyrux burum lavane baksa me xəye loxol.

Gimginə bakala işkarxoxun soğo sataşmışakseynak nexe:
-A işkar, vi Kəsibi bə he ginaxtun laxe.
25 koncux baftetun sa Kəsibi loxol, fağınen kə kan bi?!

Yazix neyləsin?! (Ə: 2, s:485; Tr: 6)

Udi ovçu itinin adını Kasib qoymuşdu. İtini götürüb ova gedir. Özü camaatla söhbətə başlayır. Kənddəki itlərin hamısı düşür bu itin üstünə.

Gimgədəki kişilərdən birisi sataşmaq üçün deyir:
- Ə kişi, sənin Kasibini gör nə günə qoyublar.
25 xozeyin düşür bir Kasibin üstünə, yazıq neyləsin?!

Caludlu Dülgəri ġar Aşıq Əvəki nağıl (Ədəbiyat: 2, varaq: VII-VIII; Taranedi: 6)

Nextun ki, Dağıstana Zərnışan siyen sa çuxə aşix buney. Gimxoy sa gina me aşix Caludlu Aşıq Əvəkəxun yərişane çeri, şoto şipepsa.

Aşix Əvəken nexe:
Xaçmaz, Xalxal, Bumkate
Samalaka, cəyin, şumkate
Aruxoyloxl dendaq,

Dendaqlloxol levet,
Levetinboş kokots
Kokotsiboş hikə?

Te vaxt Bum biğe be. Aşix Əvək Xaçmazin, Xalxalin. Bume
kat ukatan Vərtəşinatun exstay.

Caludlu Dülgər oğlu Aşıq Əvək haqqında rəvayət (Ə:2,
Əlavələr.s: VII –VIII. Tr:6)

*Deyirlər ki, Dağıstanda Zərnisan adlı bir arvad aşığı varmış.
Günlərin bir günü bu aşiq Caludlu Aşıq Əvəklə yarışa girir, onu
susdurur.*

Aşix Əvək deyir:
Xaçmaz, Xalxal, Bum arasında,
Bir qasıq yağ çörək arasında.
Od üstdə sacayaq,
Sacayağın üstdə qazan,
Qazanın içində toyuq.
Toyuğun içində nə?

O vaxtlar Bum mərkəz olub. Aşıq Əvək Xaçmaz, Xalxal, Bum
arasında deyəndə Vartaşeni (indiki Oğuzu) nəzərdə tuturmuş.

Udixoy Ukunxo

Udilərə məxsus yeməklər (S: 7, 10, 9; Tr: 5)

Afar - meş təzə çexatan qonşiyox sa kala ğiresi. Suntun yuxinane həzirsa, suntinükə, suntin şərabə. Əsasal şotaynak nə əşesa. Yuxa qayesa, iz loxol "goğe" şərab ləmesa. Oşa meş xuri-xuri kasesi şərabi loxal batune. Iz loxol ük xuribay zitune. Iz loxon butki deydani loxol apestunbsa.

Afar (Qutab) - *Cığkan (gicitkən) təzə çıxanda qonşular
yiğışardı bir yerə. Biri yuxasını hazırlayardı, biri qozunu, biri
şərəbinə və s. Əsasən onda nə istifadə olunur? Yuxa açılardı, üzə-
rinə alça şərabi¹³sürtülərdi. Sonra cığkan xırda-xırda doğranıb*

¹³ maye halında turşu

şərabin üzərinə töküülür. Üzərinə qozu xirdalıyb səpirdilər. Üstünü qutab şəklində örtüb sacın üzərində bişirirdilər.

Yaxni - Kala-kala ükenla yekurxoxun jaltunsta istola tatuństa. Yaxni useni vaxta görə botunxsa. Yəynu paklin yaxnitun boxsa. Kenaxun sakala tun istola tasta.

Yaxni - İri-iri sümüklü ətləri qaynadır və süfrəyə verirdilər. Yaxni mövsümə uyğun bişirilirdi. Yayda paxla yaxnisi bişirilirdi. Sarimsaqla süfrəyə verilirdi.

Siyux - Məclise axuratun tadexola ukune, ki, mo şo upsuneki, məclis kəreki. Yaxnin xena sorebi iz boş birinstun baye. Masi rəngdene baxsa.

Siyiq - Məclisin sonunda verilən yeməkdi ki, bu o demək idi ki, məclis bitdi. Yaxninin suyunu süzüb içərisinə düyü tökürlər. Ağ rəngdə.

Çoçabi hündüşkə - Hündüşkə çaxesi toxun oşa məftiləxun cuakesti, oxuğو buxara oçaxa tun psa. Sile baxsa hündüşkəl alaxun suruktunbsa. Sa əyli kiye kobal tadi nextun hündückina usem-usen taradekan. Bütən tərəfxo çoça bekan. Firamina mərtun baxsa. Firamin baş kejintun baye. Firama ən gözəl ukune kinə laşkoyi tapaki biyextun boştun laxsa.

Firrama – hinduşqa¹⁴fırraması. Hinduşqanı soyandan sonra məftilə keçirirdilər, odun buxarısında ocaq eləyərdilər, köz olurdu, hinduşqanı da yuxarıdan asıldilar. Bir uşağın əlinə çubuq verib deyərdilər ki, bu hinduşkanı tez-tez fırlatsın. Hər tərəfi qızarsın. Firrama belə bişirilirdi. Firramanın içində turşu tökürdülər. Firrama ən gözəl yemək kimi toy xonçasının tən ortasına qoyulardı.

Taradixup - Qazmax düzbutünxon oşa eka kala-kola tikə kaspi kasmaxi loxol batunne. Birinsa sorobi bani iz loxol. Me xupa sore tenpsa. Kala sa tava laxy leveta iz loxaltun tarasta. Mota görəl me xupa taradixupun nexe aşırımışı xuptun nexe. Yekrux iz loxoltun çuxə.

¹⁴ hind toyuğu

Taradixup (çevrilmiş aş) - Qazmaq düzəldəndən sonra əti iri-iri parçalarla doğrayıp qazmağın üstünə döşəyirlər. Düyüünü süzüb tökürsən üstünə. Bu aşı süzmürsən. İri bir tava qoyub qazanı çevirirsən həmin tavaya. Ona görə də bu aşa çevrilmiş, ya da aşırılmış aş deyirlər. Ətlər də üstdə dayanır.

Lıkirtı - Paluna köycə boxi. Ükə təmizbi çaktune. Batune paklin loxol. Oşal birinzal batune. Baneksa lıkirtı. Me xoray xelane baxsa.

Lıkirtı – quru lobya şorbası. Lobyani ayrıca bişirirlər. Qozu da təmizləyib əzirlər. Tökürlər lobyanın üstünə. Sonra da düyü tökürlər. Olur lıkirtı. Bu yemək sulu olur.

Iha - Şiklama tatepi çoçatunpsa. Tiyaükə kərtunbsa. Salalal api birinsal qərtunbsa. Elaxun kərkürtünpsa. Sa lolakal pesok sal xe tun baye. Motaxo bütümə qərqitexun oşa iha haqesa.

Iha - Soğan doğranıb qızardılır. Ora qoz qarışdırılır. Bir az bişmiş düyü qarışdırılır. Duz, bir qaşıq pesok və su töküllür. Bunların hamısı qarışdırılandan sonra iha alınır.

Lobyin kiftə - Kaxi paxlina apespi xupçorebaltuxun çuakestensta. Köləxun çölbegən deyene. Miya şıqlam. çoçatetunpsa. Şıqlama xuri-xuri çaspi köləxun çöybay paklin boş kərtunbsa. Hatər kirtə baksuna ma beğa paklunaxun kifdətun düzpsa. Boşqaval laxatun şarabaxun uksa.

Lobyin kiftə (lobya küftəsi) - Quru lobyanı bişirib aşsüzəndən keçirirlər. Qabıqdan ayırmaq üçün. Burda soğan qızardılmır. Soğan xırda-xırda doğranıb lobyanın qabıqdan ayrılmış içliyinə qatılır. Adı küftə olmasına baxmayaraq, lobyanın küftə düzəltmirlər. Boşqaba qoyulub şərabla (turşu) yeyilir.

Çilov - Api paklin boş çakesi ük qərtunpsa. İz boş birins batıune. Me xoraya jeyin tetun baye. Ük jeyinaxe baxsa.

Çilov - Bişmiş lobyanın içində əzilmiş qozu töküb qarışdırırsan. İçində düyü tökürsən. Bu yeməyə yağı tökmürsən. Çünkü qozun yağı olur.

АВАРАЛ AVARLAR

| 1928-1932 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
|--|-------|-----|-------|-------|-------|-------|-------|---|----|----|----|---|---|---|----|----|---|----|----|----|----|---|---|---|---|---|
| dəborə m. avar alfabə. Məxən-Kəla, 1928 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| a | b | c | č | d | e | g | q | h | ħ | ħ | i | j | k | k | l | l | t | m | n | | | | | | | |
| s | t | t̄ | u | v | x | x̄ | * | z | z̄ | z̄ | , | | | | | | p | q | q̄ | r | s | § | | | | |
| 1932-1938 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| Şahməzərov M. Avar alf. Məhən-Kəla, 1938 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| a | b | c | cc | ç | çç | d | e | g | q | h | ħ | ħ | i | j | k | kk | k | kk | l | l | ll | t | m | n | o | p |
| f | q | q̄ | r | s | ss | s | ss | s | ss | t | t̄ | u | v | x | xx | x̄ | * | z | z̄ | zz | , | | | | | |
| A a | B b | V v | Г г | Гъ гъ | Гь гь | ГІ гІ | Д д | | | | | | | | | | | | | | | | | | | |
| E e | Ё ё | Ж ж | З з | И и | Й й | К к | Къ къ | | | | | | | | | | | | | | | | | | | |
| Къ къ | KI kI | L l | Лъ лъ | M м | H н | O о | P п | | | | | | | | | | | | | | | | | | | |
| P р | C с | T т | ТІ тІ | У у | Ф ф | X х | Хъ хъ | | | | | | | | | | | | | | | | | | | |
| Хъ хъ | XI xI | Ц ц | ЦІ цІ | Ч ч | ЧІ чІ | Ш ш | Щ щ | | | | | | | | | | | | | | | | | | | |
| Җъ Ѷ | Ы ы | Ь ь | Э э | Ю ю | Я я | | | | | | | | | | | | | | | | | | | | | |

Авар мац1 Ибер-Кавказ мац1аздаса цояб, нах-дагъистан мац1азул аилалъул авар-анди башилаб груплъун к1ола.

Авар мац1 хъяю 15 г1асрүялда Гуржиязул басрияб алипбата балагъун гъуц1араф.

17 г1асрута г1араф графика балагъун г1уц1ана 1928 сональ латын графиката, 1938 соналдаса кирил графиката раҳына.

Avar dili İber-Qafqaz dillərindən olub, nax. Dağıstan dili ailəsinin avar-andi yarımqrupunu təşkil edir.

Avar dili yazıya 15 əsərdə keçmiş. İlk əlifba qədim Gürcü yazı sistemi əsasında tərtib olunub. XVII əsrə ərəb əlifbası, 1928-ci ildə latin, 1938-ci ildə kirill əlifbasına keçib.

Аварал Дагестаналда (850011-29,21%), Россиялда (62000), Азарбайжаналда Закатала ва Билкан районалда (50,9), Чеченистаналда (6864), Гуржустаналда (11996), Туркиялда (80000), Украина (1496), Казахстаналда (1206), Суриялда, Иорданиялда, Г1арабистаниялда ва цогиял улкаялда ро1нуришна.

Закатала ва Билкан районалда аварал Катех, Тала, Билкан, Мазун г1оразда къад компакт ро1нуришна. Закаталалда 21, Билканалда 25 аваразул росиял ругу.

Закатала районалда Ч1ар, Гойам, Чукакуба, Динчи, Чардахлар, Маклов, Йолайуж, Ойтала, Пащен, Мац1ех, Къибиздара, Билкан районалда Ц1илбан, Max1амалар, Халантала, Ч1едеровтала, Беретбина, Музумкъара, Катех, К1одок1бина, Беч1акъарбина, Моллачыбина, Роч1аг1ах1мад, К1ац1бина, Къабахчоли, Гайса г1адинал росиял ругу.

Чардахлар, Тала, Къац1бина г1адин росибазда аварал, падарал ц1ахуралгун ц1адахъ ро1нуришна.

Avarlar əsasən Dağıstanda (850011-29,21%), Rusiyada (62000), Azərbaycannın Zaqatala ve Balakən rayonlarında (50,9 min), Çeçenistanda (6864), Gürcüstanda (11996), Türkiyədə (80 min), Ukraynada (1496), Qazaxistanda (1206) qismən də Suriya, İordaniya, Səudiyyə Ərəbistanında və başqa ölkələrdə yaşayırlar.

Zaqatala və Balakən rayonlarında avarların kompakt şəkildə yaşadığı ərazilər Katex, Tala, Balakən, Mazım çaylarının ətraflarıdır. Zaqatala rayonunda 21, Balakən rayonunda isə 25 avar kəndi vardır.

Zaqatala rayonunda Car, Göyəm, Çökəkoba, Dardoqqaz, Dinçi (əvvəlki Danaçı kəndi), Aşağı Çardaxlar, Silban, Makov, Yolayuc, Oytala, Paşan, Matsex, Qəbizdərə, Yuxarı Tala, Çardaxlar və s.

Balakən rayonunda Salban, Mahamalar, Uzuntala, Çedervotala, Beretbinə, Mazımkara, Katex, Bacıqarbin, Kodoqbina, Kamiştala, Mollaçibinə, Pirqax, Roçəhməd, Xalatala, Qasbinə, Qabaxçöl, Qaysa və s. Yuxarı Çardaxlar, Yuxarı Tala, Qasbinə kəndlərində avarlarla yanaşı, Azərbaycan türkləri və saxurlar da yaşayırlar.

Билкан маг1арулазде хасаб Къех1 культурияб центральул «Жагъан» фольклор ансамбл, васазул «Кавказ», Шумбул культурияб центральул «Ясал» расани групп, Max1амалар культурияб централда «Табасум» расаниялъул груп, Закаталата ясазул «Алазан» групал руго.

«Жагъан» фольклор ансамбл 2011 сональ Бакуялда бураб «Азарбайжан г1азизаб ватан» ц1ири Азарбайжан Миллиял Дагъалазул III Республика фестивалу гъубураб г1ахъалгъияль «Халкъияб коллектив ц1ар щана. Району гъуурал тадбиразда гъезие бак1 къола.

Азарбайжан аварал Билкан районул Габахчоли, Max1амалар, Музумкъара росну, Закатала районул Узунтала, Ц1илбан, Миц1их, Ч1ар, Ахахъдара росну г1умру гъубулеб росдул школазда анкыиль 2 saat дарс къолеб бугу. Гъанияб 19 мактаб бугу. 2009 сональ к1араф сиях1ита т1амита 49.8 мин авар ругу.

Balakəndə avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində "Cahan" folklor ansamblı, oğlanlardan ibarət "Qafqaz", Şəmbul kənd mədəniyyət evində "Qızlar" rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində "Təbəssüm" rəqs qrupu, Zaqqatalada qızlardan ibarət "Alazan" rəqs qrupları vardır.

"Cahan" folklor ansamblı 2011-ci ildə Bakı şəhərində keçirilən "Azərbaycan doğma diyar" devizi altında Milli Azlıqların İncəsənəti III Respublika festivalında fəal iştirak etmiş, Xalq kollektivi adına layiq görülmüşdür. Rayonda keçirilən tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir.

Avar dili avarlar yaşayan kənd məktəblərində həftədə 2 saat olaraq keçilir. Belə 19 məktəb vardır. 2009-cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 49,8 min nəfər avar yaşayır¹⁵.

¹⁵ Məlumat AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşı Cəmilə Keyserovskaya tərəfindən əldə olunmuşdur

Нак1 гъарнаб г1адат
(Материал данде гъубурай: 15; Тр: 9)

Нильер умумузулзол нак1 баллун ч1араме, бакъ шунугъеме бакъгъарнаб г1адат боъна. Г1емераб заманаль нак1 бадугъ емерукъ дагъил бугаб мехаль росну цочам рикъиб буржах1ал гъурунароа, к1еч1 г1ах1набоа. Регъу к1аразиги къунбоа, унтарази щинзибоънабоа. Џо 12-15 сон бараб васдакъад г1анч1лал рухъун росну серзивона. Гъаниял хъизанази “ц1адал х1ама” бицанбоа.

Цадах ругаз ах1на:

Г1исин бади, шурунбади,
Шуго къояль чвахун бади.
Бесдал лъимазе г1оло бади
Херал руччабазе г1оло бади
Къаси мехаль чахунбади
Къади мехаль танкъч1ун бади.
Амин, я Аллагъ!

Mövsüm və mərasim nəğmələri
Yağış arzulama ayını (Mətni təqdim etdi: 15; Tr: 9)

Qədim avarlar yağışın yağmasını, günün çıxmasını istəyərək müəyyən mərasimlər keçirir və bu zaman nəğmələr oxunur. Bu mərasimlərdən biri də yağışın yağması istəyi ilə bağlıdır. Mərasim səhər başlanır. Kənd qadınları bir evə, ya bir neçə evə toplaşır, əriştəyə oxşar yemək bişirirlər (буржах1ал). Gələn-gedən həmin yeməkdən yeməlidir. Kənddə 12-15 yaşlarında oğlan uşaqları yaşıl otlarla, ağac budaqları ilə bəzənir və kənd boyu onlar nəğmə oxuyaraq gəzirlər. Bu cür geyimli uşağı (ц1адал х1ама) “yağış eşəyi” adlandırıllar.

Onlar bu nəğməni oxuyurlar:
Narin yağsin, tez-tez yağsin,
Beş gün dayanmadan yağsin.
Yetim uşaqlar üçün yağsin,

Qaranlıq gecədə şiddətli yağsın,
Yaşlı qadınlar üçün yağsın.
Amin, ay Allah!

Нак1 бадильъул г1адат- Бурджах1ал байрам (Материал данде гъубурай: 16; Тр:9)

Г1емераб заманалъ нак1 бадутъеме рукъдагыил бугаб мекалъ херал рак1арнароа. Хизаналги рак1арнароа г1урул гъирагъу. Росну цо чам рикъиб буржах1ал гъурунароа. Регъу к1аразикъунабоа, унтарази щинзибънабоа.

Цeve дав вас нахъацо цоял x1ерхъзиронроа.

Херал адамаз мижгиту дуг1аял ц1алнароа нак1 бадзи г1ола. Аб г1адати буржах1 байрам бицанбоа.

Yağış yağdırmaq mərasimi – Burcahal – Əriştələr bayramı (Mətni təqdim etdi: 16; Tr: 9)

Yağış yağmayanda el aşıqqalları yiğisirdilar. Uşaqları da yiğilirdilar çayın kənarına. Əriştə bişirirdilər. Gələnə də verirdilər. Gedənə də. Xəstəyə də pay çatdırıldilar. Ehsan kimi verirdilər. Hər kəs evindən duzsa da ora çatdırırıldı. Yoldan keçəni də yedirirdilər. Yoldan keçəni su atıb isladırdilar. Oyun formasında isladırdilar.

Aşıqqallar hücrədə, yaxud da məsciddə dua oxuyardılar ki, yağış yağsın. Bu mərasimə Burcahal - Əriştələr bayramı deyirdilər.

Бакъгъарулең г1адат (Материал данде гъубурай: 15; Тр: 9)

Цересел маг1арулаузул бакъ гъарулең г1адат боа. Ыочам рикъиб г1олилал ясаз сердутун лъикъса нах1, лъикъса раҳъ дандибоана, махара т1уна. Махара саж магъуд биинтун т1обшина. Бакъурехъарабги сахахъал ругу. Хизаназул цо тайпа

хырисица күкіла гъубутун, дата къад кіат1али бухъун серднав адинаң кеч1 ах1на:

Горде – горди, гордина,
Горди салам вардина
Жакъа мужой бакъ швайги
Метер нижей нах1 – магаш
Нах1 куруасе вас вейги,
Магаш куруасе яс ейги.

Günçixarmaq mərasimi (Mətni təqdim etdi:15; Tr:9)

Günəşin çıxmasını istəyən insanlar da mərasim keçirirlər. Bu mərasimi keçirərkən yenə də müəyyən evlərdə xüsusi yemək- sac üstündə “maxara” bışırırlar. Bu yemək undan və süddən hazırlanır, sacın üstündə bışırılır və mütləq saçaqlı olmalıdır.

Bəzi uşaqlar süpürgədən kukla düzəldib, onun üstündə yaylıq atıb belə nəğmə oxuyurlar:

*Qordi-qordi, qordina,
Qordi salam vardina.
Bu gün sizinçün gün çıxsin.
Sabah bizimçün yağ, maqaş¹⁶ olsun.
Yağ verənin oğlu olsun.
Maqaş verənin qızı olsun.*

Горди байрам (году-годутта рехъхъанаб байрам бугу) (Материал данде гъубурай: 16; Тр: 9)

Нак1 баллун ч1араме, бакъ шунугъеме бакъ гъарнаб г1адат боъна. Г1олал ясаз сердутун лъикъса нах1, лъикъса раҳъ данди боана, кен гъубун боа. Хизаназул цо тайпа хырисица күкіла гъубутун, дата къад кіат1али бухъун сердна ва адинаң кеч1 ах1на:

¹⁶ sor

Qordi, Qordi, Qordiya,
Qordi salam verdiya,
Jekka nejey nyah şayqi.
Meter mojoyi bak şayqi.

Горди горди, Гордия
Горди салам вердия
Жекъя нежей нах1 шайги
Метер можой бакъ шайги.

Цойзухъ са г1ат1 цойзухъса нах1 рахъ данди батун махара т1унбоа нахъаги бикынбоа.

Qordi bayramı (Qodu-qoduya bənzər bir bayramdır)
(Mətni təqdim etdi: 16; Tr: 9)

Cox yağış yağanda kənd qızları qapı-qapı gəzib undu, yağdı, kimin “qulpundan nə çıxıb”, xörək bişirirdilər. Həm də bir əlində süpürgə, süpürgənin üstünə də yaylıq bağlayıb gəlincik düzəldib qapı-qapı gəzib dörd-beş nəfər xorla oxuyurdu:

*Qordilərdi, Qordilərdi bu gün,
Qordilər sənə salam verən,
Bugün bizə yağ gəlsin.
Sabah sizə günəş gəlsin.*

Birindən un, birindən yağ, hərədən bir şey yiğib maxara bişirib ehsan verirdilər.

Байрамал

Ихдул байрамал (Материал данде гъубурай: 16; Тр: 9)

Сингили байрам - Их ч1ельул байрам бугу. Рохъот1аб микул, ц1убулльул гъот1баздаса х1амила т1амнабоа Гъот1бал каг1ан рох1отаб бехъя гъадаг1ан лъик1 бицабицан Щел ц1акъса рехzinи бох гъот1oa хъухъзини баг1аци хъанароа. Ц1уя адамаз махара т1отун дара ругази къуна. Хизанази

г1ологи х1амила т1амна, далги чиричзирона. Нахъа молла ветун их ч1инильул к1ал-мац1 гъубуна.

Bayramlar ***Yaz bayramları (Mətni təqdim etdi: 16; Tr: 9)***

Sinqili bayramı - Yazın gəlişi ilə bağlı bayramdır.

Yığışıldilar, iri ağaçları olan yerdə. Yelləncək salırdılar. Nə qədər yelləncək yuxarıdan asılırsa, bayram o qədər maraqlı olurdu. Görək burada kim bərk yellənir, ayağı ağaçca dəyir. İki nəfər də yelləyir. Bir tərəfdə arvadlar maxara bişirirlər, bir tərəfdə isə uşaqlar üçün yelləncəklər salınırdı. Sonra molla gəlib yazın gəlişinə xeyir-dua verirdi.

Рохъи бог (Материал данде гъубурай: 15; Тр: 9)

Аб байрам апрел моц1алъ гъубуна. Анкъго бикъадаб буқъазбораб пихъ, анкъго бикъадаб мугъ бутеб муч белъана, даба чинил гъанги жобона. Адамази бикъна.

Микул, ц1убулийул гъот1баздаса х1алимаа т1амнабоа. Гъот1бал каг1ан рох1отаб рерахы гъадаг1ан лъик1бицанабоа. Щел ц1акъса рехziniboo гъот1oa хъухъзини баг1аци хъанароа. Ц1uya адамаз махара т1отун дара ругазикъуна. Хизанази г1ологи х1akbvfa т1амна, далги чиричзирона.

Buğda aşı (Mətni təqdim etdi:15; Tr: 9)

Bu bayram aprel ayında qeyd olunur.

Yeddi müxtəlif qurudulmuş meyvə, yeddi ovuc dari bişirilir, ora ov əti də əlavə edilir. Adamlara paylanır.

Qoz, şabalıd ağaclarından yelləncək asılır. Ağaclar nə qədər hündür olsa, o qədər yaxşıdır. Kim daha yuxarı yellənərək ağacların budağına dəymirdisə, qalib sayılırdı. Qadınlar maxara bişirib paylayardılar. Uşaqlar üçün də yelləncək düzəldib, onları uçundurardılar.

Аваразул битнал г1адатал (Е: 2, с.474; Тр: 9)

Нижер нусабиз г1емер меседул-г1арцул жамал т1амубишина. Дағыазукъ бащу кило. Бохаздаги зинжир т1амубишинбо. Керенда душдуг ругъунбишинбо. Нусази киххилаб, боъношул къераб кунта регъянбо. Дуниялахъул къер к1идин. Кағ1ан рок1и ц1акъаб беральиги, нусай вастаса къозич1анагурайо. Г1емер къадч1алал ро.

Битнай ч1ег1ераб зурна к1ат1убишинбо. Г1ишигъавги ц1алувишинво. Нежекъ нишан къе гъеч1у. Цeve элчиликъ к1анаро. Магъар лъунабо. Хъесаго бетин гъубунабо. Битнай яги гагъитта васас ясалъи к1ат1али бехху ясанзи ц1алуишинйо.

Нежехъ гагъи бенабо: кас чуми, йургъану сирих бай, барма бишши, г1арақты бац1ад гъубуй.

Нежехъ васаз къубул йехрай ясалъи боъношул туч1 къунабо. Танишлъзи г1ола. Нежед аб боъношуй дигъри боънош бицана.

Avarlarda toy adətləri (Ə: 2, s: 474; Tr: 9)

Bizlərdə gəlinlərə çoxlu qızıl-gümüş əşyaları taxardılar. Ən aži yarım kilo. Ayaqlarına da zəncir bağlayardılar. Sınəsinə döşlük bağlayardılar. Gəlinə yaşıl, bönövşəyi rəngli paltar geydirirdilər. Həyat rəmzi mənasında. Nə qədər sevgi-məhəbbət əlaqəsi olsa belə gəlin asanlıqla bəyə təslim olmurdu. Cox məğrur olurdular.

Toyda qara zurna çalardılar. Aşıq də gətirirdilər. Bizdə nişanlı qalmaq yoxdur. Əvvəlcə elçi gedilərdi. Nişan qoyulardı. Cox tezliklə də toy eləyərdilər. Ya toyda, ya iməcidə oğlan qızə yaylıq atır, həmin qız da bu oğlanla oynayardı.

Bizdə iməci olardı; yun didmək, yorğan sirımaq, barama təmizləmək, findiq təmizləmək.

Bizdə oğlanlar bəyəndiyi qızə bənövşə verərdilər. Tanış olmaq məqsədilə. Bu bənövşəyə dihri bənövşə deyirlər.

Тампур к1ат1у ах1наб к1еч1 (Е: 2, алаваял, с: II; Tr: 9)
Avar dilində tənbur nəğməsi (Ə: 2, Əlavələr, s: II; Tr: 9)

Adamaz abuli,
Dun habdalilov.
Habdalov dun quru
Roqil habdalab.

Адамаз абули
Дун г1абдалав
Дун г1абдалав гуру
Рокъи г1абдалаб (**Tr: 9**)

*Adamlar deyir ki,
Mən dəliyəm.
Dəli mən deyiləm,
Məhəbbət dəlidi*

Авар миң1ихъи к1еч1 (Е: 2, алаваял, с: II-III; Tr :9)
Avar dilində mahnı (Ə: 2, Əlavələr, s: II-III; Tr: 9)

Munqi, dunqi, danaqi,
Daldanusab qubaqi,
Birikçuzul Havaqi,
Hasanazul içiqi,

Qad qalada qoqu yas,
Xab qalada qoqu vas.
Bakmaz ninal qanzay
Bip, bip, bip, bip.

Мунги, дунги, данаги,
Далданусаб бехъчеги,
Бирик1азул гъаваги.
Хъасанобал г1ич1иги (**Tr: 9**)

Къад къалану къогу яс,
Гъаб къалану къогу вас,
Бакмазазул ганзай нина.
Бип, бип, бип (**Tp: 9**)

Sən də, mən də, dana da.
Daldadakı¹⁷ səkidi.
Biriklərin Havası¹⁸
Həsənobanın içiqi.

Üst qalada 20 qız,
Yuxarı qalada 20 oğlan,
Bəkməzlərin çılğın bacısı,
Bip, bip, bip, bip.

Вихъин (E: 2, с: 474; Тр :9)

Х1арап адамасул вихъинлъулги жедел г1адатал ругу:
Х1арап адамаси вихърамехахъ накбил рикълаб қахъаб
кунта регъана, ц1иял кунтбилгуну цадакъ, бохал г1иц1гу рена.
Суни бицахъи, бохжох1 бох ц1икъна.

Гилшал къит1и резихала рукъу къат1наса.

Аб г1адат аваразул бугу. Авараздаса бикъад, удиназ
бохжалги ругъунбишна, хъарап адам мусру ч1ав мелехъ
вихъутунбишна.

Аваразухъ зикру x1ug1араме супратта раптул кен,
раптулбог x1унабо. Аб г1адат хъарасул 52 къояль къунабо.

DƏFN (Ə: 2, s: 474; Tr: 9)

Dəfn zamanı özünəməxsus xiüssusiyyətlər özünü göstərir:
Ölü bastırıllarkən oluyə dizə qədər aq rəngdə gecə köynəyi
kəsilər, tikilməmiş şəkildə təzə paltarla bir yerdə geydirərdilər,

¹⁷ gizlindəki

¹⁸ adam adı

yalnız ayaqqabidan başqa. Çünkü ayaqqabı - darlıq getirir. Paltarların üstündən isə ölü kəfənlənir.

Ayaq hissəsi açıq qoyulur ki, ayağı torpağa toxunsun.

Bu avarlara xas olan adətdir. Avarlardan fərqli olaraq udilər təzə ayaqqabı da geydirirlər, ancaq ölüünü kəfənləmir, tabutda basdırırlar.

Avarlarda zikr çalınandan sonra stolun üstünə südlü yemək, firni qoyulur. Bu, adətən, ölüünün 52-də verilir.

Кеч1 (Материал данде гъубурай: 16; Тр:16)

Bayatılar (Mətni təqdim etdi: 16; Tr: 16)

| | | |
|--------------------|--------------------|---------------------|
| Masru qi mun quru, | Мусруги мун гурӯ | Kəfəndə deyilsən, |
| Hübqi mun quru. | X1убги мун гурӯ | Qəbirdə deyilsən. |
| Həbal əzab buqu, | X1абал ғ1азаб буго | Qəbir əzabi var, |
| Durqi karanda. | Дурги каранда | Sənin sinəndə. |
| | | (Tp : 9) |
| Yəqqi quri yoa, | Якъалаги йоа | İstəyərdim |
| Qonşuzuq aəqi. | Гъумшизухъ ғ1аги | Qonşuluqda olasan. |
| Bukkudasa tsebe | Бакъудаса цейе | Günəşdən əvvəl |
| Duda bertsazi. | Дида бер ҹ1ази | Səni görə biləm. |
| | | (Tp : 9) |
| Bertsiney yuqubu, | Берцинай югубу | Gözələm deyərək, |
| Emer çuhhuquy. | Г1емер чух1унгүй | Çox da forslanma. |
| Dudasa çuhheral | Дудаса чух1арал | Səndən də forslular |
| Emeral ruqu. | Г1емерал руго | Dünyada çoxdur. |
| | | (Tp : 9) |

Заманатса шикаят (Е:2, алаваял, с. II)

Təmsil
Zəmanədən şikayət
(Ə:2, Əlavələr, s: II)

| | | |
|--|--|--|
| Dun her hyana, Hadiq ġana, Aylemalaylu. | Дун х1ерльала Кудиса вортала Вай Аллагъ | <i>Qurd şikayət edir ki, mən qocalıb əldən düşmüşəm, ay Allah!</i> |
| Tsa ġurana, Rac hülana, Ayle malaylu. | Цабал рекну Рортала Вай Аллагъ | <i>Dişlərim qırılıb, töküllüb. Saçlarım çallaşıb, töküllüb, ay Allahim!</i> |
| Haboduk Car, Biqzi qanab ġo, Ğayla dir beçed, Ayle malaylu. | Кили дир гъободухъса Къехъ бихъанал къоял Вай Аллагъ | <i>Hani dəyirmandan qorğa ogurladığım gündər, ilahi?!</i> |
| Canqu Mehed, Beknu kanab ġo, Ğayla dir beçed. | Кили х1ийваналъул бох Ц1а баҳъу канал къоял Вай Аллагъ | <i>Hani malın budunu şaraqqılıtiyla qoparıb yediyim gündər, ilahi?!</i> (Tp : 9) |

Хизаназул туншай

K1ox1ло-x1yc (Гермес букъараг1ан къанк1набоа, датасиги к1ох1ло гъубунбоа) (**Материал данде гъубурай: 16; Tr: 9**)

Нижер росну хизанал K1ox1ло-x1yc туншанроа. Даме к1ох1ло боч1у, дальул бок1ноб ч1ич1ид к1араб гермес бойнабоа. Гермес букъараг1ан къанк1набоа, датасиги к1ох1ло гъубунбоа.

Хизанал рак1артун к1анарапа чолну халальиги г1ебльиги башы мет1ральул хандахъ бохънабоа, гъирағъу ишара лъуна. Чам хизан батунхъя, масала шуго батунхъя ункъгу ишара лъуна. Гъар хизан кудиб бashi мет1ральул x1усгун ишарата жанив вохъунч1ана. Дав цо васас миқыгу яги анц1гу мет1раца батун к1ох1ло хъандагъу т1амзи хъала. Ункъгу хизаналь аб бичабшунуру, к1уди ругал x1асаз нахъи бабшина. Нахъи бараме к1ох1ло киб танхъулья даб хизаналь дабаца базихъала. K1ox1ло хандагъу бортунлъя хизаназ бак1 хъисана. Даб шуго хизанта къороб даб ункъгу ишарата къороса бак1 хъези баг1ац бабшина. Щев ишарца къят1ив хотухъя дас к1ох1ло лъаг1зихъала. Хизаназса цояв хамав вуме хизаназ к1ох1ло рик1к1адрик1к1ад хъаг1на Дас бавуц1и, дав собозиг1ан векерзивона.

Туншаю ц1и верасда нахъ г1ерена адин:"ци верав Зал къях"

Uşaq oyunları

Qohölö-hüs (Topu əvəzedən çürük heyva – ağac) (Mətni təqdim etdi: 16; Tr: 9)

Bizim kənddə uşaq oyunlarından qöhlö-hüs oynayardıq. Bəzi kəndlərdə bu oyuna Top-Hüs də deyirlər. O vaxt ki, top olmayıb, topu çürük heyva ilə əvəz eləyiblər. Çürüyən heyva bərkiyirdi, ondan düzəldirdilər.

Uşaqlar yiğişib gedirlər bir sahədə quyu qazırlar, təxminən diametri yarım metr, dərinliyi də yarım metr kimi quyu qazırlar, sonra quyunun ətrafında xırda işarələr qoyurlar. Beşaltı dənə, neçə dənə uşaq varsa, məsələn, beş uşaq varsa, dörd nişan qoyulur. Biri oyunda olmalıdır. Hər uşaq əlində təxminən bir metr çubuqla nişanənin ortasında durur. O biri uşaq da səkkiz metrədənmi, on metrədənmi məsafədən topu ortadakı quyuya salmalıdır. Dörd uşaq isə bunu qoymur, əllərindəki ağaclla onu qaytarır. Qaytaranda o top harada dayansa, o uşaq onu oradan atmalıdır, təzədən. Bəlkə də o uşaq qaça-qaça gəlib qaytaranda bir az yaxından tutur o topu ki, ata bilsin içəri. O top əgər quyuya düşərsə, onda əlində çubuq olan uşaqlar yerlərini dəyişirlər. O anda topu atan uşaq onların o nişanəsinin birini tuta bilsə, onda bir nəfər çöldə qalacaq. O çöldə qalan başlayır o topu atmağa. Özü də topu atan uşaqlar çalışırlar ki, topu uzağa vursunlar ağaclla ki, o qaçan adam uzaqdan atası olsun, çalışırlar, onu çox qaçırsınlar.

O qaçıqca da onu lağa qoyub deyirlər ki, təzə gələn uşaqdı, xamlayırlar uşağı. Bu təzə gələn xamdi, bunu çox qaçırməq lazımdı. Bərk vururlar ki, uzağa getsin, qayıdır o biri başqa tərəfə vurur. Təzə gələn uşaq xamdi. Onu ələ salırlar. Çalışırlar ki, bu təzə uşaq ora qaçsin, bura qaçsin, əldən düşənədək qaçsin.

Oyuna təzə gələn uşağıın ardınca belə qışqırırlar: tsverov Zal gax – təzə gələn cəld Zaldır (Burada oynayan uşaq Rüstəm Zalla müqayisə olunur).

К1алғ1едери (Материал данде гъубурай: 16; Тр: 10) Yanıltmaclar (Mətni təqdim etdi: 16; Tr:10)

Nijer ruho rohul muh,
Rohul ruho muçul umuh.

Нижер рохъо рольул мугъ
Рольул рохъо мучул мугъ (**Tr: 9**)

*Bizim meşədə buğda dənəsi,
Buğda meşəsində dari dənəsi.*

Тапмажа (Материал данде гъубурай: 16; Тр: 10)
Tapmacalar (Mətni təqdim etdi: 16; Tr:10)

Mahla goroy guxey abay
(Tundur)

Мах1ла къорой къюхъай абай (тундур) (**Тр: 9**)

Həyətin ortasında alçaq xala
(Təndir)

Rok seru sernab, bokoa boaneb
(Xirisi)

Рокъ серу сернаб бок1оа боанаб (хьириси) (**Тр: 9**)

Evi firlanır, künçdə oturur
(Süpürgə)

Абдулх1амидил карамат (Материал данде гъубурай: 16; Тр: 9)

Бицин бугу Динчи росну Абдулх1амид бицарав адам вейла. Дав адам г1узру бугав воа. Дасул абайги лъай бугай дибирай йела. Дав чи ккарамата вейла. Нак1 бадугъеме нак1 бадзибогъна боъла, г1емер бадухъя т1анкъзибона, унтраzi чара гъубун боа. Дас аллагъасухъса щеб гъарухъя къубул бебшинбоа. Дав чис керак гъанку аллагъасда дуг1аял гъурунароа. Бадиса маг1у би ч1оболун гъари банбоа. Г1екъ банбоа дасда. Дуг1а лъуг1арме бехънабоа нак1 балла. Нак1 баллун чармеги дуг1а гъубунбоа. Нак1 къот1набоа

Абайги гъасул г1емер как дин бугай йейла. Г1умрута жаниб цонаги чорто гъанк1у балай ткани берцинлъи бугу серухъ. Даль жеги гъанк1нуру ч1орто. Чияс ч1орто женед гъанк1раме дальъул бер к1отагъана зияртиль рерал адамзухъ ва дай бицин бугу авараг йейца мах1румлъана

Данжу Абдулх1амидил абалъул x1уб зиярат бугу. Дасул x1убги абата раг1aa бугу.

Rəvayət

Abdulhəmid kişinin kəraməti (Mətni təqdim etdi: 16; Tr: 9)

Deyilənə görə Danaçı kəndində Abdulhəmid adında bir kişi olub. Qonşuluqda yaşayırıdı. Bu kişi şikəst idi. Onun xalası da savadlı molla olub. Bu kişinin kəraməti olub. Yağış yağmayaında yağış yağdırırmış, çox yağırsa, kəsdirə bilirmiş, xəstələrə şəfa verirmiş. O, Allahdan nə ki, dilək diləsə, o saat qəbul olunurmuş. Bu kişi əllərini açıb Allaha dua eləyirdi. Gözündən yaş, qan tökə-tökə yalvarırdı. Bədəni tərləyirdi. Heç duası qurtarmamış bir də görürdüñ ki, yağış yağır. Çox yağanda da dua eləyirdi. Yağış kəsirdi.

Xalası da çox mömin olub. Ömründə bir kəsə çarşabını qaldırıb durub baxmayıb. Dağa yağış yağdırmaq üçün ziyarətgahə gedəndə orada gözəl bir yer olub. Həyat yoldaşı buna deyib ki, əsi, bir dəfə ömründə çarşabı qaldır, bax təbiətə, gör necə qəşəngdi. Yenə qaldırmır çarşabi. Əri özü arvadinin çarşabını qaldıranda arvadin bir gözü yanında gedən adamlara sataşır və deyilənə görə o, övliyaliq zirvəsindən məhrum olub.

Hazırda Abdulhəmid kişinin xalası ziyarətgahıdır. Onun da qəbri xalasının yanındadır.

Магъру

Кунай гъобол, гъальимал (Материал данде гъубурай: 15; Тр: 9)

Роъла гъеъла цо эбелги, щуго васги. Мисклинал рехъяльи гижедел гъумруца ризиялроа. Васал къадисун махъила-къалита хъалт1нароа, эбелаль рокъльул хъалт1и гъубунбоа. Къасунги супринахъса ракъартун эбелаль гъубураб т1агъам канабоа. Кунарсна васазул цояс зурна пуна, цояс къали бачана, цоясги кеч1 ахънабоа, рассаннароа. Къоялани къанараоа. Эбел женел хизанса гъемер ризияйоа.

Цокъольвасаз ахъу-бачуншиме дазухъ цо чолса гъоболчи вери ва бица:

-Ассаламу-алейкум, гъоболчи вакъали мужой?

-Гъоболчи аллагъасул вугу, жанив вегъи-бицунтун эбелаль гъоболчи рикъив ц1алри. Васазул цояс хесаго чоду цебеца хер т1амри, дал цоязги дасда воъзи бак1бехъизори. Эбелаль хесаго сиг1и т1амри, кен x1удурри. Нух1лиса сботун верав гъоболчияс лазатгун кен ка къа. Нахъа гъоболчиси г1оло цояс зурма пурни, цояс къали бача, цоясги кеч1 ах1ри, дал цоял рассанри. Г1емер ризи хот1рав гъоболчи к1ана.

Цо чан къойица дав гъоболжеги вена. Жеги даб куцаль эбелаль гундалъул щуго васасдаси x1урмат гъубутун нух1а т1амна.

Къороса цочан къобахътун дав цалугъеан жеги вена. Чара къосарай эбелаль хизанзул къисматдасда цебесальуна, жидгиракъу хот1на. Гъоболас куна-къолорснавасазда:

-Гъежебачун ах1и,- бицана.

Чара къосарал васаз ракълад x1унук1он бачана-ах1на. Ризи хот1рав гъобол михъал къурутун вельнавадаздаса бикъальна. Эбел вавасал даб сордоль ракъурегана. Нахъилаб къояль къасуннуца бакана ва къат1иса сасриана:

-Гъоболчи вакъали мужой?

Чара къосарай эбелаль:

-Огъаллагъ, жегиавчи, аман щеб гъубузи?- бицунтун васазухъ баланава x1илла ургъана. Гъоболветун женел бак1хъуна. Эбелаль нижпергун хинк1ал гъуруна. Кинжо x1удур г1ураме эбелаль даб къороб лъуна вавасазухъ ишара гъубутун бицана:

-Кунай гъобол, гъаблъимал.

К1унил меx1еса иштагъ бич1арав гъоболас "бисмиллагъ" бицзиг1ан васазул щуявги цереретун кунази байбихъана ва гъабса г1атальго кен лъуг1зибона. Синуну кинзижо хут1у батнут1а сучк1арлърав гъобол ч1икъ гурса воъана, эбелгун васал серу-серу рассанна ах1на, кеп гъубуна. Пашманса нух1ли вахърав гъобол цойцо дазухъ венуру. Бицинбугу, гъоболчи аллагъасул вугу, ц1алравги ц1алч1евги,amma гъемер бугасдаса аллагъас ц1униги.

Nağıl

Ye qonaq, uşaqlar, siz də... (Mətni təqdim etdi: 15; Tr: 9)

Biri var idi, biri yox idi. Uzaq kənddə bir ana və onun beş oğlu yaşayırırdı. Cox kasib yaşasalar da həyatlarından çox razi idilər. Oğlanlar gündüzlər həyat-bacada işləyər, ana isə ev işləri ilə məşğul olardı. Axşamlar süfrə başına yiğisər, ananın hazırladığı təamdan dadardılar. Yeyib-içdikdən sonra oğlanlardan biri zurna, biri nağara çalar, digərləri isə oxuyar, oynayardılar. Günlər beləcə keçərdi, ana öz balalarından çox razi idi. Günlərin bir günündə oğlanların çalıb-oxuduğu bir vaxtda onlara bir atlı qonaq gəlir və deyir:

- Asallamu-əleyküm, çağrılmamış qonaq qəbul edirsiniz?

- Qonaq Allahın qonağıdır, gözümüz üstə yeriniz var - deyə, ana qonağı evə dəvət edir. Oğlanlardan biri tez onun atının qabağına ot töküür, o birilər evdə ona oturmağa yer göstəririrlər. Ana tez lavaş salır, yemək hazırlayıır. Yoldan yorğun gələn qonaq ləzzətlə yeyir, içir. Sonra qonağı əyləndirmək üçün oğlanlardan biri nağara çalır, o biri zurna çalır, o birilər oxuyur və oynayırlar. Cox razi qalan qonaq yola düşür. Bir neçə gündən sonra həmin qonaq yenə qayudır. Yenə həmin qaydada qonağa ana və onun beş oğlu hörmət edir və yola salır. Aradan bir gün keçməmiş həmin qonaq çağrılmadan yenə gəlir. Çarəsi kəsilmiş ana balalarının qismətini onun qabağına düzür, özləri isə ac qalır. Qonaq yeyib-içdikdən sonra oğlanlara:

- İndi çalın, oynayın görək, -deyir. Çarəsi kəsilmiş oğlanlar acliqdan bir təhər çalıb-oynayırlar. Razi qalan qonaq bişlarını buraraq gülümsünür və onları tərk edir. Ana və uşaqlar isə həmin gecə ac – acına yatırlar. Sonraki günün axşamı yenə qapı döyüllür və çöldən səs gəlir: - Qonaq istəmirsiniz? Çarəsi kəsilən ana:

- Oh, yenə bu, aman, nə edək? – deyə, balalarına səslənir və hiylə qurur. Qonaq gəlib öz yerini tutur, ana isə sarimsaqlı – xəngəl hazırlayıır. Yemək hazır olanda ana onu ortaya qoyur və balalarına işarə edərək deyir:

- *Ye qonaq, gəlin uşaqlar, siz də. Yeməyin ətrindən iştaha gələn qonaq “bismillah” deyərkən, uşaqların beşi də irəli gəlib yeməyə başlayır və yeməyi bir andaca qurtarırlar. Qazanda yeməyə bir şey qalmadığından pərt olan qonaq səssizcə oturur, ana və balaları isə dövrə vuraraq çalıb-oynayır, əylənirlər. Peşman halda yola düşən qonaq bir də o evə qayitmur. Burda deyiblər ki, qonaq Allah qonağıdır, çağırılmış və çağırılmamış olsa da, lakin üzü qonaqdan Allah qorusun.*

Уумаздаса бицин бугу

(Материал данде гъубурай: 15; Тр:9)

Atalar sözləri, məsəl və deyimlər

(Mətni təqdim etdi: 15; Tr: 9)

Г1одоб ч1обораб лъим нахъе бак1аркангуру

Yerə dağilan suyu geri yiğmaq olmaz

Гъе ч1арас бехна

İti öldürən atar

Тупанкиса данкараб гула нахъа бэнгуру

Tüfəngdən atılan güllə geri qayitmaz

Цогъорасда хъана рац1ал цогъорал руго

Oğru elə bilər, hamı ogrudu

Г1анк1 бех1расул гурщ, ч1арасул буго

Dovşan görənin yox, vuranındı

Х1ерай йехъальиги яс лъик1, халаб бехъальиги нух

Yaşlı olsa da qız yaxşıdı, uzun olsa da yol

Нусго гъунараса цо бащаrlыи цебе лъала

Yüz hünərdənsə, bacarıq irəlidi

Ват1ан тарасул талих1 бегъуларо
Vətəni atanın bəxti gətirməz

Лъим бакун буқъальнуру
Suuy döyməklə qurutmaq olmaz

К1ух1алаб бац бакълад хъала
Tənbəl canavar acından ölər

Гъубузи лъарасе кас, кинзи лъарасе нах1
Əyirməyi bacarana yun, yetəyi bacarana yağ

К1удияв г1адамасул хабар – раг1 ц1ураб месед
Yaşlı adamın sözü - cam dolu qızıl

Ц1а хехго бакарг1ан рохъо г1емер бэна
Ocağı tezdən qalasan, külüçü çok olar

Лъик1аб хабаралъ мег1ер биг1ана
Yaxşı söz dağı əridər

Х1абану иман гъэугун к1аравги, г1арац гъэугун базарну
к1арав цо вugo
Qəbrə imansız gedənlə, bazara pulsuz gedən birdi

Г1анк1ал гъот1нори, лъимал бок1нори
Toyuqlar ağaçda, uşaqlar yataqda

Нусго рокъалъул бет1ергъан– сабру буго
Yüz evin başçısı- səbrdir

Рокъоб бац, къатиб нац
Evdə canavar, çöldə bit

Bedar kezila, kedar bexzila (**Материал данде гъубурай:**
16; Тр:10)

Бедар къезила, къедар бехъзила (Tp:9)

Olanda verərəm, verəndə görərsiz (Mətni təqdim etdi: 16; Tr:

16)

Dir ber baxiqi, hobodux tso moşok əd reqqane.

Дир бер бахъиги, гъободухъ цо мошок1 г1ат1 рекъкъана
(Tp: 9)

Mənim gözüm çıxsın ki, mən özüm üçün deyirəmsə, amma dəyirmanda bir çuval un yaraşıqdır (Yəni dəyirmanda un yoxdursa, o nə dəyirmandı)

Allahas güraxül, ger bikad boone

Аллагъас къуральул къер бикъад боъна (**Tp: 9**)

Allah ona rəngini də uyğun verib

Sotor kaan xalab bexa ker boxnuru

Сотор каг1ан халаб бехъя кер бохънуру (**Tp: 9**)

Kösöv nə qədər uzun olsa, əli yandırmaz

YİKBI SAXURLAR

Sax basma əlifbası

Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg,
 Өө, Өөр, Hh, Ii, Jj, Kk, Kk, Ll, Mm,
 Nn, Oo, Өө, Pp, Ər Qq, Qq, Rr, Ss,
 Ss, Şş, Tt, Tt, Uu, Yy, Xx, Xx, Xx,
 Yy, Zz, Zz, Ə, Ə, Ə.

Bu əlifba 1934-cü ildə nəşr olunmuş “Sax əlifbası və yazı qaydaları” kitabından götürülmüşdür

| Алифба | | | | | | | | Ts`əxni mizen alifba | | | | | | | | | | | |
|--------|-------|-------|-------|--|-------|--|--|----------------------|-------|-------|--------|-------|----|-----|------|--|--|--|--|
| A a | Aİ aI | Б б | В в | | Г г | | | Akka | Ə | Büssi | C | Çixen | G | | | | | | |
| Гг | Гъгъ | Гъгъ | Д д | | Дж дж | | | a | ə | b | c | ç | g | | | | | | |
| Е е | Ё ё | Ж ж | З з | | И и | | | Ç | D | E | F | G | H | X | J | | | | |
| Й й | К к | КИ кИ | Къ къ | | Къ къ | | | g | dal | ə | fanar | ade | ö | ope | aket | | | | |
| Л л | М м | Н н | О о | | ОИ оИ | | | G | Gh | Gh | H | H | I | X | I | | | | |
| П п | ПІ пІ | Р р | С с | | Т т | | | arg | al | ba | ü | ü | ü | ö | aket | | | | |
| ТІ тІ | Үү | ҮІ үІ | Ф ф | | Х х | | | xh | key | g | ü | ü | ü | ü | ü | | | | |
| Хъ хъ | Хъ хъ | Ц ц | Ці ці | | Ч ч | | | Xh | m | ı | ı | ı | ı | ı | ı | | | | |
| ЧІ чІ | Ш ш | Щ щ | Ү ү | | Ы ы | | | Kabay | Kuk | Q | Q | Q | Q | Q | Q | | | | |
| ҮІ үІ | Ь ь | Э э | Ю ю | | Я я | | | M | N | O | Ö | P | Ş | T | | | | | |
| | | | | | | | | is | lass | ödaq | arg | op | im | op | | | | | |
| | | | | | | | | p | roots | r | s | s | s | s | | | | | |
| | | | | | | | | epol | cup | üva | üm | üm | üm | üm | | | | | |
| | | | | | | | | t | ts | ts | ts | ts | ts | ts | ts | | | | |
| | | | | | | | | V | end | Y | Z | ma | | | | | | | |
| | | | | | | | | v | uv | er | sellim | | | | | | | | |

Şeir opkunna Nüsrət İsmayılov

Yikele (Xabarbı hı-ına va Tərcuma hı-ına: 12)

Şeirin müəllifi Nüsrət İsmayılov, Yadınızdadırımı (S: 12; Tr: 12)

Zascabnexan saccu yikel kabayle,
Deşxe şosub alıbna xib yikele.
Harkıninkə matxa axva havayle.
Nakbıştala, Qoray, Eray yikele?

*Görəsən təkcə mənimmi yadıma düşür?
Yoxsa köhnə kənd sizin də yadınızdadırımı?
Gedəndə havasına heyran oluram.
Nakbıştala¹⁹, Qoray²⁰, Eray²¹ yadınızdadırımı?²²*

Yışda qismat ilkevçu oxub suve,
Dik, suk oza yamadjıbıdı har çuve.
Baldurğaneyini isseyni xive
Suvaqılınlı bina ançı yikele?

*Bizim qismətimizə dağ düşübümiş,
Darı, buğda əkərdik yamacların yararlı yerlərində.
Baldırğan²³ deyilən yer vardi,
Köhnə Suvagıl yadınızdadırımı?*

Tabun-tabunna ahakar, yaraxar,
İser, bəanar, kasiner, farruxar.
Qabaynqoler, xekbixeçler, zarbafar
Yışdı tursbışın çeşnabı yikele?

¹⁹ qəbirlər olan tala deməkdir, həmçinin yer adıdır; nak - qəbir; nakkı - qəbristanlıq mənasındadır

²⁰ yer adıdır, dağ ətəyi və ya biçənək yeri mənasındadır; burada ümumi istifadə üçün ağaç əkir, yaxud da ot üçün biçənək kimi saxlayırdılar, hamı bundan istifadə edirdi, sözün kökü isə məlum deyil

²¹ müqəddəs yer mənasındadır, sözün kökü erdir

²² İzahlar Nüsrət İsmayılova aiddir

²³ yer adıdır; köhnə Suvagıl kəndinin məskunlaşlığı ərazidə bu adda bir yer vardi

*Oba-oba nəsillər oradadır,
Ahaklar, Yaraxlar, İsalar, Bəanlar, Kəsinlər və Fərruxlar²⁴
nəslidir,
Qabaynqoler, xekbixeçler, zarbasar²⁵,
Bizim corabların çeşniləri sizin yadınızdadır mı?*

Tepengi, şılgıdı, fatiri, xingal,
İtdudayı kayle qatəngə nukar.
Otxuni osi-ok, navutud yıkəl,
Yedarşe, nençeni hakqan, yikele?

*Tepəngi²⁶, şılgıdı²⁷, qarğıdalı çörəyi, fətir²⁸, xingal²⁹.
Çörəyimiz olmayanda onlar biza çox şirin gələrdi.
Yeməyi, odunu, hətta nefti də bizim qadınlar belində haradan
daşıyırdılar, yadınızdadır mı?*

Qıkın tikayni exe ekana,
Osbişkava havaykani nakana.
Uşaxarıb abayleyi hikana,
Şalaynı ad qışar, bokar yikele?

*Qoltuğun altına bir tikə çörək qoyub
Odun dalınca haralara gedərdik.
Uşaqlar da gələrdi bizi qarşılamağa.
Şələnin içində baldırğan³⁰ kimi şeylər olardı, yadınızdadır mı?*

²⁴ nəsil adları

²⁵ corab çeşnilərinin və gəbə naxışlarının adlarıdır

²⁶ arpa unundan sacın üzərində bişirilən çörək; çox çətin yeyilərdi

²⁷ tez-tələsik bişirilən çörək; buna cad da deyirlər

²⁸ buğda unundan bişirilən çörək

²⁹ xingəl

³⁰ uşaqlar maraqlanırdılar ki, görəsən şələnin içindən nə çıxacaq. Çöldən gələnlər odun şəlsəsinin içində çöl otları - baldırğan, yemlik və s. gətirirdilər. Onlar baldırğanın zoğunu, çıçayıni yeyirdilər

*Evdə ayağı yer tutan uşaqlar qaçardı onların qabağına ki,
gətirdikləri üçün bir hissəsini götürsünlər ki, yüngünlük olsun, bu
yadınızdadır mı?*

Sipsibışkan, surnabuşkan davatbı,
Yanqabışın imaratbı, iratbı.
Alxış – arzumanbı, metlab – mıradbı,
Qonşubışın it – muhubbat yikele?

*Sümsürlərlə, zurnalarla olan toyalar,
Yengələr başlarına irat³¹ bağlayar .
Evlənənlər üçün alqış deyər, arzu, muradlarını bildirərdilər.
Qonşuların bir-birinə məhəbbəti, yadınızdadır mı?*

Kaçappırı, Qarnay çakın suvabı,
Kalal, Qarqay, Qas delesin ubabı.
Turk kova qırqunkun katu djiqabı
Kutukali Saykum arı yikele?

*Kaçappırı, Qarnay³² iri dağlar,
Kalal, Qarqay, Qas³³, bunlar bizə yaxın obalardı.
İnanırdıq ki, türklər köməyə gəlir
Kötüklüdən Saykumun gətirdiyi bəd xəbər³⁴, yadınızdadır mı?*

Kurke çıxenbı, kitsabisin texa,
Bıxara, ca-ab qır, qimana laxxa.
Bılaxılka vukkas dəxə, mik kaxa,
Xızakbışıl ditdiviğan yikele?

³¹ tünd narıncı rəngli xüsusi ornamentli baş örtüyü. kəlağay, gümüş əşyalar taxıldır

³² dağ adıdır

³³ kənd adlarıdır

³⁴ Bu hadisə Azərbaycan xalq cümhuriyyətinin yixildiği dövrdə olmuşdu. O vaxt deyirdilər ki, hakimiyyət yixılmayıb, türklər köməyə gəlir. Hökumətimiz bərpa olunacaq. Biz bu xəbərə inanırdıq. Bu vaxt qonşu kənddən Saykum adlı bir kişi bəd xəbər gətirmişdi ki, hakimiyyət həmişəlik yixilib

*Tavandan asılmış qaxaclar, ayaqların bağlaması,
Buxara və orada qazança³⁵, isti laxxa³⁶,
Bulağa gedə bilmirdik, buz yarırdıq.
Xızəklə sürüşürdük, yadınızdadırmı?*

*Irqaykva qırqunğe ha-an qınabı,
Nezir babe ranq ıixxən enabı.
Ufdanın qababı, xayma-xanabı,
Djedjimbi, xırsaqbaşı, şalrı yikele?*

*Növbə ilə hamı yun darama iməcisi³⁷ edərdi.
Nəzir baba³⁸ ipləri rəngləyərdi.
Gözəl toyalar, xalçalar, xalılıar,
Cecimlər, xırsaqlar³⁹, şallar yadınızdadırmı?*

*Alaxxarbı, katbı kıdmış ka-ayı,
Kara idəxi luxunud ha-ayı.
Çırpi, qaratsxani, parkul – sa-ayı,
Ayğırbılaxıl muzribı yikele?*

Damın yoğun və nazik tirləri⁴⁰ qışa hazırlanardı.

³⁵ qır qaxacı və başqa yemək bisirmək üçün qab adıdır. Hazırda yoxdur.

³⁶ Uşaqlar ayaqlarını laxxaya tərəf uzadıb yatırdılar ki, ayaqları üşüməsin. Laxxa isinmək üçündür. Ora köz tökürlər. Üstünü palazla örtürdülər ki, dəm qazı uşaqları öldürməsin

³⁷ Növbə ilə qına mərasimi düzəldirdilər. Qına mərasimi – iməci adlanır. Əsasən bu iməcini qadınlar eləyərdilər. Yun darayırdılar, xüsusilə bu qına yun işinə aid idi. Növbə ilə dəri yuyurdular, ip əyirirdilər. Bir gün birində, bir gün başqasında. Mahnı oxuyub oynayırdılar. Tapmaca söyləyirdilər.

Nəzir babanın rənglədiyi iplərə, gözəl gəbələrə, bütün xalçaların toxunuşuna - hamisəna xana deyilir. Xananın növləri var: Gəbə, xalça, xeymə, cecim, xırsaq, şal. Bunlar hamısı toxunuş növlərinin adlarıdır.

³⁸ Suvagilli Aşıq Nəzir. Kor olub. Boyaqçılıqla məşğul olub

³⁹ palazlar

⁴⁰ Evin yoğun tirləri alaxxarbı, nisbətən nazik tirləri katbı adlanır.

*Yandırmaq üçün başqa şey olmasa qabıq yiğardıq.
Çırrı, çör-çöp, kötük yiğardıq.
Ayğırbulaqda odun qalaqlanardı, yadınızdadırımı?*

Zarnaynı katsençe çamra huğozar,
Eşşak maydamançe eheki dozar.
Kel-xıl ha-a, qozet ha-a ulozar,
Xab çiyel sel-uqun sikal yikele?

*Zarna⁴¹nin gədiyində duman, çəmrə göründü⁴²,
Eşşək meydanında⁴³n ehekiyə baxardıq
Əl-ayaqlı oluruq, dayanıb gözləyərdik
Yer-göy, su, palçıq bir-birinə qarışındı, yadınızdadırımı?*

Yığılbaşı ha-an okan kəməlbı,
Qıdim kanqə doğan uğalbı, xəlbı.
Yoxrakane koçeys ha-an əməlbı,
Şahnab, qıqar, unnuq, şahad yikele?

Tırların üstünə ağaç qabığı, yaxud ayıdöşəyi örtürlər ki, qışda birdən qar yaşısa, dam çökməsin. Onun üstünə də torpaq tökürlər. Torpağın da tərkibi gildən olur ki, suyu buraxmasın. Buna lukum deyilir. Biri gətirib tökür, biri döyür. Çaya düşüb sel gətirən odunları qış üçün yiğib odun tədarükü edirlər. Ayğırbilaxıl muzruba odun anbarı deməkdir. Odun qurtaranda odun anbarına gedirdilər. Odun anbarında hərənin bir odun tədarükü var idi. Yaxındadırısa, beldə gətirilirdi, yox əgər uzaqdadırsa, çayı təmizləyib su ilə axıdırdılar. Suyun qabağını iri daşlarla kəsirdilər ki, odun gələndə axıb getməsin.

⁴¹ kənd

⁴² Zarnanın gədiyində duman, çəmrə görünəndə yağış yağacaq. Suvagillilər görəndə ki, yağış gəlir, özlərini yiğisdirirlər.

⁴³ Eşşak maydamançe yer adıdır. Suvagildən Dağıstana keçidin ən yüksək yeridir. Eşşəkdi, atdi, burada onları açıb buraxırlar ki, heyvan istirahət etsin. Mənzil başı kimi bir yerdir. İstirahətdən sonra yollarını davam etdirirlər. Deməli, oradan boyunan dumana eheki deyilir. Zərnədən boyunan dumana dərəni bürüyür, o yandan boyunan dumani isə külək başqa bir tərəfə aparır. Ehek oradan boylanır. Bu dumandan biza bir ziyan yoxdur

Artıq yır-yığış edilir. Otu olan otunu yiğisdirir. Heyvanı olan heyvanı yiğisdirir. Bilirlər ki, tufan qopub, sel gələcək. Çünkü Zərnənin qatından dumana boylandı, yağış var, fəlakət var.

*Ot tədariük yerindəki⁴⁴ dərzlər, xotmalar,
Qış gələndə yağan uğal⁴⁵ və xəl⁴⁶,
Dəyirmançının un dağarına naz etməsi⁴⁷
Şahnab⁴⁸, qıqar⁴⁹, unluq⁵⁰, şahad⁵¹ yadınızdadır mı?*

Qum, Likket, Kutuklu, Mamri, Cinəğ,
İlisu, Saribaş, Atdal, Mişleş, Tsəx.
Samreni dere-ab Kalel, Korş, Mixəx,
Yıkbı voxen yurdbı, xivar yikele?

*Qum, Ləkit, Kötüklü, Mamrux, Cinəğ,
İlisu, Sarıbaş, Atdal, Mişleş, Tsəx,
Samur dərəsindəki Kələl, Korş, Muxax⁵²,
Saxurlar yaşayan yurdalar, kəndlər yadınızdadır mı?*

Ziyaratbı, pirbı, tutye-nezirbı,
Tsirtsiraybı, çıraqdanbı, bazırbı.
Dağılı-i ikeykis ıkar-üzürbı,
Takatbı, kuvatbı hekka yikele?

*Ziyarətlərimiz, pirlərimiz, tutiyə-nəzirlərimiz,
Tsirtsiray⁵³ adlanan qabda çıraq, lampa, fənərlər,*

⁴⁴ Yiğil ot tədarükü görülen yerdir. Heyvan üçün otu göyərdirdilər ki, sonra ora heyvanları buraxsınlar. Otu dağılmamasın deyə kəməl düzəldirlər

⁴⁵ Qısamüddətli bir az isti yağış – uğal yağır. Bu yağış yağanda qar uçqunu olur

⁴⁶ yüngül qar yağmaq deməkdir. Ayaq bassan, əriyər

⁴⁷ Dəyirmançının nazi deməkdir ki, hər gələnə deyir ki, aç dağarı görüm, taxılın quruyub, yoxsa qurumayıb. Quru deyilsə, qurutmağa aparır. Qurudursa, üyündür

⁴⁸ Dəyirmana su axan nova deyilir

⁴⁹ Dəyirmanın daş hissəsidir

⁵⁰ un təknəsidir

⁵¹ üyütmə haqqıdır

⁵² kənd adlarıdır

⁵³ Gecə qaranlığında tsirtsiray adlanan qabda çıraq, lampa yandırıb yol gedir, ağırlıqlarını, xəstəliklərini, təqətsizliklərini qar selinə atıb ondan taqət, sağlamlıq istəyərdilər

*Ağırlığımızı, xəstəliyimizi, taqətsizliyimizi
qar selinə, uçqununa atıb ondan taqət, sağlamlıq istəməyiniz
yadınızdadır mı?*

Sana sanbışənqə hapkin kavayle,
İş deşdənqə qafis, gimus savayle.
Kın he-e nurani Şamxal babayle,
Yişdi xivun ağsakkalar yikele?

*Bir-birimizə həmişə gəlib-gedərdik.
İş olmayanda söhbət üçün bir yerə yiğilirdi⁵⁴.
And içərdik nurani Şamxal baba⁵⁵ya,
Bizim kəndin ağsaqqalları yadınızdadır mı?*

Ciqabişə eza bakali, çeçey,
Sa-a kışar, vutsar, şigiler, peley.
Yikel karınane “Abay-ətetey”,
Qasdı adeşin hampəley yikele?

*Əkin yerlərində lobya, soğan əkərdik.
Yığardıq yeməli çöl otlarını kuş, vuts, şigil, peley.
Yadına düşdümü qarı nənəmiz Abay ətetey⁵⁶?
Bizim nənələrimizin həmpəleyi⁵⁷ yadınızdadır mı?*

Şılğidi, qık, arxaneykva it xine,
Sassa cihileri voxə xıt xine.
Luxun ha-ava tohari tot xine,
Rak, lukun, daxa, dark, dakruk yikele?

⁵⁴ İş olmayanda gimgəyə söhbətə, yaxud da iməciyə, qınaya yiğilirdilar

⁵⁵ Nurani Şamxal babaya and içirdilər. Təmiz, saf adam olub. Kın and deməkdir

⁵⁶ Abay nənə deməkdir. Atatey də onun adıdır. Nağıl qəhrəmanıdır, qadın obrazıdır

⁵⁷ Qoca nənələr uşaqları bellərinə alıb yatızdırmaq üçün həmpəley oxuyardılar

*Qarğıdalı çörəyi pendir suyu⁵⁸ ilə olurdu çox şirin,
Bəzi cavanlarımız vardı quş kimi çevik,
Luxunda⁵⁹ töküldərdir tut kimi
Rak, lukun, daxa, dark, dakruk⁶⁰ yadınızdadır mı?*

Sacın qindaran qık nəxüdni avaki,
İçesini yıkəl parçın davaki.
Serindjeka dazı abayle naki,
Çini əyranike eti yikele?

*Sac sacayağına necə də yaraşırdı,
Qızların belində parç⁶¹ necə dayanırdı.
Sərniciə sağıb gətirərdilər südü,
Onun ayranından doğramac⁶² yadınızdadır mı?*

Suru uxixanau sesbı, ęulaybı,
Tampırbişkan cihileşin tulaybı.
Sıpıri kikekqa, xamde kusaybı,
Tsintsanğaybı xə havaytan yikele?

*Sürü otarmağın səsləri, qolayı⁶³,
Təmbur çalan cavanların tulayları⁶⁴,*

⁵⁸ Qarğıdalı çörəyini pendir suyu ilə yeyirdilər bal – çörək yeyən kimi. Pendir suyunu bir az qaynadırdılar. O da çöküntü verirdi. Ona arxaney deyilir. Həmin pendir suyu ilə çörək yeyilərdi

⁵⁹ luxun - damın üstünü torpaqla örtmək məqsədilə hamının köməkli şəkildə bayramsayağı gördüyü iş

⁶⁰ orada işlənən ağac alətlərdir

⁶¹ səhəng

⁶² eti

⁶³ Hər sürünü otarmağın öz səsi var. Sürü çobanın çağırışına öyrəşir. Çoban sürüünü öz səsiylə necə çağırırsa, qoyunlar da o səsə o cür öyrəşir

⁶⁴ Təmbur çalan cavanlar mahni oxuyurlar, təmbur mahnilarına tulaylar deyirlər. Tulayların öz oxunuş tərzi var. Ola bilsin ki, laylalarda layla sözü vurğulanın kimi, tulaylarda da tulay sözü vurğulanır. “Ay tulay, ay tulay” sözü işlənir

*Dul arvadı gecə aparan zaman kösöv atılması⁶⁵,
Onun göydə uçan qığılçımıları yadınızdadır mı?*

Saz kaleva ğutokalnı şitanvayn,
Mikkil o-ad atıdkinnı ardavayn.
Alexa-lexa salat ha-a kığabayn,
Kalıpkin xabarbı ha-a yikele?

*“Sazımı ver⁶⁶” deyə oxuyurdu quşcuğaz,
Buzun üstünə yapışmışdı ərdov⁶⁷.
Alex-lexa⁶⁸ və onu göndərən kığabay⁶⁹.
Nağıl danışana qisılmağımız yadınızdadır mı?*

Bığaleçak gaha, katarbı kital,
Çekayke mirtelbı, hənkabı ital.
Cüm-ə babe exal umlen xal hital,
Yolmaynı sentel ğacırar, yikele?

⁶⁵ Boşanmış qadın ikinci dəfə ərə gedəndə ona toy olmurdu. Onu qaranlıq qarışanda xəlvəti aparırdılar. Çünkü xəbər tutsaydılar, təhqir edərdilər. Açıq-aşkar getsəydi, arxasında kösöv atardılar, iibrət kimi

⁶⁶ Burada qədim nağılların adı çökilir. “Sazını ver mənə, quşcuğaz.” Bu nağıl məşhur nağıldır.

⁶⁷ Ardavay nağıl qəhrəmanı Ərdoydur. Bizdə nağıllarda var ki, Ərdoyu yapışdırmaq üçün onun gəzdiyi yerlərə su səpirlər. Bu, buzun üstündə oturur. Yapışır buza.

Belə nağıllar var. İnsan yatır. Narahat yatır. Durmaq istəyəndə dura bilmir. Yuxuda sayaqlayır. Ağlı üstündədir. Fiziki cəhətdən oyana bilmir. Onda deyirlər ki, Alex-lexa üstünə cumub, oyanmağa qoymur.

⁶⁸ Alex-lexa fantastik heyvandır. Belə bir nağıl var: Alex-lexa. Deyirlər, bir qarı hey şikayət edirmiş ki, Alex-lexa məni incidir, gecələr yatmağa qoymur. Boğur məni. Buna məsləhət görülür ki, sən həmişə yatdığınıñ yerdə yatma. Həmişə yatdığınıñ yerə də bir dənə kötük qoy. Sən də qıraxda yat, görək nə olur. Alex-lexa gedir qarı yatan yerə, üstünə cumur.

⁶⁹ Kığabay da fantastik nağıl qəhrəmanıdır. Kığabay əmr verəndir. Alex-lexa isə icraçıdır. Kığabay Alex-lexaya deyir ki, burda qarı var. Alex-lexa deyir ki, bu qarı deyil, kötükdü. Qarı yoxdu. Ona görə deyirlər ki, tək yatmasınlar. Tək olmasınlar.

Bugaleçak⁷⁰ bağlayıb öndən düyünləməyimiz,
Dəridən motallar, xırda cılğılar⁷¹,
Cümə babanın axşamlar canavar ağızı bağlaması⁷²
Heyvanların parçalandığı yerdə qartalların yiğilması
yadınızdadır mı?

Vuklelka aleçü iratın duvağ,
Bı laxna yək haqas yikkekka isdağ.
Cila kəs ke-ena , “yixe min bıtağ”
Ader Allahika oka yikele?

Başına örtdiyüü iratdan duvağı⁷³,
Gəlinə bulağın yolunu göstərməyə aparmaqları,
Getdiyin yerdə qocal, “ol min budaq”
Nənələrimizin bu xeyir-duaları yadınızdadır mı?

Çüülike şarqı ha-a çeylağe,
Şamışbişke katrı ha-a Tsaylağe.
Xabarbişə şatarın Qaxyeylağe,
Şava atna naxud şotxi yikele?

Çaylaqda palçıqdan düzələn qoçlar,

⁷⁰ Biğaleçak qadınların baş örtüyüdür. Cəngavər sağaşı. Amazonkalılar sağaşı. Gümüşdən hazırlanmış. Saç onun içində olurdu. Qabın içində. Mane olmasın deyə

⁷¹ Dəridən düzəldilən qab - pendir yiğmaq üçün və s.

⁷² Cümə baba axşam qoyunun ağızını bağlamaq üçün dua oxuyur ki, sağ-salamat olsunlar. (Umlen canavar deməkdir) Cümə baba qurdun ağızını bağladı. Səhər bir də görürdü ki, qartallar uçur hardansa. Cümə babanın duası baş tutmayıbdi. Canavar qoyunu dağıdıb.

⁷³ Gəlin gələndə iki gündən sonra onu bulaq başına aparırlar. Gəlin abır-həya etdiyi üçün üzündə duvax olurdu. Əlinə şirni, pay verirlər ki, orada olanlara paylaşın. Gəlindən pay alanlar gəlinə dua oxuyurlar: Evində qarışın. Oğullu-uşaqlı olsun. Qollu-budaqlı olsun.

*Tsaylax⁷⁴da qamişdan düzələn başlıqlar,
Qaxyeylağa⁷⁵ sira ilə gediş zamanı,
Kimin yol açaraq birinci getməsi yadınızdadır mı?*

Arabık har sural yiğilbı doxa,
Xəə qımıl qadcume med bağırı koxa.
Eyheyi “soyus bala vuxoxa”,
Verğençed damcebı daykan, yikele?

*Arab⁷⁶ vaxtı hər yerdə xotmalar⁷⁷ yiğilir,
Göydə bulud görünəndə bağırı çatlayır,
Deyirdilər “ayı bala doğur”,
Gün olanda da damciların tökülməsi yadınızdadır mı?*

Kaşkaler, kıdıkar, çurçumer, ecer,
Sa-asva havaykan qadebı, içər.
Ay yızın akelnan yüçubı, çocer,
İlakkenan həşde şos şu, yikele?

*İtburnu, əzgil, alma, meşədə bitən cir alma,
Bunları yiğmağa gedərdik oğlanlar, qızlar.
Ay mənim ağıllı bacılarım, qardaşlarım,
Siz özünüz özünüzün yadınızdasınız mı?*

⁷⁴ Tsaylax yer adıdır. Bəlkə də ildirim vuran yerdir. Orada qamiş bitir. Baş örtüyü, şlyapa düzəltmək üçün oraya gedərdilər. Çaylaqda uşaqlar gildən müxtəlif heyvanlar, qoçlar düzəldirdilər. Qamişlardan da baş örtükləri düzəldirdilər

⁷⁵ dağ adıdır. Orada bir mərasim keçirilmişdi. Atna şotxi qarın içindən birinci yol açana deyilir. Etna qotxi isə bağ, qırılmaq deməkdir. Bilinmirdi ki, bu yolun çəkilməsidir, yoxsa ipin, bağın qırılmasıdır

⁷⁶ Arab ot çalımı mərasiminə deyilir. Ot çalan alətə də arab deyilir
Göydə bir bulud görünəsəydi, hamının ovqatı təlx olurdu. Ot çalımı zamanı ota yağış dəyməməlidir. Yağış adı çəkiləndə insanlar təlaş keçirirdilər. Günəşli havada yağış görünəndə deyərdilər: “Ayı balalayıb.”

⁷⁷ kiçik ot tayası və ya bağlaması

Yikbı. Saxuraşə cokle yikbıva eyhe. Çina məna şı “suvayle”, şı “sa millet vodun”. Saxur cuvab sak etnominike kadi. Həşde yikbışın say 70 min vodun. Manbışın 10 azırile hexana Dağıstane, Rutul rayone, Babayurt, Dərbənd, Kızlər, Mahackale, Rusiyeyni menni şaharbise qudmuş vexe. Azerbaycanlı, Qax, Zakatala, Belakan sayid Bake, Gənce, Sumqayıt, Şəke, vexe. (**Ə: 11, s: 2;**

Tərcuma hı-ına: 13)

Lezqi xalkını igitivaleni dastane həynəxud eyhe:

“Sertba, qeb hişan ha-a deş yikbı,

Amma manquni qılincın igidivalike qaf ha-a.” (**Ə: 11, səh: 4;**

Tərcuma hı-ına: 13)

Saxurlar. Saxurlar özlərini “yikbı” adlandırırlar. Mənəsi “biz dağlılıq” və ya “biz bir xalqıq” deməkdir. “Saxur” sözü isə “sak” etnonimindən əmələ gəlmışdır. Hazırda saxurların sayı 70 min nəfərdir. Onların 10 mindən artığı Rusiyada, Dağıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yuxarılarında, Dağıstanın Babayurd rayonunda, Rusyanın Maxaçqala, Dərbənd, Kızlər və digər şəhərlərində, Azərbaycanda isə şimal-qərb rayonları olan Qax, Zaqatala, Balakən rayonlarında, habelə Baki, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar. (**Ə: 11, s: 2; Tr: 13**)

“Sarvili” ləzgi dastanı saxurları belə təsvir etmişdir:

Sərtdir, dinməzdir saxur,

Amma onun qılinci,

İgidilikdən söhbət açır. (**Ə: 11; s: 4; Tr: 13**)

Kın

Vereq enaq kalla! (**Ə: 11; s: 8; Tərcuma hı-ına: 13**)

Hamni verığnı həkella! (**Xabarlı hı-ına va Tərcuma hı-ına: 13;)**

And

Günəşə and olsun! (**Ə: 11, s: 8; Tr: 13**)

O günəş haqqı! (**S: 13; Tr: 13**)

İnanmişebxayıbı (Xabarbı hı-ına va Tərcuma hı-ına: - 12)

Qed doğibı doğame – kavutni koce.
Quraxlıx exeme – kacalaşın siyahini oykan.

İnanclar (S: 12; Tr: 12)

*Çox yağış yağında qorğɑ qovururdular.
Quraqlıq olanda keçəllərin siyahısını düzəldirdilər.*

Qarğış (E: 11, s: 8)

Al duvağık tsa kixan!

Qarğış (Ə:11, s:8)

Qoy toy çələngin yansın!

Bayrambı

Gev qavki (Xabarbı hı-ına: 12; Tərcuma hı-ına: 13)

Çobanaşını əre “gev qavki” bayramni vodun. Yuxxanni vaxtal geybı katilni okalka sikal. Yedaşıka sa cıqe uxixan, sürü xəd kexe. Xabınbişə eyhen, dehe gev qavkuna nuqbarbı ixesinbi. Tezen nisse, maqaş, süzma manıd exen nuqbar. Mançikle “gev qavki” bayramvani eyhe. Mani payike qonşubuşusub hivi xarnani. Qırqunqe eyhenni Məhəmməd dayı nuqbarbişka kales. Məhəmməd dayı karı ilakkana qırqına akkaykavur ilakka, mışayı nuqbarbı hixaras. Man ham suvab, hamid insanaşını əre mehribanivalanu ha-a. Man davaraşın, qeybişin sağda axı sa bayramni vod. Gehelesdi vaxtal gev hicib dokanani.

Bayramlar

Quzu buraxma bayramı (S:12; Tr:13)

Çobanların arasında Quzu buraxma bayramı olurdu. Quzu müəyyən yaşa dolur yaz vaxtında. Quzu ilkin göy ota çıxanda həm otdan yeyir, həm də onların anaları da göy otda otlayırlar. Süri çoxalır. Evdəkilər də deyirlər ki, çobandır da, gələndə nübarla

gələcək. Onun məqəşidi, pendiridi, süzməsi, biz buna nübar deyirik. Bu da Quzu buraxma bayramında olurdu. Hami bilirdi ki, Məhəmməd dayı⁷⁸ gələcək, nübar gətirəcək. Evinə də, qonşulara da pay gətirəcək. Məhəmməd dayı da evə gələndə gəlib görürdü ki, hamı gözünü qapiya dikib durub ki, onlara məqəş, pendir, süzəmə nübar gətirəcək. Kim ki, evə gedirdi, onlara əvvəlcədən nübar süd məhsullarının payı hazırlanıb qoyulurdu. Bu həm savab kimi idi, həm də məhsulun yetişməyi ili bağlı idi. Quzu özü də məhsuldardı idi. Sağ-salamat araya-ərsəyə gəldi, ölüm-itim olmadı, bu özü də bir şadlıqdır. Quzunun özünü də bəzən kəsirdilər.

Ədatbı (Xabarbı hı-ma va Tərcuma hı-ma: 14)

Cavanar xınabişekanı sabayle. Əmisesini, kaneni qoharbişdi xayıbişekani sabayle. Ma-ad tanpırka mahníbini eyhe. Hambaşə “Ceyranım”, “Ay lilay, lilay”, “Salamalikbını” ha-a.

Adət-ənənələr (S:14; Tr:14)

Xina gecəsinə oxşar bir mərasim keçirilirdi ki, cavanlar yiğışardı əmisinin evinə. Orada tənburla mahni oxuyardılar. Saxurların mahniları oxunardı. Burada “Ceyranım”, “Ay lilay, lilay”, “Salamaliklər” və s. mahnilar oxunardı.

Tanbırın mənibə (Xabarbı hı-ma va Tərcuma hı-ma: 14) Ceyranım

Daman dakki ıkkekka,
İsdəğ dəfuka kikka.
Ceyranım, ceyranım.

Zasvani hı-ı tursbu
Na-a merungus kikka.
Ceyranım, ceyranım.

⁷⁸ Hər hansı bir şəxsin adı. Başqa adam da ola bilər

D(T1)ubeyl qizlen ducva,
Qumqum divxuna oka.
Ceyranım, ceyranım.

Himeqa micaqdayı,
Mənibu yişti mizeyl.
Ceyranım, ceyranım.

Tənbur nəğmələri (S:14; Tr:14)

Ceyranım

*Çay çiçəyi (Şuşada bitən xarı bülbülə oxşayır) aparır,
Gəlini dəfələ aparardılar.
Ceyranım, ceyranım.*

*Corablari mənimçün toxumuşdun,
Bəs indi niyə başqasına aparırsan.
Ceyranım, ceyranım.*

*Barmağında qızıl üzük,
Qazani qoydum masaya.
Ceyranım, ceyranım.*

*Gör necə gözəldi,
Bayatılar bizim dildə.
Ceyranım, ceyranım.*

«Ceyranım» (Ə: 2, Əlavələr: s: IX)
(Müxtəlif mərasimlərdə qarşı-qarşıya xorla oxunur)
İşhanquka yarımişihə,
Sa cigeaka savale,
Canalka fikir hevle.
Yaşamışebhes vəxe,
Ceyranım, ceyranım.

*İş görənlə yarışın,
Bir-birinizə qarışın.
Canınız fikir verin.
Yaşamağı bacarıń,
Ceyranım, ceyranım.*

Ceyranım (Xabarlı hı-ma va Tərcuma hı-ma:13)

Yığna derd zakle eyhe,
Ceyranım, ceyranım.
Merunqukle immeyye
Ceyranım, ceyranım.

Zı arkınme dimeşə,
Ceyranım, ceyranım.
Zı vornənqə ıkkikne,
Ceyranım, ceyranım.

Xivin micaqın yəkbı
Ceyranım, ceyranım.
Ufdandavud har surabı,
Ceyranım, ceyranım.

Demirile utumda
Ceyranım, ceyranım.
Cihileşin xileppi.
Buxarayn serabı,
Ceyranım, ceyranım.

Suvabışın berabı
Ceyranım, ceyranım.
İkkani zakle qaces,
Ceyranım, ceyranım.
Suvaqılıq derabı.

Ceyranum (S: 13; Tr: 13)

*Dərdini mənə söylə,
Ceyranum, ceyranum.
Başqasına gileylə,
Ceyranum, ceyranum.*

*Ötəndə hamı ağlar,
Ceyranum, ceyranum.
Sağlıqda hörmət eylə,
Ceyranum, ceyranum.*

*Kəndimin enli yolu,
Ceyranum, ceyranum.
Qəşəngdi sağlı-solu,
Ceyranum, ceyranum.
Dəmir təki möhkəmdi,
Ceyranum, ceyranum.*

*Hər bir igidin qolu.
Buxarının qarası,
Ceyranum, ceyranum.
Bu dağların arası
Ceyranum, ceyranum.*

*Istərdim mən görəm
Ceyranum, ceyranum.
Suvagil dərəsini.*

Ceyranım (Xabarbı hı-na va tərcuma hı-na:13)

Ucağıl odun sacı,
Ucağıl odun sacı.
Ceyranım, ceyranım.
Sinife axu Taci,

Ceyranım, ceyranım
Sinife axu Tacı.

Ikkani zakle qaces,
Ikkani zakle qaces.
Ceyranım, ceyranım.
Hızdı çocin davatbı,
Ceyranım, ceyranım.
Hızdı çocin davatbı.

***Ceyranım* (S: 13; Tr: 13)**

Ocağa qoydum sacı,
Ocağa qoydum sacı.
Ceyranım, ceyranım.
Sinifdə qalib Tacı,
Ceyranım, ceyranım.
Sinifdə qalib Tacı.

İstərdim ki, mən görəm,
İstərdim ki, mən görəm,
Ceyranım, ceyranım.
Qardaşımın toyunu.
Ceyranım, ceyranım.
Qardaşımın toyunu.

Ay lilayı (Xabarlı hı-ma va Tərcuma hı-ma: 14)

Ay içi ġu nençena,
Hima-a medinçina.
Sa-qobli məni ehes,
Vixecin yigençena.
Ay lilay, lilay, lilay, aman,
Lilahay, lilay, lilay.

Ğu şavnana vor içi,
Ay ğu micaqna içi.
Zı vaka aşixana,
Duyud micaqna içi.
Ay lilay, lilay, lilay, aman,
Lilahay, lilay, lilay.

Ay lilay (S: 14; Tr: 14)

*Ay qız, sən haralısan?
Başqasının dərdini çəkmə.
Bir-iki bayati deyim,
Gör nə gözəl olar.
Ay lilay, lilay, lilay, aman,
Lilahay, lilay, lilay.*

*Sən kimin qızısan?
Nə qədər gözəl qızsan.
Mən sənə aşiq oldum.
Adın da gözəldir, qız.
Ay lilay, lilay, lilay, aman,
Lilahay, lilay, lilay.*

Salamalik (Xabarbı hı-ma va Tərcuma hı-ma: 14)

Akqaska balkan abi,
Salamalik, salamalik.
Qırqımbı çılxı sabı.
Tolimalik, tolicon.

Salamalik, salamalik.
Ay lilay, lilay, lilay,
Tolimalik, tolicon.
Deşseyir dideşseyir,
Salamalik, salamalik.
İsdağ valkavub abi.

Tolimalik, tolicon.

Salamalik, salamalik.

Ay lilay, lilay,lilay,

Tolimalik, tolicon.

Salamalikər (S: 14; Tr: 14)

Həyatə at gəlibdi,

Salamalik, salamalik.

Hami ora yiğilib.

Tolimalik, tolicon.

Salamalik, salamalik.

Ay lilay, lilay,lilay,

Tolimalik, tolicon.

Ağlasan, ağlamasan,

Salamalik, salamalik.

Aparmağa gəlibdi.

Tolimalik, tolicon.

Salamalik, salamalik.

Ay lilay, lilay,lilay,

Tolimalik, tolicon.

Salamalikbı (Ə: 2, s: 487; Tərcuma hı-ıma: 13)

Salamaliklər (Ə: 2, s: 487; Tr: 13)

Şinqə sa adami ari,

Salamalik, salamalik.

Manqus zi yadrayı

Toli mali, tolicon.

Bizə gəlib bir adam,

Salamalik, salamalik.

Onun üçün mən yadam,

Tali mali, tolicon.

Qina hizada duxay ari,
Salamalik, salamalik.
Mançinime zi şadra
Toli mali, tolicon.

Bu günlər balam gəlir,
Salamalik, salamalik.
Onun üçün mən şadam,
Tali mali, talican.

Zı xa tekra axu,
Salamalik, salamalik.
Tetbi ranq deş axu
Toli mali, tolicon.

Evində tək qalandı,
Salamalik, salamalik,
Gülün rəngi solanda,
Tali mali, tolicon.

Zas ġu qer yikkan,
Salamalik, salamalik.
Hanbaše zaska ayre
Toli mali, tolicon.

Mən sizi çox istərəm,
Salamalik, salamalik.
Həmişə yanımda ol
Tali mali tolicon.

Hizda çoci qacesi,
Salamalik, salamalik.
Qina sinqa ayresi
Toli mali, tolicon.

*Kaş ki, göreydim sizi,
Salamalik, salamalik.
Olmaya sözün düzü,
Tali mali tolicon.*

Hizdi duxayn davatbı,
Salamalik, salamalik.
Mikar ha-an ədatbı
Toli mali, tolicon.

*Oğlumun toyu basladı,
Salamalik, salamalik.
Oynamaya çıxmadi,
Tali mali, tolicon.*

Xilel xəmna kasa,
Salamalik, salamalik.
Hime miçaqna kasa
Toli mali, tolicon.

*Əlində dolu kasa,
Salamalik, salamalik,
Söz deməyib bir kasa
Tali mali tolicon.*

Ğunab zaka mık he-e,
Salamalik, salamalik.
Yedaşıka mık he-e
Toli mali, tolicon.

*Sən də birlikdə oyna,
Salamalik, salamalik.
Oynasınlar analar,
Tali mali tolicon.*

Salamalikbı (Ə: 2; s: VIII-IX); (tərcuma hı-ma: 13)
Salamaliklər (Ə: 2, Əlavələr. s:VIII-IX); (Tr: 13)

Salamalik, salamalik.
Zı jaket hodaxar.
Salamalik, salamalik.
Sassayakkes ileykana,
Salamalik, salamalik.

Salamalik, salamalik.
Mən jaket toxuyuram,
Salamalik, salamalik.
Arabir yoxlayıram,
Salamalik, salamalik.

Balabışdi derden,
Salamalik, salamalik.
Hambaşı zı kədəkkən,
Salamalik, salamalik.

Ay lilay, lilay, lilay,
Toli malik, tolicon.

Balalarumin dərdindən,
Salamalik, salamalik.
Həmişə oxuyuram,
Salamalik, salamalik.

Ay *lilay, lilay, lilay,*
Toli malik, tolicon.

Alagozli (Xabarbı hı-ma va Tərcuma hı-ma: 14)

Nəkbiştalayn qulebbi,
Ay alagözlüm, can qaragözlüm.
Yığın tsarqan ulebbi.

Ay alagözlüm, can qaragözlüm.
Allahe na-as itxin
Ay alagözlüm, can qaragözlüm.
Tursbu dəxən xlepbı.
Ay alagözlüm, can qaragözlüm.
Harkınna suve yızı,
Ay alagözlüm, can qaragözlüm.
Diçume dere-düzi.
Ay alagözlüm, can qaragözlüm.
Heykına, itdarına,
Ay alagözlüm, can qaragözlüm.
Nəxurna qədeqizi.
Ay alagözlüm, can qaragözlüm.

Alagözlüm (S: 14; Tr: 14)

Nəkbiştalayn⁷⁹ qulebbi⁸⁰,
Ay alagözlüm, can qaragözlüm.
Sənin göy gözlərin,
Ay alagözlüm, can qaragözlüm.
Allah niyə yaradıb,
Ay alagözlüm, can qaragözlüm.
Corab toxuya bilməyən əlləri.
Ay alagözlüm, can qaragözlüm.
Getdim dağ qar idi,
Ay alagözlüm, can qaragözlüm.
Düşdüm dərəyə-düzə.
Ay alagözlüm, can qaragözlüm.
İstədim, vermədilər.
Ay alagözlüm, can qaragözlüm.
Necə kişi kimi qızsan.
Ay alagözlüm, can qaragözlüm.

⁷⁹ yer adıdır

⁸⁰ sildirim qaya mənasındadır

Leyla (Xabarlı hı-ına va Tərcuma hı-ına: 14)

Vaxkabu yuxqan kixa,
Sa qonce aşmişşuka.
Vak akaraba qavcu,
Yizdab miz aşmişşuka.
Na-a ġu can ileše,
Yığnı derden zı deşše.
Ğu qaycesdime, Leyla,
Axu zı ayazbiše.

Zı dünyeyni xaznençe,
Saccu ġiryat alatu.
Sa micaqnı teteke.
Zı hamanıd vas adı.
Na-a ġu can ileše,
Yığnı derden zı deşše.
Ğu qaycumeqa, Leyla,
Axu zı ayazbiše.

Leyla (S: 14; Tr: 14)

*Öz vaxtında yaz gəldi,
Bir qönçə açılıbdı.
Onu sənə oxşatdım.
Mənim də dilim açılıbdı.
Niyə sən canımı alırsan,
Sənin dərdindən mən ağlayıram.
Səni görməkdən ötəri, Leyla,
Gecə ayazında qalmışam.*

*Mən diünyanın xəzinəsindən,
Birça qeyrət götürdüm.
Gözəl bir gül dəstəsiylə
Onu da sənə gətirmişəm.*

*Niyə canımı alırsan,
Dərdindən mən ağlayıram.
Səni görməkdən ötrü, Leyla,
Gecə ayazında qalmışam.*

Ay aman, aman, aman (Ə:2, s:487-488; Tərcuma hı-ma: 13)
Ay aman, aman, aman (Ə:2, s:487-488; Tr: 13)

Qelik etu tikan,
Aman, aman, ay aman.
Yikençe qayşə tikan
Hayna micaqna sıpırı
Ay aman, aman, aman.
Şavunbışda, qohari.

Xilex xəmna kalağay,
Ay aman, aman.
Xaybişil odun daxa,
Hayna micaqna sıpırı
Ay aman, aman.
Şavun buşda, qohari.

Kadeşsda denib deş,
Ay aman, aman.
Hicbı sa-as cıqa deş,
Zaka adami deşva
Ay aman, aman
Şavacar tabal he-e deş.

Həşde zaka qohar deş,
Ay aman, aman.
Davatbışe cıqa deş
Qoharbü qeb vobunbu
Ay aman, aman
Zı tabaleena deş.

*Ayağa batan mixdi,
Aman, aman, ay aman.
Bilmirəm hardan çıxdı,
Əri olmayan qadın,
Ay aman, aman, aman.
Hamisindan yazıqdı.*

*Əlinə alan yüzdü,
Ay aman, aman.
Evləri üzbaüzdü,
Əri olmayan qadın,
Ay aman, aman.
Hamisindan ucuzdu.*

*Toyuğa tökdüm dəni,
Ay aman, aman.
Bilmədim yeri hanı.
Ərim öləndən sonra
Ay aman, aman.
Heç saya salmir məni.*

*Əksiklər yaman çoxdu,
Ay aman, aman.
Ürəyə batan oxdu,
Qohumlar çox olsa da,
Ay aman, aman
Məni axtaran yoxdu.*

Donuka vob yamalıx,
Ay aman, aman.
Xa-ad deşin urvalıx.
Adami deşva zaka,
Ay aman, aman.
Həşde deşin yaraşığ.

Karavane kar ha-a,
Ay aman, aman.
Hicid ucağıl ha-a,
Adami deşva zaka
Ay aman, aman.
Cuvab saymış hida-a.

Dona vurdum yamağı,
Ay aman, aman.
Neyləyirsən saymağı.
Ərim öləndən sonra
Ay aman, aman.
Heç yoxdu yaşamağı.

Yeməyi tökdüm qaba,
Ay aman, aman.
Baxdim mən o kitaba,
Ərsiz arvadın sözü
Ay aman, aman,
Heç kəs almır hesaba.

Yıkbışım davatbı (Ə: 2; s: 486; Tərcuma hı-ma: 13)

Hişdi davatbışe mənibı eyhe deşdi (içeşini davatbışe). Sacu havabını ilixə, “Sarıbaş”, “Uzun dera”, “Lezginka”, “Məhərrəm kəndi”. İçi koçmuşenqə həlva, itvni hele.

Saxur toyları (Ə: 2; s: 486; Tr:13)

Mahnı oxumaq olmazdı bizim toylarda (qız toylarında). Ancaq havalar olardı. Məsələn, «Sarıbaş», «Uzun dərə», «Ləzginka», “Məhərrəm kəndi” havası olardı. Qızı köçürəndə halva, bal olardı.

Saxuraşını davatbışe eyhen mənibı (Ə: 2, s: 486-487; Tərcuma hı-ma: 13)

Saxur toylarında oxunan bayatı-mahnılar (Ə: 2; s: 486-487; Tr: 13)

Ğu orzul kari,
Miçer çakra ari.
Suvaqlılıka ilekke
Suval verığnənqə.
İçi zas yikel kari,

Sən yorğun gələndə,
Səhər tezdən duranda.
Suvagılı görəydim
Gün dağlıarda olanda.
Seygi canıma saldı,

Ulençe nag adı.
Hisdi Suvaqlın yeylax
Lap əkənada axu.

Çobanaşə qev ha-a,
Manbı çolexa ca-a.
Davararid sakılme
Suvabı tekda axa.

Zakle qacu deş suval
Huşsume boşra axas
Altı sen çoban ixa
Çüdüli, qarnay suval.

Saxur mireylin mənibə (Ə: 2, s:
VIII; Tərcuma hı-ma: 13)

Zas ıkkanan haasi,
Vu immeyhe nəası.
Quzayli veriğ dəngə
Zı tamaşə haasi

Gözlərim yaşardı,
Bizim Suvagil yaylaq
Xeyli uzaqda qaldı.

Çobanlar quzu alar,
Onu yaylağa salar.
Qoyunlar enən kimi
Dağlarda sözsüz qalar.

Biz heç görməzdik o dağda,
Oturardım mən sağda.
Altı il çoban oldum
Çuğullu qarnoy dağda.

Saxur dilində mahnilar (Ə: 2,
Əlavələr: s: VIII; Tr: 13)

İstədiyimi eləyə bilsəydim,
Sən soruşma nəyə görə.
Quzeydən günəş enəndə
Mən tamaşa edəydim.

Mahnı-bayatıbı (Xabarlı hı-ma va Tərcuma hı-ma: 12) **Mahnı-bayatılar (S: 12; Tr: 12)**

Abay yixeyir xərna,
İş haana sos vorna.
Yed yiş xine vuxi şu,
Qor moxecin qeeb muğba.

Divarisne ulmoyzar,
Ger ciyeka gümoyzar.
Dekkike izin dexxa,
Darvazayle humoyzar.

Qaynana böyük olsa da,
İş görən gəlindir.
Ana və qız kimi olun siz,
Gorda yeriniz dar olmasın.

Divar yanında durma,
Başını yerə çox dikmə.
Atam izn verməmiş
Darvazadan boylanma.

Məhəlleab duvhу taxt,
Vuxavub vergenna vaxt.
Zı irxinni Allahe
Karba iphin yizda baxt.

Çərənə eç vixeycın,
Qabıx kişses mexecin.
Mana micaqna içiy
Yizdi çocus yixecin.

Çutçe ezayı ciqa,
Hivşu yatsana mıqa.
Aqar vas şı vukqanhi,
Vuklel o vobna ciqa.

Şit deş vobna alivxas,
Abkin yiveylka duvexas.
Sayre maral deş vobna,
Avçını xilel avxas.

Zı harkınna Erika,
Suvaqilni dereka.
Maralni qazet ha-a,
Kidabına bereka.

Bağençe ted simaa,
Kitserin qurt kimaa.
Qadeykar pista deşta
İçi nazbı himaa.

Çamra alüvku vuzal,
Du-urni karnı quzayl.
Ay yikbı, yuşan he-e,
Vuştı uftannı mizeyl.

*Məhəllədə qoydum taxt,
Olubdur günorta vaxt.
Məni yaradan Allah
Qara yaradıb mənim baxtımlı.*

*Qırmızı alma olsun,
Qabığını soymaq mümkün
olmasın.
O gözəl qız
Mənim qardaşımın olsun.*

*Cütçü əkirdi yeri,
Siyrilib öküzün ciyni.
Əgər məni sevirsən,
Başım üstündə yerin var.*

*Quş deyiləm uçam,
Gedib ağaca qonam.
Yalqız maral deyiləm,
Ovçunun əlinə keçəm.*

*Mən getmişdim Eraya,
Suvagıl dərəsinə.
Maralı şox gözlədim,
Gəlmədi bərəsinə.*

*Bağçadan gülü dərmə,
Yırtılmış köynəyi yamama.
Oğlanın pisi yoxdur
Qız gəl naz eləmə.*

*Çəmrə qarışib aya (önünü
kəsib),
Oturub qara quzeyə.
Ay Saxurlar, danışın,
Öz gözəl dilinizdə*

Taxılkı saa axu,
Attabı kaa axu.
Qırqunqe vara geta,
Ğu na-as yıpəl axu.

*Taxıl yiğila qalib,
Xırman təmirə qalib.
Həm taxılı döyür,
Sən niyə dala qalmışan.*

Ulel oo karın qaşbı,
Karda vod karın qaşbı.
Nişil 1xey ilakka,
Batraynı için qaşbı.

*Göz üstə qara qaşlar,
Qaradı qara qaşlar.
Bütün dünyaya dəyər,
Gözəl qızın qaşları.*

Banavuş (Xabarbı hı-ına va Tərcuma hı-ına: 11)

Naa qivxı mıqal qardan,
Kolek avudun banavuş?
Deşxey darey vobvu Vatan,
Duşmanıxa qaa karqış?

Bənövşə (mahni) (S: 11; Tr:11)

Kol dibində bitən bənövşə,
Niyə boynunu bükmüsən?
Olmaya Vətən darda qalib
Yoxsa düşmənmi qarğıyıb Vətənə?

Laylabı⁸¹ (Xabarbı hı-ına va Tərcuma hı-ına: 12) Laylalar (S: 12; Tr: 12)

Gimeşse, dixav, gimeşse,
Dek bazareka arkin.

⁸¹ Hin layla nümunəbi sikilda farklıda Əli Süleymanovni “Babaseşina hikmet xazna (xuruni miletbişin folklor)” kitabe vodun. Bakı-“Apostroff”-2011; səh:130 nəşr ixayı

Bu layla nümunəsi bir qədər fərqli şəkildə Əli Süleymanovun “Babaların hikmət xəzinəsi (milli azlıqların folkloru)”, Bakı-“Apostroff”-2011;səh:130-da nəşr olunmuşdur

Heştile kalesta
Vas çərəna qaççı ables,
Kişmiş alles,
Qurt alles.
Gimeşse, dixav, gimeşse
Qalixe, dixav, qalixe.

*Ağlama oğlum, ağlama,
Atan gedib bazara.
Bir azdan gələcək.
Sənə qırmızı papaq gətirəcək.
Kişmiş gətirəcək,
Köynək gətirəcək.
Ağlama, oğlum, ağlama,
Yat, oğlum, yat.*

Gimeeşə, yişav, gimeeşə,
Yığna çoci bakeyka arkın.
Vas nisse alles.
Maqaş ables.
Trukkay ables.
Gev ables.
Misva ables.
Gimeeşə, yişav, gimeeşə
Qaliyxə, yişav, qaliyxə.

Ağlama qızım, ağlama,
Sənin qardaşın fermaya gedib.
Sənə pendir gətirəcək.
Sənə məgəş⁸² gətirəcək.
Sənə trukkay⁸³ gətirəcək.

⁸² süd məhsuludur. Duz vurmursan. Şirin şor

⁸³ milli ornamentiñdir. Bişirilmiş, isti suya verilmiş pendirdən müxtəlif heyvan füqurları – qoç, keçi füqurları düzəldirlər. Çobanlarda bu füqurları düzəltmək üçün taxtadan düzəldilmiş dopu olurdu. Dopunun alt tərəfində taxtadan üstündə

Quzu gətirəcək.
Çəpiş gətirəcək.
Ağlama, qızım, ağlama,
Yat, qızım, yat.

Uvhibi (Xabarbı hı-ma va Tərcuma hı-ma: 12)
Nazlama (S: 12; Tr: 12)

Qareşe – adeşe kulfatbi yıkəl avtul ha-an uvhibi:
Həmpələn, bəmpələn,
Pəbəlbişə avaykına bozalay.
Yed xava deş,
Dek xava deş.
Xudva-xile mīkey deş.
Miz hole hirxima koxe
Bıt hele rihen kexe.
Day-day bala, day-day⁸⁴.

Qoca qarilar uşaqları bellərinə bağlayıb oxşayardılar:
*Həmpələn, bəmpələn*⁸⁵,
Qar-qabığın içindən tapılan ləpə,
Anası evdə yoxdur,
Atası da evdə yoxdur.
Evin açarı da əlimdə yox.
Dil verirəm, sürüşkən olur,
Quyruğunu verirəm, tüpürcək olur.
Lay-lay bala, lay-lay.

turukkay bıçaqla yonulmuş hazır şəkildə olur. Bunun içərisini müxtəlif otlarla doldururlar. Rəngli mamırı döyüb çuxura tökürlər. Turukkay düzəldiləcək pendiri isti sudan çıxarıb bu mamırın üstünə yayırlar. Quruyandan sonra götürürlər. Həm pendir quruyur, həm də rəng keçir buna.

⁸⁴ Belke hin cuvab həvvanni mizeyleme eyhe

Bəlkə də bu söz heyvanın dilindən deyilir

⁸⁵ Əzizləmə mənasında olan söz, yırğalana-yırğalana oxuyardılar

Kulfatbışın şeirbı
Bissi (Xabarbı hı-ına va Tərcuma hı-ına: 13)
Şeir opkunna Valeh Qamzat

Bissi, bissi, boltası,
Bissi, yuqba dotsası.
Şinqə yokuble sabı,
Sa yed, sa dek, balabı.
Çığa ilakka baba,
Avka dabaççe qaba.
Bisser qabal qadayxan,
Öquelka kadin oyxan,
Hivacesda həyvane
Qoybu ha-a ayvane.
Uşaxar cil alivku,
Harunqə cusda avku,
Xileppi datsı çərbə,
E(Ə)hesin kodu kərbə,
Yedaşə ha-a haray.
Mer baba kexe curay
Babe çis datsbı ha-a,
Qadınbıd aka sa-a.

Uşaq şeiri
Pişik (S: 13; Tr: 13)
Şeirin müəllifi Valeh Qamzat

Pişik, pişik, ay pişik,
Sən nə yamansan, pişik.
Bizdə evdə gördü var,
Ata, ana, balası.
Ona baxır babası,
Yerdə gözəl xalçası.
Pişiklər oyun oynar,
Yorulmur heç balası.

Saxlama bu heyvanı,
Batırarlar eyvanı.
Uşaqlara əyləncə
Hərə seçib birini.
Üst-başı tüklə dolu,
Elə bil dəri yolub,
Analar salır haray.
Baba qalır narazı.
Çox oxşadır babası,
Evə gəlir hamısı.

Tapmadjebi (Xabarbı hı-ma va Tərcuma hı-ma: 12)
Tapmacalar (S: 12; Tr: 12)

Kapaq ixayed, vudj kumkum deş. Xiney vuxaeyb, vudj baluğ
deş (Bağa)

Qapağı olsa da özü qazan deyil, suda yaşasa da baliq deyil
(Tisbağa)

Xebba işlemiş vooxe, akkani yikal qudmiş vooxe
(Xırıs)

Çox işləyir, amma buna baxmayaraq özü qapının dalında
yaşayır *(Süpürgə)*

Yışdi xivey sa izdağ vorna, xabı-xabiynbişike kux ğaa
(Bulax)

Bizim kəndimizdə bir gəlin var, gələn-gələn bunu öpür
(Bulaq)

Xivey iykaran yivan karın mayzar (Sadıj)
Kənddə gəzən qara dəmirdən örtük, önlük *(Sac)*

Kodle xart, cil uğa koçə, koçeyl uğa kabax, kabaxal uğa çalaq,
çalaqayıd tsebı. *(İnsan)*

*İki haça, haçanın üstündə dağar, dağarin üstündə qabaq,
qabağın üstündə meşə, meşənin üstündə də keçi* **(İnsan)**

Tsaey qideyxanan, xiney kidyaykanan
Odda yanmir, suda da batmir **(Mıkkı)**
(Buz)

Xayışey ilexa, şakarık akar, çiel qexə
Göydən uçur, qəndə, şəkərə oxşayır, yerə töküllür. **(Yızı)**
(Qar)

Kelbi deş kadaaxvanas, xılıbı deş alivxas, çile ekna deş ġar
suralxa ġivxaras **(Fıkır)**

Ayaqları yoxdur qaçsin, qanadları yoxdur uçsun. Özündən də
iti gedən yoxdur, hər tərəfə çatsın. **(Fıkır)**

Koble xiv, çini arayl suva
İki kənd, arasında da dağ. **(Ulebbi, xov)**
(Gözlər və burun)

Kılna çorba, kıdimna djavqvaraba
Yayda bozdur, qışda işə ağdır. **(Kie)**
(Dovşan)

Yokuyre çodj sa daxak avub
Dörd qardaş bir damın altında **(Stol)**
(Stol)

Xurdjunbı aka, mihman qaka
Xurcunları içəri, gətirən qonağı çölə **(Kuk)**
(Qasıq)

Sa korana, vudje aazırkına vakabı uxuyxan ġaa
Bir çoban var, minlərlə qoyun otarır **(Vaz, xanebı)**
(Ay və ulduzlar)

Ğammaşə qale, amma kyoğals vooxe deş
Həmişə ağızdadır, amma udmaq mümkün deyil **(Miz)**
(Dil)

Koni qoleni ġixiyalla kamış alyaa
Iki gölün ətrafinda qamış bitir **(Kaşbı)**
(Qaşlar)

Zı alhəna vucub alhəna, zı ulyoyzarna vucub ulyozarna (**Ə: 11, s: 30; Tərcuma hı-ıma: 13**) (əq)

Mən gedirəm, o da gedir, mən dururam, o da durur (**Ə: 11, s: 30; Tr: 13**) (*kölgə*)

Sa kar vodun mık haaangə kok eyxen (tibiç)
Bir şey var ki, oynayanda kökəlir (cəhrə ipi)

Zı valxa sa tapmadje alebçes, daatsavxae sayib alebçes (**Xabarlı hı-ıma va Tərcuma hı-ıma: 11**) (Kev)

Mən sənə bir tapmaca deyəcəm, bacarmasan, bir daha deyəcəm (**S: 11; Tr: 11**). (Duz)

Zaka sa yats vobna: kalibxuyni djiqe ok alele deş (**Tsa, udjağ**)
Bizim bir cöngəmiz var, yatan yerdə ot bitməz. (**Od, ocaq**)

Şaxab sa yats vobna: bittike ivkdavku, yitseyxa ooçe deş
(Kuk)
Quyruğundan tutmasan içəri daxil olmaz. (Qaşıq)

Şaxab sa yats vobna: aluğyka ooçena, aluğ dena xiğooçena
(Kuk)
Bizim bir cöngəmiz var, yəhərlə içəri daxil olur, yəhərsiz çölə çıxır. (Qaşıq)

Şaxab sa yats vobna: xevaka ooçena, xev dena xiğooçena
(Kuk)
Bizim bir cöngəmiz var, yüknən içəri daxil olar, yüksüz, yükünü boşaldıb çölə çıxar. (Qaşıq)

Dyunyeyl sa kar vodon, man qırqınçis ıkkən vodon
(Do)
Dünyada elə bir şey vardır ki, o hamiya gərəkdir. (At)

Kumkum ooxan, qırsıbı ġooxar (Xurma)
Qazanı yeyirlər, xəngəli tullayırlar. (Xurma)

Dekke çaruxbı alyasse, dix bazareyxa ğiyxarna (Kuma)
Atası çarıq geyincə oğlu bazara gedib çatar. (Tüstä)

Karni yitsaey djaqvarana yats
Qaranlıq damda ağ cöngə

Veybar ıxaeyd, çisse iyxvas axa deşod (Kirpi)
İynəsi olsa da, özü tikə bilmir (Kirpi)

Dekkaaşın uvhiybı (E: 4) *Atalar sözleri (Ə: 4)*

Ərab mihman eyxhengun akka axtıda ikkan
Qonağı ərəb olanın qapısı ğen gərək

Gilina umoyzar, qıdimna humoyzar *Yayda yorulma, qışda boylanma*

Sabır insanın abır, cabır şahrayn abır
Səbir insanın, hasar küçənin abridir

Bixin aqa hetsa *Kərkı içəri yonur*

Vəqə vəqəni gelike, tse, tseni gelike gyuvaaxan
Oyunu qoyun ayağından, keçini keçi ayağından asarlar

Sa xileka xhita hoole, manisa xileka ərdiqa ilyakka,
kokavxhayə va

Bir əli ilə arpa verir, o birisi ilə quyruğunu yoxlayır görsün, kökəlir, ya yox

Bissiyin pətəx çurunulqa hidixharangə, çurunus eva vod ıxa
va eyhe

Pişiyin pəncəsi ətə çatmayanda, deyir – iyənib

Gılina xoçeyle qəyqənna, qıdimna qərçini çatuyle qəyqən
Yayda ilandan qorxan qışda ala çatıdan qorxar

Suva çank eeqa ooxhana deş, ooxhangab qoyid gel sanad exha
Tülkü tələyə düşmür, düşəndə də iki ayağı birdən düşür

Xhanəl dexhayle qiyğa, kiiyn ilyozaras deş
Quyuda su olmasa, tökməklə sulu olmaz

Dama gidevcu xılıbı qimiykar
Çayı görməmiş cırmalanma

Katseeqa etuyn kukeeqa qaylen
Qaba töküllən qaşığa gələr

Qənaka alivxuna goruiylqa gyooxana
Qarğɑ ilə dəst olan, zibilə düşər

Hicoone, vəş vəqə gazanmış havuna xhinne vor galirxhu?
Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan?

Bissiys hivaaquy, qovas qıvkuy
Pişik üçün oyun, siçan üçün ölüm

Gafni yiqlıeqa qına gavkku
Söhbətin ortasına keçi buraxdılar

Şal giyşaranbı xhinne iviykar
Şal toxuyan kimi gəzirlər

Avtulnacab gyootana
Bağlını döyərlər

Kafanıqa cib deş eyxhen
Kəfənin cibi olmaz.

Xhyan qakkyavhiyn yöxxə.
Suyu kəsilmiş dəyirman

Gidyootuni şaltukuke birinz vooxhena deş
Döyülməmiş çəltikdən düyü olmaz

Dyakkiyn quqar menni şiteyni akvee ağaanbı
Ququ quşu yumurtalarını başqa quşun yuvasında çıxarır

Tserra hambaz, qiyğa yək
Əvvəl yoldaş, sonra yol

Yızın kar zaka aldaxan hımaa (**Xabarbı hı-ma va Tərcuma hı-ma: 11**)

Mənim malımı mənimlə dalaşdırma (S: 11 və Tr: 11)

Dalı qozet haana insan yikal axvana deş
Arxanı gözləyən igid heç vaxt uduzmaz

Qudj xidyaalesdi işilxa imeçi
Bacarmadığın işə girişmə

Seyikva balaqeyxa kimeçe
Ayi ilə çuvala girmə

En xerna duşman naps vodon
İnsan üçün ən böyük düşmən nəfsdir

Sa tapike suva deş vooxena
Harda bir təpə varsa o dağ demək deyildir

Sa yivike çalaq deş eyxen
Bir ağacla meşə olmaz

Demirçiy çıka dena eyxena
Dəmirçinin biçağı olmur

Havuna pisvalla djaza dena aaxvana deş
Həyatda pislik eləmə, pislik heç vaxt cəzasız qalmaz

İtv-itv vu ivqoyka qal ittu xexe deş
Bal-bal deməklə ağız şirin olmaz

Xav haana xunaşe yexena
Evi ev eləyən qadındır

Xaana baraka akelnana xunaşe vorna
Evin bərəkəti ağılı qadındır

Akelnana xunaşe adamiyna baxt vobna
Yaxşı qadın kişiñin bəxtidir

Akelnani xunaşeyka pisda adamiy eyxena deş
Ağılı qadının pis əri olmaz

Akelnana xunaşe adamiyn saqın xıl vodon
Ağılı qadın kişiñin sağ əlidir

Yuqun do xebna devlet vobna
Yaxşı ad ən böyük dövlətdi

Yuqun do yuqni işbiše adaylen
Yaxşı ad əməllə qazanılar

Adamiyn djuvab sa eyxen
Kişinin sözü bir olar

Dekkis, edis dexana, şavus djar ixes deş
Ata, anaya oğul olmayan başqasına da ola bilməz

Djuni djanas dexana, merunkxusur ixes deş
Özünə xoş gəlməyəni başqasına rəva görmə

Yiço citana yugna, tü xiliyna (**Ə: 11, s: 30**)
*Nitq qısa olar, ip uzun (**Ə: 11, s: 30**)*

Okani kokal ok alele, mağani kokal – mağa.
Otun kökündə ot bitər, gicitkən kökündə isə gicitkən

Yıkbişin əkanabı, qimqayn qafbı, ixayn karbı
(Xabarbı hı-ına va Tərcuma hı-ına:13)
Lətifələr, gimgə söhbətləri, olmuş əhvalatlar
(S: 13 və Tr: 13)

Neni karavanena

Letifna dek məllimni vor. Sa yiğil dekke Letifikle eyhen:

- Qare Letif gü dehe xerna qade vor, sa karavane xoraq he-e.

Dek arkinme Letife qırqın karavanbı siinbı. Manbı cuni kemerik aytıl texnikumeka arkın. Xəmni harayka dekkikle eyhen:

- Qare daday hayinçını nençena xoraq ha-as?

Hansi qazanda bişirim

Lətifin atası müəllim işləyirdi. İşə gedəndə atası Lətfi yanına çağırıb diyir:

- *Bala, bax, bir azdan ocağa qazança qoyarsan. Mən gəlincə su qaynayıb hazır olsun ki, gəlib tez yemək bişirə bilim.*

Lətfi evdə nə qədər irili-xirdalı qazan varsa, bir yerə yiğdi. Bilmədi hansında su qoysun. Bütiün qazanları kəmərinə taxib atasının yanına yollandı. Döymədən qapını açıb deyir:

- *Ata, bunların hansında yemək bişirəcəksən?*

Zas sə-ət ikkən

Hambaşə Letife karbışış istolulka sabıme eyhen:

- Qare daday ġu misana kikas?

Dekkis Letif qerni ikkən. Mısapad Letifni xatrek setu deş:

- Ay bala, zakle eħes əxəs deş, mana Allahna iş.

Letife har xaraqis sabıme med man sual hele. Axire dek bizarxa eyhen:

- Qare Letif na-as hambaşə ġu hayin sual hele.

Letife eyhen:

- Qare zas haman yiğin sə-ət ikkən.

Ata, sən nə vaxt öläcəksən?

Lətif atasından hər gün yemək vaxtı soruşarmış:

- Ata, sən nə vaxt öläcəksən?

Atası isə heç xətrinə dəyməz, gülə-gülə deyərmış:

- Bilmirəm, bala, bu Allahın işidir.

Axırda günlərin bir günü Lətif yenə o suali verir. Atası maraqla soruşur:

- Ay Lətif, mənim ölməyimi niyə elə tez-tez soruştursan?

Lətif deyir:

- Mən o saatı istəyirəm.

Şavna zeri micaqba?

Sa yiğil hanbazaşə eyhen:

- Letif, hişda zer huşunçile micaqba.

Hanbazaşını mani cuvabin Letif deşə ali-1. Letife xəmde laqaran ranq adı zer ranqlamış hav-u. Hambazar sav-u eyhen:

- İlake həşde şavna zeri micaqba.

Kimin inəyi gözəldi?

Həmişə uşaqlar Lətifə deyirdilər:

- Lətif, bizim inəyimiz sizinkindən gözəldir.

Uşaqların bu sözü Lətifə çox təsir edir, onu ağladır. Axırda göy rəngli yağılı boyanı götürüb yatdığı yerdə inəyi rəngləyir. Sonra uşaqları çağırıb deyir:

- Gəlin indi baxın, kimin inəyi daha gözəldir?!

Ğu huşuna?

Axire qoharbı sa fikrelka kabı eyhen. Mani Letifis istağ he-es yikkan. Davatbı hı-ı istağ Letifni xaka arçu. Letife eyhen:

- - Ğu huşuna, hocona eyhe?

İstağe eyhen:

- - Qare beynava, zı yiğna istağ vorna.

Letife şadra eyhen:

- Ha ġu hişda qoharva sinqə ari.

Sən kimsən?

Gəlin gətirəndən sonra Lətifə gəlinin yanına aparırlar. Lətifə gəlinin ətrafında firlanandan sonra deyir:

- Sən kimsən?

Qız cavab verir:

- Ay dəli, mən sənə gəlin gəlmışəm.

Lətifə razi halda diyir:

- Hə, onda sən bizim qohumsan deyə bizi gəlmisən.

Zı ayaykı deş

Sa yiğıl Letife kuçeyni usħaxasika gizlənpaç oyunni huvaqa. Letif coni dame axure düqulxa. Qırqını xəmde xabınbişə Letif tabal hı-ı.

Manisa yiğıl Letif axure aveke. Hala qer şadra eyhen:

- Şavuklecad zı avaykı deş.

Heç kim məni tapmadı

Uşaqlar vaxtı Lətif küçə uşaqları ilə gizlənpaç oynayır. Lətif evə gəlib damda (tövlədə) axurun içində gizlənir.

Bütün gecəni evdəkilar Lətifə axtarırlar. O biri günüñ səhəri Lətifə axurda tapırlar. Hələ çox sevincək halda deyir:

- Heç kim məni tapa bilmədi.

Şençe sakal hı-ı

Letifni dekke mayını vusa cun bağıni sulamış ha-a. Letifikle eyhen:

- - Qare Letif ġu hayna ilekke mebınbiše hişin san sakal hımaacın.

- Sıkınni vaxtale dek ilakkana med şan menni suralkavud sakal hi-1. Dekke Letifikle eyhen:

- - Qare ġu hama ola-ola na-as şan menni suralka sakal ha-as hassır?

Letife eyhen:

Qare ġu zakle hayin ciqa haqu, şenbiše şençe sakal hi-1.

Suyu oradan kəsdilər

Lətifin atası yay vaxtı bağçamı sulayırmış. Lətifə deyir:

_Lətif, bala, sən bura bax, başqları suyu kəsməsin.

Bir vaxt sonra atası gəlib görür ki su başqa yerə axır. Atası Lətifə deyir:

- *Adə sən orada ola-ola suyu başqa yerə axmağa niyə qoymusən?*

Lətif deyir:

- Ata, sən buranı gösdərdin, suyu isə o biri tərəfdən kəsdilər.

Şinqə axecin

Letifin silibini ikar. Dekke aldamışaa-aldamışaa silibışdı doxduruska ıkkekka. Doxturuska arıme sili yuq kexe. Man med manisa yiğil ikar diğal. Letife dekikle eyhen:

- Qare daday doxturukle ehe sa yiğna şinqə axecin.

Bizdə qalsın

Lətifin dişi ağrayırdı. Atası dil-ağız edib onu diş həkiminə aparır. Həkimin yanına keçən kimi qorxudan dişinin ağrısı kəsilir. Sabahı gün bu hadisə təkrar olunur. Lətif atasına həkimi göstərib deyir:

- *Ay ata, həkimə de ki, bir-iki gün bizdə qalsın.*

Qırqına beynavavur

Sa vaxt Letif fındıq zavode fehleni vor. Sa yiğil Letife haray-həşirika direktorni kabinetə eyhen:

- Qare Şəhid dayı hina zavode qırqına beynavavur, zi hina axas deş.

Direktorus Letif qerni ikkan. Manke Letif sakit haasdime eyhen:

- Ay Letif hayna zavode sa zınayı ğu əsas insanar vobunbu. Aqar şinab hina deş şavana zavod idara haas.

Hamı dəlidi

Lətif bir vaxt findiq zavodunda fəhlə işlədirdi. Bir gün o, haray-həşirlə direktorun yanına gəlib deyir:

- Ay, Şəhid dayı, burda hamı dəlidi. Mən bu zavodda qalib işləməyəcəyəm, çıxıb gedirəm.

Drektor Lətfi çox istəyirdi. Ona görə də Lətfi sakitləşdirərək deyir:

- Ay Lətif, burda zavodda iki əsas adam sənsən və mənəm. Əgər biz də burdən getsək, zavodu kim idarə edəcək?!

Qikin yiğ tamixes deş

Mise hanbaşə insanaşike pil borç ha-a, amma misacad sakal ha-a deşdi. Sa yiğil sa borclu ari pil sakal he-eva eyhe. Mısayını qade eyhen:

- Ay dayı, ğu narahat mexe, deke uvhin sa həftəyle yiğin pil keles. Mana adami arkınme Mise qadeykle eyhen:

- Qare, ay axmax, ğu beynavane həftə zarada tamixesin, amma qika (sabah) misacad tamexe deş.

Sabah heç vaxt qurtarmır

Musa ondan-bundan borc alırdı, amma qaytarmaq istəmirdi. Yenə səhər tezdən borclulardan birisi qapını kəsdirir. Musanın oğlu deyir:

- Ay dayı, narahat olma, atam deyib ki, bir həftəyə sənin pulunu verəcəyəm. Kişi gedəndən sonra Musa oğluna deyir:

- Ay axmaq, həftə qurtarıb gedəcək, amma sabah isə qurtarmır.

Yiçu xoş geldi

Süleyman emis misasar kardena arına mihman ıkkikan deşdi.
 Sa yiğil cuna yiçu Adi xalay ari. Xile kar desva Süleyman emi
 heç ilakkı deş. Adi xalay akkale tezeranra horzul eyhen:

- Süleyman çoc hayni vedre şos nisse adı.
- Süleyman eme zara da eyhen:
- Adi yiçu, xoş geldi ğu.

Bacım, xoş gəldin

Süleyman əmi evinə boş gələn adamı heç vaxt xoşlamazdı.
Bir gün öz bacısı Adi xala qonaq gəlir. Əlində heç nə
olmadığını görüb Süleyman əmi heç dinmir. Bacısı yenidən qapiya
qayıdır və deyir:

- Süleyman qardaşım, burda vedrədə sizə pendir gətirmişəm.
- Süleyman əmi tez ayağa qalxıb deyir:
- Adi bacım, xoş gəldin, bacım, xoş gəldin.

Hini zeran qoharbi qebib

Süleyman emeva sambışke zer alivşu. Sa yiğil sa adami ari.
 Süleyman eme eyhen:

- Qare ğu hoşşuna?

Mani adame eyhen:

- Qare Süleyman emi zi zer hivvinbışda çoc vorna.

Manisa yiğil merna mihman ari. Süleyman eme eyhen:

- Qare mihman bes ğu hoşşuna?

Mihmane eyhen:

- Qare Süleyman zi haşni zerini iyesina xalaoğlu vorna.

Süleyman eme haraykasana eyhen:

- Qare çoc Usman, manimeqan qoharbi nana zer şas Lezimna
 deş.

Bu inəyin qohumu çoxdur

Süleyman əmigil birindən inək alırlar. Bir gün onlara bir
adam gəlir. Süleyman əmi soruşur:

- A kişi, sən kimsən?

Qonaq cavab verir:

- Ay Süleyman əmi, mən inək satanın qardaşıyam.
O birisi gün başqa birisi gəlir. Süleyman əmi soruşur:

- A kişi, bəs sən kimsən?

Qonaq deyir:

- Ay Süleyman, mən o inək satanın xalasioğluyam.

Süleyman əmi əsəbiləşərək deyir:

- Osman, qardaşım, bu qədər qohumu olan inək bizə lazım
deyil.

Çeyxane ehes

Sa yiğıl çakra Şəhid dayı sa səife ulozar hı-1 eyhen:

- Çac, Şəhid ulosrenla.

Şəhid daye:

- Hocona eyhe ay Zabi, hocona xabar?

Zabi xale eyhen:

- Derd dünyebime vobna. Xəmde Zamanani qade hişda içi
qaçırmış hey-1. Hizda derd xəppa vob, sa vakle eyhe. Hina-şa
immeye.

Şəhid daye eyhen:

- Heç narahatra imexa, ay Zabi, saccu çeyxane ehes.

Çayxanada deyəcəyəm

Səhər tezdən Şəhid dayını bir qadın saxlayıb deyir:

- Şəhid qardaş, bir dayansana.

Şəhid dayı:

- Ay Zabi, nə olub, nə xəbərdi?

Zabi arvad:

- Dərdim dünyalar qədərdir. Gecə Zamanın oğlu qızımı
qaçırib. Bunu bircə sən bilirsən, heç kimə demə.

Şəhid dayı deyir:

- Heç narahat olma, ay Zabi, bircə çayxanada deyəcəyəm.

Hişinçin kar otxan

Hanbaşə xa-ad hivacən davarar nubatının çolexa ıkkekka. Nubat Süleyman emilxə kadime con davarar toxda, manisanbışınkı missida sikal. Man hoco sirna, insanar avxinbı fikirlaşmışebaxe. Sa yiğil düqulenba hayakananbı çoleka. İlakanbı Süleyman eme concile ğayre axine qırqını davarasın bokbu eskibışka bağlamışı-1.

İnsanaşə eyhen:

- Qare Süleyman, na-as ġu man kar ha?

Süleyman eme eyhen:

- Qare hayni vuşdi davaruşə hişinçin kari otxan.

Bizim qoyunların otunu yeyir

Həmişə evdəki qoyunları növbə ilə otarırdılar. Süleyman əminin növbəsində isə onların qoyunları tox, başqları isə qarınları ac gəlirdi. Bu nə sirdir deyə insanlar fikirləşirlər. Bir gün gizlincə çölə gedirlər. Görürlər ki, Süleyman əmi öz qoyunlarından başqa bütün qoyunların ağızını əsgı ilə bağlayıb.

İnsanlar soruşurlar:

- Ay Süleyman, niyə sən belə edirdən?

Süleyman əmi diyir:

- Ay kişi, bu sizin qoyunlar bizim qoyunların qabağındaki otu yeyirdi.

Hişdi tayeykayı ilaka

Sa yiğil Süleyman emi haraykasana sa xəmna comuş ho-oka kuçeyke alla əni vor. İnsana eyhen:

- Ay Süleyman, qare şavnana mana comuş, na-as dota?

Süleyman eme eyhen:

- Qare şavnana hayna beynava ehes dəxə, mana yişdi okani tayeykayı ilaka.

Bizim ot tayasına baxır

Bir gün Süleyman əmi yekə bir camışı küçə ilə döyə-döyə aparır. Bunu görən adamlar soruşurlar:

- Ay Süleyman, nə olub, niyə bu camışı döyürsən, kimindir bu heyvan?

Süleyman əmi deyir:

- Adə, bu dəli heyvan kimin olduğunu bilmirəm, amma bizim ot tayasına baxırdı.

Dama şaka ilaka

Teze xiveka sabıme yede Süleyman emikle eyhen:

- Bala Süleyman nena xivi yuqba, şenaye-hinaye?

Süleyman eme eyhen:

- Yaya hayni xivin hocoyi yuqda, şenke şı.

Damaylkani dozar, həşde dama salka dozar.

Sel bizə baxır

Yeni kəndə köçəndən sonra anası Süleyman əmidən soruşur:

- Süleyman bala, hansı kənd yaxşıdır, köhnə, yoxsa bu?

Süleyman əmi deyir:

- Ana, bunun nəyi yaxşıdır ki? Əvvəl biz yuxarıdan selə baxırdıq, indi sel bizə baxır.

Naşda deşin hala

Mal-qarayka ilakki Süleyman emin enke yuqun karnı vod. Huşşucar dameka haysar deşdi. Sa yiğil ilakkana coni davaraşka sa mebna davarib kabı. Zaraba mana menni cıqeka curav-u eyhen:

- İlekke hala naşda cad deşin hişdi dame avxi çən deş, hala hişda okub obxan.

Utanmadan otumuzu da yeyir

Süleyman əminin ən gözəl məşguliyyəti mal-qaraya baxmaq idi. Heç kimi tövləyə buraxmirdi. Bir gün baxır ki, burada yad bir qoyun var. Tez onu öz heyvanlarından ayıraq öz-özünə deyinir:

- Baxsana utanmir, bizim damda qalmağı bəs deyil, hələ üstəlik otumuzu da yeyir.

Mançis pıl hivvu

Yışdi çoceşina sa Mişleşile araylena Zakatalayni bazareka. Bazare sa micaqni karana baqlama qavcu alivşes vukkikin. Ucuzda qavcu qırqın bağlama alışu. Çoci bazarni sa kuncul dü-ur otxanan. Sayib insanar ilakambı coci deşşe-deşşe istiotub obxan.

İnsanaşə yazux hav-u eyhen:

- Qare ay çoci hayin kar oyxanan kar deş vodun.

Mişlesele eyhen:

- Qare ay coc zi mançis pıl hivvu, nəxudna manbı dağa-as.

Pul vermişəm

Bir Mişleşli Zaqatala bazarına gəlir. Bazarda bir qəşəng bağlamani görüb alır. Bu qardaş bazarın bir kənarına çəkilir və aldığıni yeməyə başlayır. Yol ötənlər görürlər ki, bir nəfər gözlərindən də yaş axa-axa acı istiotu yeyir.

İnsanların ona yazığı gəlib deyir:

- Can qardaş, o acı istiotdur, onu yemək olmaz, at getsin.

Mişleşli deyir:

- Mən ona pul saymışam, necə atım?!

Hızın kanfitbi ko

Dursunəli xəppa vaxtini zəifa deşda. Sa vaxtal sa qohare eyhen, qare Dursun hayni qonşu xive sa adami deşda zəifa vorna, Hora ilekke belke vas ayrele. Dursun haykanna mani adresin. Dukanençe sura kile “Nanali” konfitbi alışu. Xilece xabarbişile içini yede eyhen:

- Zas həməxüd qanmişexe ġu elçivalis arı. Bes vas mana hişda içi şavnimena yikkan?

Dursune zaradaeyhen:

- Hayni zi qadeynime yikkan. İçini yede eyhen:

Manke şı mana vas hele deş Dursune manke eyhen:

Yiçü manke hızın sura kile kanfitbışın sakal he-ecad.

Onda mənim konfetlərimi ver

Dursunun arvadı yox idi. Bir gün qohumlardan biri Dursuna deyir ki, bu qonşu kənddə bir dul arvad var. Get bax, bəlkə sənə ərə gəldi. Dursun həmin ünvana gedir. Mağazadan yarım kilo nanəli konfeti alır. Xeyli söhbətdən sonra qızın anası soruşur:

- Mənə elə gəlir ki, sən elçiliyə gəlmisən. Bəs onda de görək, qızımızı kiminçün istəyirsən?

Dursun tez sevincək deyir:

- Bax bu oğlan üçün istəyirəm, deyib özünü göstərir. Qızın anası deyir:

- Onda biz qızı sənə verəsi olmadıq.

Onda Dursun deyir:

- Bacım, onda mənim yarım kilo konfetlərimi də ver, mən gedim.

Aliddin dayı xoş geldi ġu

Alibni Suvaqilənce xurun uşaxar eçeşini bageka sixbişis havaykananbı. Sayıd birdan uşaxaşını sesbışılka Aliddin araylena mani bağeka. Aliddinni harayle uşaxarharna sa suralka hixu. Uşaxaşını sanqun çarıxna bağ aşmiş vuxa axana hocome ha-as. Aliddin cuska hirxılme hocome ehes axu zarada xıl hotku eyhen:

- Aliddin dayı xoş geldi ġu.

Man cuvab Aliddinni hamnime xoşeka kayle, uşaxış uba hı-1 eyhen:

- Ay sağ ol, ay sağ ol, bax hina yuqna, ġu mer arı sıxbı he-e.

Aliddin dayı, xoş gördük

Köhnə Süvagildə uşaqlar alma oğramağa gedirlər. İlin ən yaxşı vaxtında Aladdin bunları görüb dala düşür. Aliddindən nəinki uşaqlar böyüklər də qorxurdular. Uşaqlar haray-həşirlə qaçmağa başlayırlar. Uşaqlardan birinin çarığı ayağından çıxır və dayanmali olur. Aliddin ona yanaşanda uşaq nə edəcəyini bilmir. Və ona görə də əlini uzadıb:

- Aliddin dayı, xoş gördük .

Bu söz Aliddinin o qədər xoşuna gəlir ki, üzündən öpüb deyir:

- Ay sağ ol, ay sağ ol, bax sən çox yaxşı oğlansan, sabah da gəl, alma oğra.

Yığnı bıtağıl kok deşda

Sa yiğıl Asvar sa işığ deşdi adamis hanbar exe. Sa kıldıkni yiveyska hibxırme uvhin sikinin kıldıkar oxanas. Har kıldıkis işığ deşunqe Asvarıkle eyhen:

- Qare çoci hayna yuqbaye, hayinçe kok dişə.

Axire Asvar bezmısxa eyhen:

Qare çoci yigni suralınbı qırqınbı yuqunbuvud.

Sən olan budaqda qurd yoxdur

Günlərin bir günü Asvar kor bir kişi ilə yol yoldaşı olur. Bir əzgil ağacına çatanda dedilər bir az əzgil yeyək. Hər əzgili gopardanda kor əzgili Asvara göstərib deyir:

- Ədə, qardaş, bu əzgildə qurd varmı, yaxşıdırımı?

Axırda Asvar dözməyib deyir:

- Ə, qardaş, sən oturduğun budaqda heç qurd yoxdur.

Misayı ikkan alxile

Sa yiğıl Asvar cuna hanbaz Aliddinika sana sa çoleni vobunbu. Mikadava Asvare osbı sı-ı uçağ kaha. Sayıd birdan kanedin taxılın çolud alışmışexe.

Mani xivun insanlar kurakbışka, yababişka hoharanbi hinbi dotasva. İnsanlar hivixarme Asvar saki eyhen:

Ay beynavabı, şu hudura çol tətke-e, şalme misayı ikkan alxile.

Bizi sabah döyərsiz

Bir gün Asvar dostu Aliddinlə çöl ilə gedirlərmış. Soyuq olduğu üçün odun yiğib ocaq qalayır. Birdən od yaxındakı taxıl zəmisinə keçir. Bunu görən kənd sakinləri bel, yaba ilə düşürlər bunların dalınca, bunları döyüşünlər. İnsanlar onlara çatanda Asvar qayıdırıb deyir:

- Ay dəlilər, siz gedin tarlanı söndürün. Bizi isə sabah da döyə bilərsiniz.

Kallene badal hı-ı?

Asvarikle sa sıxnarını məhəlle cona avquna zer qaycu xani iyesikle eyhen:

- Qare ġu hayni zeran kallene badal hı-ı?

Xani iyesi hocome ehes axu eyhen:

- Qare Asvar zerin kalle badal ha-an karne hocona ġu eyhe.

Asvare eyhen:

- Qare çoci aqar mana vuşda zerni na-as hişdi zeran kalle mançıl vod?

Başını dəyişmişən?

Asvar bir inək ogrusunun evinə qonaq düşür. Həyətə girən kimi görür ki, onların itmiş inəyi burdadi. Asvar ev sahibindən soruşur:

- *Qardaş, sən bu inəyin başını dəyişmişənmi?*

Asvarın bu sualından pərt olan ev sahibi deyir:

- *Yox Asvar, heç inəyin başını dəyişmək olan şeydirmi?*

Asvar inəyin yan-yörəsinə baxıb deyir:

- *Onda bəs əgər bu sizin inəkdirsə, niyə bizim inəyin başı onun üstündədi?*

Hizin kar hele

Sa yiğil Asvar Suvaqlı Seyid məəllimni xaka mihman arayle. Asvare eyhen:

- Qare Seyid məəllim insan mihman arıme işləmişexena deş.

Xani iyesi Asvar horacınva eyhen:

- Qare Asvar hasrenla sa teze zəifa hey-ı vorna, manava sa xuva, həşte mana kanserteka arkin, mana kiyelesse hin baruq tamı-ı dexe vay həlinə yıldızdırıq-nid.

Asvara zarada eyhen:

Qare çoc Seyid manke zara ixe zas otxanan hele arkin mebənbışıs mihman axas.

Yeməyimi ver

*Bir gün Asvar Suvgildə Seyid müəllimin evinə qonaq gəlir.
Asvar deyir:*

- A kişi, Seyid müəllim, insan qonaq gələndə də işləyərmi?
Düşsənə aşağı.

Evin sahibi Asvari ötürmək bəhanəsi ilə deyir:

- Ay Asvar, qardaş, vəziyyət sən deyən kimi deyil. Bir təzə arvad almışam, itin birisidi. İndi o, konserṭə baxmağa gedib, əgər o gələnə qədər mən bu barını tikib qurtara bilməsəm, vay halimizə tamaşa elə.

Asvar tez deyir:

- A kişi, Seyid qardaş, düş aşağı, onda mənim yeməyimi ver, o it gəlincə mən başqa evdə qonaq qalım.

Dilençike kar ıkkən?

Asvar med sa yiğil Seyid məəllimna mihman ixa. Xani içeşə Asvarikle eyhen:

- Qare Asvar hinna torbe hocona vodun. Sikının kanfitbi helen şas.

Asvare zaraba mana torba düqul hav-u eyhen:

Qare Seyid hayinbı himeqa beynava içeri, heç insane dilençike kar hekkaye.

Dilənqidən nə umur?

Asvar yenə bir gün Seyid müəllimin qonağı olur. Evdəki qızlar Asvarın dağarını göstərib deyirlər:

- Ədə, Asvar, dağarda nəyin var? Bir az konfetdən, peçeniyedən ver bizi.

Asvar tez dağarı qolları arasında gizlədib deyir:

- A kişi, Seyid, bu sənin qızların nə dəli şeylərdi. Heç adam dilənqidən də pay umarmı?

Sı-iyid rəhətdə deş vodun

Sa yiğil Asvarikle eyhen:

- Qare Asvar hayni dünyeyl vale rəhətna deşur, ġu sı-ı gunad otxanan. Uşaxar deş incika-ana, zəifə deş.

Asvare eyhen:

- Ay beynavabı şokle man sıiyıd qed rəhətda qimece.

Yığmaq da asan deyil

Bir dəfə Asvara deyirlər:

- Asvar, vallah, bu dünyada səndən xoşbəxt adam ola bilməz.

Dərdin – sərin yox, arvad-uşağıın yox, özün yiğdiğini özün yeyib dolanırsan.

Asvar deyir:

- Ay axmaqlar, siz o dilənməyi nə asan görürsünüz.

Kalle neçeynsə koyşar

Sa yiğil Asvar dellakıskı ari eyhen:

- Qare coçı neçeynsə kalle koyşar?

Dellake zarafatlıs eyhen:

- Asvar çoci vas beş mantes. Asvar zara cıqayle qalxmışxa eyhen:

Ay çoc gu beynavane, haşa Suvaqileşə əməlemeqana davar elli kapikis koşar. Ğu hızdı xudmeqani kalleys beş manat eyhe.

Neçəyə baş qırxırsan

Bir gün Asvar dəlləyin yanına gəlib soruşur:

- Ə, qardaş, neçəyə baş qırxırsan?

Dəllək zarafatla deyir:

- Asvar qardaş, sənin üçün beş manata.

Asvar tez stuldan qalxıb deyir:

- Ay qardaş, sən dəlisənmi? Baxsana orda suvagillilər eşşək boyda qoyunu əlli qəpiyə qırxırlar. Sən mənim yumruq boyda başıma beş manat oxuyursan.

Man ölümni vod

Sa yiğil sa məəllim Asvarika hoyhar şaharekani ikka. Məəllim quer öqinmişexena karnı vor. Hake Asvarıs fizikayke, kimyayke sualbı hele. Asvare cavab kele deş. Sayıd Asvare məəllimikle eyhen:

- Bes man hocona ne vakie deş atsa, ne zakle?
Məəllim xəm-yığ fikirlaşmış ixa. Qırqınqe lağ hı-ı məəllim.
Mani fikren məəllim akan hı-ına hini dünyeyele. Asvar nakbişeka arı eyhen:

Ay yazıx man ölməni vod, ne vakle, neyid zakle datsa.

O ölüm idı

Bir gün Asvar bir müəllim ilə piyada şəhərə gedirdi. Müəllim çox özünü öyən adam idi. Yol boyu Asvara fizikadan, kimyadan suallar verirdi. Sonra Asvar müəllimə deyir:

- Bəs o nədir ki, nə sən bilirsən, nə mən bilirəm?

Müəllim bütün yol boyu gecə-gündüz fikirləşir. Hami müəllimi ələ salmağa başlayır. Bu fikir müəllimi dünyadan aparır. Asvar yoluüstü müəllimin qəbrinin üstünə gəlib deyir:

- Ay yaziq, o ölüm idı, nə sən bilirdin, nə mən.

Narahatra imaxa

Sa yas cıqe Asvarık sataşmışebxa eyhen:

- Qare Asvar hime zarayı ğu hini yas çıqabışka arayle.

Asvare mani adamin cuvab surak hassır eyhen:

- Narahatra imaxa, yiğni ölikar ayresda.

Narahat olma

Bir yas yerində Asvara sataşmaq məqsədi ilə deyirlər:

- A kişi, Asvar, nə yaxşı bu yas yerlərinə vaxtında çatırsan.

Asvar kişinin sözünü yarımcıq qoyub deyir:

Narahat olma, sən ölündə də mən gələcəyəm.

Zı telesükra vor

Sa yiğil Asvar kohne Suvaqilençe hoyharnı kö. Sayıd yük maşın insanaşikan yanaşmışxa Asvarısha. Şofire Asvarikle eyhen:

- Qare Asvar ğu beynavane vor, maşın ola-ola naas piyadara elhə?

Asvare eyhen:

- Qare coçı zı telesükra vor, şoka huvaqasda vaxt deşda.

Maşineni qırqunqe eyhen, həkeracar hayna beynavavur. Sa havule maşın dame axu, qırqını yiğil insanar müssiba-mıkaba maşına avxu.

İnsananaşə eyhen:

Şi beynava hisab ha-ana Asvar şale əkelikavur.

Mən tələsirəm

Bir gün Asvar köhnə Suvagildən piyada gəlirmiş. Birdən arxadan bir yük maşını ona yaxınlaşır. Sürücü Asvara deyir:

- A kişi, Asvar, sən dəlisənmi, niyə maşın ola-ola piyada gedirsən?

Asvar deyir:

- Ə, qardaş, mən tələsirəm, sizinlə oynayası vaxtım yoxdur.

Maşındakı camaatın hamısı bir ağızdan dedilər ki, vallah, həqiqətən bu dəlidir.

Bir xeyli keçmiş selin içində qalır. Nə qədər eləyirlərsə maşını çıxarda bilmirlər. Ac, soyuq gecə yarısına qədər maşının yanında qalmalı olurlar. Sonra hamı bir ağızdan deyir:

Bizim dəli hesab etdiyimiz Asvar bizdən ağıllı imiş.

Hina hızda qoharır

Sa yiğil Asvar sa Suvaqılış mihman axu. Sayid eçeşini bagençə uşaxaşın harayıbı ıxa. Asvar xani iyesikasana uşaxaşıkab kina avaykan. Asvare akkini uşaxe eyhen:

- Qare Asvar dayı zinayı ġu qoharbü vob, hasre zi dimeta.

Asvare zarada xani iyesikle eyhen:

Qare hina yızda qoharır, ma hina ġu dete, manasa zaska xale.

Bu mənim qohumumdu

Bir gün Asvar bir Suvagillinin qonağı olur. Birdən alma bağından uşaqların harayı eşidilir. Ev sahibi ilə Asvar uşaqların dalınca düşür. Asvarın tutduğu uşaq deyir:

- Asvar dayı, biz sizinlə qohumuq, məni döymə.

Bunu eşitcək Asvar ev sahibinə deyir:

- Bunu sən döyərsən. Bu mənim qohumum çıxdı, o birisini mənə ver.

Cennet zas hele

Za yas cıqe molle eyhen:

- - Ey millet, har musurman hini dünyeyl qırqını əzab-əziyyatış dözmuşebxes vukan. Musurmanın hambasıñ dünya şensa vodun. Zi eyhenbi aqar şu he-e manke cennet vuşun vodun.

Asvare mollaykle eyhen:

- - Qare molla ġu hini dünyeylin cennet şas hele, şenisa dünyeylin vas alete.

Cənnəti ver

Bir yas yerində molla deyirdi:

- Ay camaat, hər insan bu dünyanın əziyyət və zillətinə dözməlidir. Hər kəs mənim dediklərimi eləsə cənnətə gedəcək.

Asvar mollaya qayıdıb deyir:

- A molla, sən bu dünyadakı cənnətini mənə ver, o dünyadakı cənnəti sən götür.

Qeb insanarıbva ehecin

Sa suvayle cığrike alla əni vor. Sayıd ilakkana Asvar xərra hişana-a oni cığrile cuni suralkavur sallamışxa. Mani adame Asvarikle eyhen:

- Qare Asvar ġu şavukana hamme xərra hişana-a?

Asvare eyhen:

Qare çoc hasrede canavarlaşę qeb insanar vuxayla ehecin.

Çox adam olduğu bilsin

Birisi dağ ciğiri ilə gedirmiş. Birdən görür ki, Asvar haray-həşirlə yuxarı ciğirlə ona tərəf gəlir. O kişi Asvara deyir:

- Ay Asvar, sən kiminlə ucadan danışırsan?

Asvar deyir:

- Ay qardaş, qoy canavarlar elə bilsin, burada adam çoxdu və yanına gəlməsin.

Beynavayke əkelnana kalma

Sa insane Asvarna yazux hav-u eyhen:

- - Qare Asvar çoci ġu tekra axa. Ğu tekra, şena Lələr tekra, hamna hey-ı sa cıqe axe.

Asvare eyhen:

- - Ay çoc man nəxüdna ixes, şena işığ deşda, zı me beynava.

Dəlidən doğru xəbər

Bir nəfərin Asvara yazığı gəlib deyir:

- Ay Asvar qardaş, elə tək yaşayırsan. Lalə arvad da təkdir, onu alsan və bir yerdə qalsanız yaxşı olar.

Asvar deyir:

- Ay qardaş, o necə olacaq, o kor, mən dəli.

Huşsuna rəhməteka arkın?

Şehid dayı sa yiğil kolxoz sadrını kabinetə arı dua hole. Hina kabinetene insanaş qaf surak hivacı dua qəbul hav-u. Qırqınbışık həməxüd asaxa sadrına insan rəhməteka arkın.

Sadre yavaşda eyhen:

- Qare Şəhid huşsuna rəhməteka arkın?

Şehid daye eyhen:

Na-a sadri xabar deşdane kolxoz rəhməteka atkın.

Ölən kimdi?

Şəhid dayı bir gün kolxoz sədrinin otağına girib dua verir. Kabinetdəki adamlar söhbətlərini kəsib duani qəbul edirlər. Hami elə fikirləşirlər ki, ölən sədrin yaxın adamıdı. Dua qurtarandan sonra sədr yavaşça deyir:

- Ay Şəhid, rəhmətə gedən kimdi?

Şəhid deyir:

- Nədir, sədr, xəbəriniz yoxdur, kolxoz ölüb.

Merunquka ileka

Asvare sa zəifayna şikil tersinaba divarıkə asmiş hav-u. Cuna qohar arı mançika ilakkı eyhen:

- Asvar çoci naas hini fağırdına şikil hinəxüb asmiş hav-u?

Asvare eyhen:

- Qare mana düzzüra asmiş heyime merunquka ileka.

Başqasına baxır

Asvar bir qadının şəklini divardan başıaşağı asır. Onun qohumu bunu görüb soruşur:

- *Asvar qardaş, niyə bu yazıçı başı aşağı çevirmisən?*

Asvar deyir:

- *Ay kişi, elə düz asanda o, başqasına baxırdı, mən də belə asdim.*

Sixnarı vuşşuna?

Adamer sabını sa cıqe xivini molle eyhen:

- *Qare manı hişdi qəbristanlığençe karbı iql, kurakbı, yababı, sementin meşukbı.*

Şehid daye zarada eyhen:

- *Ay molla, na-as ġu sixnarı menni ciqe tabal ha-a. Qare sixnarı Nuri hamacardışde vorna.*

Molla eyhen:

- *Qare Şehid öqecar kikini insane nəxüdna sixbı ha-as.*

Şehid daye eyhen:

- *Bes molla ġu dişdi eyhe insanın daimi dünyə şensa vodun, şa-ab şu dehdab yuqba yaşamışebxes.*

Oğru kimdi?

Camaat yiğışan bir yerdə kəndin mollası deyir:

- *Ay kişilər, bizim qəbristanlıqdan şey-şüy itir: bel, sement kisələri, bilmirəm hara gedir?*

Şəhid dayı tez deyir:

- *Ay molla, sən niyə oğrunu başqa yerdə axtarırsan. Oğru Nuru orda qəbristanlıqda deyilmi?*

Molla deyir:

- *Ay Şəhid, çoxdan ölən adam necə oğru ola bilər?*

Şəhid dayı deyir:

- *Molla, bəs sən bizə demirdinmi, insanın daimi dünyası odur, bu dünya müvəqqətidir?*

Nəxürna mana vaka hişanı-ı

Sa yiğil xivini molle Asvarıkla eyhen:

- Hizdi rəhməttix dekke zakle nikik uvhin ġu cus 100 (yüz) manat borclura vor.

Asvare eyhen:

- Qare yiğna dek keçmiş ixayni sa həftəyle zi harkın mana yüz manat sakal havuna.

Molle eyhen:

- Ğu nəxüdna ölis pıl hivvu?

Asvare eyhen:

Ölu vakasana nəxudna hişan hı-1, həməxüdud zi pıl sakal hı-1.

Yuxuda necə danışib

Bir gün kəndin mollası Asvara deyir:

- Mənim rəhmətlik atam yuxuda mənə dedi ki, sən ona yüz manat borclusan.

Asvar deyir:

- Ay kişi, atan öləndən bir həftə sonra aparıb onun pulunu vermişəm.

Molla deyir:

- Sən ölüyə necə pul vermisən?

Asvar deyir:

- Ölü səninlə yuxuda nə təhər danışıbsa, mən də elə borcumu vermişəm.

Xolle senna axas

İnsan basdur ha-anı cıqe sa adame eyhen:

- - Qare Şehid ilekke sikinni vaxtal himeqana insani keçmişixa.

Manisa adame eyhen:

- Zakle şu ehes əxəs deş, zi hala sa 40 sennar axasda.

Manisa adame Şehid dayikle eyhen:

- Qare Şehid hayna sa 40 sennar axaye?

Şehid daye eyhen:

- Hayni basdur hı-ini adamina zəifa hinqus are çetinra 5 sennar axa.

Beş il yaşayar

Qəbristanlıqdan qayıdan biri deyir:

- Ay kişi Şəhid gör bir-iki ildə nə qədər adam ölüb.

İkincisi deyir:

- Mən sizi deyə bilmərəm, mən bir 40 il də yaşayacağam.

Üçüncü adam Şəhid dayiya deyir:

- Şəhid dayı, baxsana, nə deyir, bundan sonra bir 40 il yaşaya bilərmi?

Şəhid dayı deyir:

- Bu ölenin arvadı ona getsə, çətin ki, 5 il də yaşasın.

Plav opxan

Sa yiğil Asvar xənni torbaykasana kuçeyke alla əni vor. Adameşini sanqə eyhen:

- Qare Asvar hayni torbe hocona vodun?

Asvare eyhen:

- Qare haşa Usta İbadullayni məhəlle davatbıyı, qırqınar piyanra sa suraki axu. Zinar du-ur plavin toxxa avxunab haynitorbeka sav-u. Hasre sinqə arini mihmane zi hambaşə plavub opxanva ehecin.

Plov yeyirəm

Bir gün Asvar belində bir torba ilə gedirmiş. Birisi bunu görüb deyir:

- Asvar, bu torbada nə var?

Asvar deyir:

- Usta İbadullanın həyatında toy var idi, hərə bir tərəfdə yatıb qalmışdı. Mən də doyunca plov yedim, qalanını da torbaya yiğdim. Bizə gələn qonaq elə bilsin ki, mən həmişə plov yeyirəm.

Hızın lit alle

Sa yiğil Şəhid dayı xəmde xaka əni vor. Sayid darvazayle məhəlleka ices iкkanme sa qer hişane-ani zəife mana qafis yavaş ha-a. Xərni qade qed dekkilka onu-u, amma hini zəife qaf tama-a deş. Axire Şəhid daye ysaxıkla eyhen:

- Ay bala, Tacı hızın Lit alle zi dehe hina axas qina xəmde.

Yapıncı gətir

Bir gün Şəhid dayı axşam evə dönürtmiş. Elə çöl qapısından içəri girmək istəyəndə bir çox danişan arvad onu söhbətə tutur. Böyük oğlu onu çox çağırsa da, arvad əl çəkmir ki, çəkmir. Axırda Şəhid dayı evə tərəf qışqırıb deyir:

- *Ay bala Taci, mənə yapıncı gətir, deyəsan burada qalası oldum.*

Ğu doxxan he-e

Şəhid dayı sa vaxt kolxoze yanğınsöndürənni vorna. İnsanaşə kolxozni sadrikle eyhen, ğu Şəhid dayis havayı ciqe maaş hele. Sadre Şəhid dayı ceska kortul eyhen:

- *Qare Şəhid ğu huçcutcad ha-a deş, amma maaş alatan.*

Şəhid daye işbişka stolni oka huvobxur eyhen:

- *Sadrı ğu yera tayebi doxxan he-e, zi zara iş ha-as kalesda.*

Sən yandır

Bir dəfə Şəhid dayını kolxozda yanğınsöndürən kimi işə götürürlər. Adamlar kolxoz sədrinə deyirlər ki, sən Şəhid dayiya havayı maaş verirsən. Kolxoz sədri onu yanına çağırıb deyir:

- *Ay kişi, Şəhid, sən heç bir iş görmürsən, amma maaş alırsan.*

Şəhid dayı cibindən kibrıt çıxarıb srolun üstünə ataraq deyir:

- *Sən get kolxozun ot tayalarını yandır, mən də gəlib söndürərəm.*

Hizda əməle Mışleşeli

Sa yiğil Asvar əməleşika suvake alla Mışleşni xiveka əni vor. Sayıd Mışleşka hixarme cihil qadebişə ulozar hi-1 eyhen:

- *Qare hayınbı neni ciqayn əməleri?*

Asvare əməle haqu eyhen:

Zı Qalalence vor, hina əməle Mışleşeli vob.

Eşşəyim Mışleşdəndi

Bir dəfə Asvar dağ yolu ilə Mışleş kəndinə gedirmiş. Mışleşə çatanda bir dəstə cavan oğlan onun qabağını kəsib sataşır:

- *Ay kişi, bunlar haranın eşşəkləridir?*
- Asvar eşşəyi göstərib deyir:*
- *Mən Qalaldanam, eşşəyim Mişləşdəndi.*

Şa pılsızda vod

Koyre maktabna direktor şahare Asvarıka rastlaşmışexe. Uvhin hinna sikirra Asvar incika-as:

-Asvar qare həşde şı iclasence kiğebçi, mışsençika habatanbı, kollan sikinin pil abed ha-as.

Asvare narazıda eyhen:

- Qare şu beynavabına, insane otxunis pil hele ye. Hudura haşa Qaqqarınə yas vobna, qırqın pılsızda, himeni ikkan oxne.

Orda pulsuzdur

İki nəfər məktəb direktoru şəhərdə Asvarla qarşılaşır. Asvara sataşmaq məqsədilə deyirlər:

- *Asvar, iclasdan çıxmışıq, acından ölürik, bir az pul versənə, nahar edək.*

Asvar narazı halda deyir:

A kişi, siz dəlisiz, nəsiz, gedin orda Qaqqarında yas var, yemək də, içmək də pulsuzdur. Nə qədər istəyirsiniz, yeyin.

Filankase eyhe

Şahare insan kikin ciqa vodxe Asvarıkle qırqınqule zarabani xabar vexe. Qırquna məhəttalxa axa. Sa adame eyhen:

- Asvar çoci, qare manşaallah, vas himə zarabana xabar hivixar.

Asvare eyhen:

- Ay çoc, mançə dağamivala zı miçed xançə kiğəmə molla Kəhəvnı xaka haykan, manbışed zakle eyhen filan ciqe yas vobna.

Bilməyə nə var ki?!

Şəhərdə yas varsa, hamidan tez Asvar xəbər tutardı. Hami məəttəl qalırkı ki, bu necə olur. Bir nəfər soruşur:

- *Asvar, qardaş, sən nə tez xəbər tutursan, maşallah.*

Asvar deyir:

-Ay qardaş, bunu bilməyə nə var, səhər evdən çıxanda molla Kəhovun evinə dəyirəm, onlar da deyirlər ki, filankəsin yasına gedib.

Ne baruqus, neyid qareşis

Sa çayxane adameşe qafı ha-a. Manbişdi sanqve eyhen:

- Qare ay insanar, hizdime qed maraxlıda vod. Na-as şı haynimeqa işləmişebaxhe hexaxhen sa karid exhe deş.

Lap matna vorna na-as şı mebinbı xhine yaşamışebxhes dəxə.

Asvare eyhen:

- Ay beynavabı hişin pılپı. Ne qareşis, neyid baruqbusus aykan.

Nə bariya, nə qariya

Bir çayxanada kişilər oturub söhbət edirdilər. Onlardan biri deyir:

- A kişilər, mənim üçün çox maraqlıdır. Biz səhərdən axşama qədər işləyirik, amma heç nədə artan bir şey olmur. Başqları kimi də yaşaya bilmirik, lap məəttələm.

Asvar onlara xeyli qulaq asandan sonra deyir:

- Ay ağilsız adamlar, biz müsəlmanların pulu ya qapiya, ya da bariya gedir, ona görə başqları kimi yaşaya bilmirik.

Xaybı badal he-e

Sa yiğil koyre Suvaqli raykomeka şikayatı habkin. Du-ur raykom qozet ha-ani are sayır Asvar karı manbışıkla eyhen:

- Qare Ömrə dayı xoş geldi, hucon xabar?

Ömrə daye eyhen:

- Qare Asvar hasrenla sa damce şinena deşda, məhəllə yivar kekku, diriqbı deş.

Asvare mani sanqukle eyhe:

- Qare Nuray çoci gü nişsna arı?

Nuray daye eyhen:

- Hizdab derd xəppa vobna. Asvar məhəllençə şan əlkə nakanme ha-as axu.

Asvare zarada eyhen:

- Ay beynavabı mançinime na-as raykomuska abı, xaybı badal he-e horacın.

Evləri dəyişin

Bir gün iki Suvagilli raykom katibinin yanına şikayətə gedirlər. Onlar oturub gözləyən vaxt Asvar bunlara rast gəlir. Xoş əhvaldan sonra Asvar soruşur:

- A kişi, Ömər dayı, xoş gördük, nə xəbərdi, niyə gəlmisən?

Ömər dayı deyir:

- Asvar, bilirsən, dərdim çoxdur, həyətimdə bir damcı su yox, dirrik, ağaclar quruyub gedir.

Asvar sonra o birisindən soruşur:

- Ə Nuray qardaş, sən xeyir ola, niyə gəlmisən?

- Mənim də dərdim çoxdur. Asvar, mənim həyətimdən su çıxır, neyləyim, bilmirəm?!

Asvar tez bunlara baxıb deyir:

- A kişi, siz dəlisiz nəsiz, ondan ötrü niyə bura gəlmisiz, evlərinizi dəyişin, qurtarsın getsin.

Haynaxüdne eyxe xinkalbı? (Ə: 11, s: 22-23; Tərcuma hı-na:13)

Suvagılı Nezire eyhen. Sa yiğil zəifaykle xinkalbı he-eva uvvu. Mani yiğil cuna qohar Umar mihmanni ayres. Xinkalbı manqus utumda kadi. Mançika qora xinkalbı med tezedanda koxreva uvvu. Umərikle uvhin: Ehe şosne nə xüdnahinbı ha-a. Sa havule zəife xinkalbı heki ixa kadi. Mançika qora Nezire med Umərikle eyhen:

- Qare şosneyid həyinxude exe hayinbı. Ehes qırqınqusse hin xoraq ha-as əxə deş. Xoraq hinəxüd alınmışxava Nezire xinkalbış şe-er uvhu:

Kubute urva alışu, hıda, (Ə: 11, s: 22-23)

Gapal sayxi, kumkumeyqa kiida.

Mirt üvxümey tesseyqa alqıda,

İxhada çike kut xink albi.
 Ay can mama-oğliy, Umar, vuşinbid,
 Ehe, haynaxüdne eyxe xinkalbı?
 Med tezal dan kumkumeyqa kiida,
 Avqa zı lap xhadda tsayid qıda.
 Kabute dyubaraada alqıda.
 İxhada hekuy-halakuy xinkalbı.
 Ay can mama-ogliy, Umar, vuşinbid,
 Ehe, haynaxüdne eyxe xinkalbı?

Beləmi olur xəngəl? (Ə: 11, s: 22-23)

Suvagilli Nəzir⁸⁶ söyləyirdi ki, günlərin bir günü arvadından xəngəl bişirməsini xahiş etmişdi. O gün onun qohumu Ömrər onlara qonaq gəlməli idi. Bişirilmiş xəngəllər ona sərt və bərk gəldi. Odur ki, arvadından onları yaxşıca bişirməsini xahiş etdi. Umara dedi: Danış, sizdə bu yeməyi necə bişirirlər. Bir müddət sonra arvadı xəngəl gətirəndə gördülər ki, xəngəl artıq xəşil olub. Arvadının bişirdiyi xəngəlin yaxşı alınmadığını görən Nəzir Umardan təkrar soruşdu: Sizdə də belə bişirirlər? Burdan görünür ki, bu yeməyi hər kəs bişirə bilmir.

Yeməyin belə alındığını görən Nəzir xəngələ şeir qoşmuşdu:
 Kubut un aldı, bişirdi,
 Əli ilə yastılayıb qazana tökdü.
 Bir burum qaynadıb siniyə çıxardı,
 Oldu küüt xəngəl.
 Ay mamoğlu, Umar, sizinki də,
 De görüm, beləmi olur xəngəl?
 Təzədən yenə qazana tökdü,
 Mən altını lap güclü yandırdım.
 Kubut yenə xəngəlləri çıxardı,
 İndi oldu tamam xəşil xəngəl.
 Ay mamaoğlu, Umar, sizinki də,
 De görüm, beləmi olur xəngəl?

⁸⁶ Suvagilli Aşıq Nəzir. Kor olub. Boyaqçılıqla məşğul olub

Yikbışın kuxna (Ə: 11, s: 23; Tərcuma hı-ma: 13)

Saxurların mətbəxi (Ə: 11; s: 23; Tr: 13)

Hinkılı - beş sm-lik xamirin tikabı. Har tika xədni tubuka birmiş ha-a. Man yarpaxık akaran xamır koyxaran. Hisseyni çurunuka ca ciqe alikkı oyxan.

Sürhülli - beş sm-lik kiçik xəmir tikələridir. Hər xəmir tikəsi şəhadət barmağı ilə eşilir, burulmuş bir yarpaq və ya qayiq şəklini alır. Ondan sonra bu yarpaqları qaynar bulyonda bişirirlər və suda bişmiş qaxacla birlikdə verirlər.

Tsint – hinkılıle sikilda xuruda exe. Çurunukayı lubyeyka oyxan.

Tsint - sürhülli dən xırda olan borucuqlar. Ət və lobya ilə verilir.

Qırts – çurunuka, nissenika ha-an, alabığka ha-an xamren xoraq.

Qırts - ətli və ya kəsmikli düşbərə. Həmçinin qurudulmuş otla: gicitkan, dəvədabani, turşəng, bağayarpağı və s. ilə də bişirilir.

Maxxara – Sacıl o-ad ha-an fatırık akaran xoraq. Urva, nak, xinal, kuk alivkav-u ha-an məhlul.

Maxara - qabarlıq sferik, isti sacda bişirilir. Undan düzəlmis həlim isti sacın üstünə töküür və saçaqlı forma alır.

Bircəh – Nikne ha-an xamren xoraq

Bircax - südlü əriştə

Telebi – kvadrat formayl datxin xamren xoraq

Telebi - müxtəlif formada olan nazik xəngəllər, içi cürbəcür olur.

Qutsyar – qabax, çuru, nissenike ha-an qutab formaylin xoraq

Qutsyar - boranı, ət və ya kəsmikdən bişirilən kökə

İNGİLOYLAR

Əlifbası yoxdur

Qafqaz Albaniyası etnoslarından birinin nəsilləri olan ingiloylar hazırda Azərbaycanın şimal-qərb zonasında - Qax, Zaqatala, Balakən rayonları ərazisində yaşayırlar. İngiloyların cüzi bir hissəsi Türkiyə və Gürcüstanda məskunlaşmışdır." (Ə: 12; s: 18)

İngiloyların dili çox qədimdir.

İngiloylar əsasən Balakən rayonunun İtitala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində və Mosul kəndində, Qax rayonunun Qaxingiloy, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir, Meşəbaş, Qaxbaş və Qaraməşə kəndlərində yaşayırlar.

Hazırda respublikamızın 1205 şagird əhatə olunmaqla, 6 məktəbində təlim yalnız gürcü dlində aparılır. Təlim Azərbaycan-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 146 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 məktəbində 2452 şagird gürcü dilində təhsil alır. Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar.

Mədəniyyət Nazirliyi milli azlıqların bədii kollektivlərinə xiūsusı diqqət və qayğı göstərir. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, müsiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.

Eyni zamanda milli azlıqların vokal instrumental ansamblı da onların istifadəsindədir. (Ə:17) Hazırda Əliabad kəndində bir neçə klub fəaliyyət göstərir. Bu klubda ingiloyların "İngiloy" folklor ansamblı fəaliyyət göstərir.

Bayati-mahnular

Tsxals ikiti kalma lamazma,
Çikila damikniva.
İş ikiti mokla tsxurvilma.
Meakati imisim dome

Kalo kalo şençon zalo,
Deday kalo, mamay kalo.
Tsaxol moxol, moxol, tsaxol.
Mosulasukan veğar tsaxol.

Traxkidbani zöljijimi,
Şentsiliya eyse zalo.
Ayğev moxol,
Hamişaluğa veğar tsaxol.

Dedamtilo saxli tiro,
Mamam tilo saxli boy tiro.
Mulo, mulo lanqri qulo,
Mazlo, mazlo mindri qrilov.

Mindorşı er kuva iko,
Keli davkare ukan qamamko.
Kaloşen sikvaruli
Sad sevele ik qamamko.

Tet sindebi matsiya,
Nabadevi tviliya.
Kaluşən çem sikvaruli
Şakarivi tkibiliya.

*Suyun o tayında gözəl qız,
Çikila⁸⁷ yellədi (işarə etdi).
Onu o tayda sevgi öldürdü,
Məni burada istəyim.*
(S: 18; Tr: 15)

*Ay qız, ay qız, bizim gəlin,
Ananın qızı, atanın qızı.
Gedərsən, gələrsən, gələrsən,
gedərsən.
Gələndən sonra gedə bilməzsən*

*Bos sandıq, kohnə palaz,
Sənin payındı gəlin.
Götürərsən, gələrsən,
Həmişəlik bir daha gedə bilməzsən*

*Qaynanam evin dirəyi,
Qaynatam evin dam tiri.
Baldız, baldız dövrənin ürəyidir,
Qaynının, qaynının çölün kölgəsidi.*

*Cöldə bir daş var idi,
Əl vurdum, dalımcı gəldi.
Qızın sevgisi
Hara getdim, dalımcı gəldi.*

*Ağ corab geyinmişəm,
Yapıcı kimi istidi.
Sənin ilə məhəbbətim
Şəkər kimi şirindi.*

⁸⁷ baş örtüyü. tənzifdən hazırlanırı

Me es minda daqitero,
Rasas quli mebneba.
Şenqan çem damirskeba
Heç vaxt arikneba.

Tsetsxli, tsetsxli,
Ancaq tsetsxli.
Tsetsxli ari
Sindume.

Tsetsxli kreba
Ancaq tskalit.
Mondomeba
Araprit.

Geminatkivar quli,
Gemidərdiyən quli.
Roqorgitxro roqor qayqo,
Çonindtkivar quli. (Ə:2;
Əlavələr: s: III)

Meçavaqde qətsavit,
Avavsi iesavit.
Bico, me ar qamtexo
Şvid tsliyan şüşəsavit.

Sindebi mamiksoniya,
Jurbajur sindebi.
Mamzonxarancaqraqiko
Qulşı ver çeqesindebi.
(S: 18; Tr: 15)

Moy kalo puri vçamot,
Şavatanot qöl tan.
Er maktubi damitser,
Şen lamaz kelitan.

Mən yazmaq istəyirəm,
Nəinki ürəyim deyir.
Səndən məni unutmaq
Heç vaxt mümkün olmaz.

Ocaq, ocaq,
Ancaq ocaq.
Ocaq sevgi
Deməkdir.

Ocaq söniür
Ancaq su ilə.
Sevgi işə
Söñə bilməz.

Mənim ağrıyan ürəyim,
Mənim dərdli ürəyim.
Necə deyim, eşidəsən
Bizim ağrıyan qəlbimiz. (Tr:15)

Mən saldım meşə kimi,
Doldum bənövşə kimi.
Oğlan, məni sindırma,
Yeddi illik şüşə kimi.

Corabları toxumuşam,
Cürbəcür corabları.
Xoşum gəlir,ancaq, neyləyim,
Ürəyinə toxuna bilmirəm.
(S: 18; Tr: 15)

Gəl, gözəl qız, çörək yeyək,
Pendirlə çörək yeyək.
Gəl bir məktub yaz mənə,
Sənin gözəl əllərinlə.

Papa çonqan mosaval
maytxovs,
Qonş dahdevs brotsol
maytxovs.
Uçov dedebel tselayti
Uşov dğobel kon itxovs.

*Babam məndən bar istər,
Heyva qoyub nar istər.
Çalınmamış qatiqdan
Çalxanmamış yağ istər.*

Çrel pepela mosula,
Çon sopeli avsila.
Lamas kali derdibey,
Çon quli avsila. (*S: 19; Tr: 15*)

*Rəngli kəpənək gəlib,
Bizim kəndi doldurub.
Gözəl qızın xatirinə,
Bizim ürəklər dolub.
(S: 19; Tr: 15)*

İya sada vardis şoris,
Me qaqaço mirçevniya.
Aliabadel qoqoyevşı,
Me şentavi mirçevniya.

*Bənövşə qızulgüldən aralı,
Mən laləni seçmişəm.
Əliabadlı qızlardan,
Mən səni seçmişəm.*

Layla (S: 19; Ttr: 16)

Lay-lay, kene lay-lay,
Dayzin şilo dayzin.
Lay-lay kene bala,
Lay-lay kene lay-lay.

*Lay-lay, yat, lay-lay,
Yuxula, oğlum yuxula,
Lay-lay, yat, bala,
Lay-lay, yat, lay-lay.*

Lay-lay, kene lay-lay.
Dayzin kalo dayzin.
Lay-lay kene bala,
Lay-lay kene lay-lay.

*Lay-lay, yat, lay-lay.
Yuxula qızım, yuxula.
Lay-lay, yat, bala,
Lay-lay, yat, lay-lay.*

Tapmaca (Ə: 2; Əlavələr: s: IV)

Davambav midis qovsov dqeба
Bağlayıram, gedir, açıram, durur

(kalmani)
(çarıq)

Azərbaycan dilində

Mahnı-bayatlılar (S: 18)

Pəncərənin qabağı,
Asılıb limon yaprağı.
Xəstələrin dərməni
Əliabadın bulağı.

Birdi bizim sinimiz,
Birdi bizim dinimiz.
Ölməyib ayrı düşdük,
Nədir bizim günümüz.

Əliabadın yolları,
Burma-burma yolları.
Bilsəydim, sən gəlirsən
Süpürərdim yolları.

Mahnı mahnının başı,
Mahnıdı yol yoldaşı.

Ağ kəlağay alınca,
Gülün rəngi solunca.
Qəbrim üsdə ot bitər
Sən mənə yar olunca.

Mahnının ustasıyam,
Bir gülün dəstəsiyəm.
Bir gün səni görməyəndə
İllərin xəstəsiyəm.

Qızıl üzük məndədi,
Axtarma cibimdədi.
Dünya malı versələr
Mənim gözüm səndədi.

Mahnımız elə şeydi
Qəribliyin yoldaşı.

Şəxsiyyətlər haqqında rəvayətlər

Qaçaq Şuay (S: 21)

30-cu illərdə qaçaqlar var imiş. Bu qaçaqlar xalq qaçağı deyilmiş, quldur qaçağı imiş. Kəndi çapılı talayırmışlar.

Günlərin bir günü Qaçaq Şuay beşatılanı qoyar çıynına, Əskibazar tərəfdən gələr Əliabada. Orada Sarı körpü deyilən yer var, ora çatanda bir nəfər deyər, əllər yuxarı. Qaçaq Şuay çevriləndə bu beşatılanı çəkər yuxarı. Deyər, düş qabağıma. Düşər. Bir xeyli gələrlər onlar. Deyər, hara gedirsən. Deyər, vallah, Əliabadda Balabəygilə gedirəm. Deyər, baho, nə pis oldu. Deyər, niyə. Deyər, Balabəyə görə sənə toxunmayacağam. Bir də bu kəndə

girsən, təpəni dağıdacağam. Deyər, kimsən. Bu adam deyər, Qaçaq Şuay. Daha bu heç nə soruşmaz. Gələr Balabəygilə. Balabəygildə bunun qabağına yemək-zad gətirərlər. Nə qədər eləyərlər, Qaçaq Şuay çörək yeməz. Deyirlər, niyə yemirsən. Deyər, başıma bu iş gəlib. Deyirlər, ə, çörəyini ye, bu bizim Pərizad olacaq. Pərizad deyən qadın var, o olacaq.

Onun qabağını elə kəsib nə təhər təpinmişdisə, Qaçaq Şuay Əliabada bir də gələ bilmədi.

Haşan Sultanın kəraməti (S: 17)

Bizdə Alazan vadisində Haşan Sultan ziyarətgahı vardır. O vaxt Qızıl Ordu gələndə dindarları çox incidirdilər. Eşidirlər ki, Haşan Sultan gizləniib, əsgərlərə əmr eləyiirlər ki, onu tapıb gətirsinlər. Əsgərlər onu tutmaq istəyirlər. O, qaçıır. Bu Alazanı, suyun üstündən onların gözüün qabağında elə keçir ki, elə bil ki, toprağın üstündə gedir. Heç ayaqqabılıarı da islanmir. Əsgərlər bunu görüb, yerlərində quruyublar. Gəlib başçularına deyirlər ki, belə iş olub. Biz çayı keçə bilmədik. Biz onu atmadiq.

Allah-taala onu batırmayıb. Onun belə kəraməti olub. Onun basdırıldığı yer Gürcüstan ərazisindədi. Biz də Alazanın sahilinə qəbri ilə üzbəüz bir yerə gedirik, niyyət eləyiirk, nəzir qoyuruq, qurban kəsirik. Buraya uşağı olmaq üçün və başqa niyyətlər üçün gəlirlər.

Rza Əfəndi (S:17)

Mənim babam danışardı. Babam sufi idi. Onlar orada oturub zikr edirdilər. Namaz qılana qədər. O vaxt işıq yox idi. Lampa var idi. Bu Rza Əfəndi o qədər halal adam idi ki, bir cibinə qoz tökərdi, o biri cibinə findıq, qoz-findıq bağlarından keçib qəbristanlığa gedərdi. Heç kimin qoz-findığına toxunmadı. Getdiyi yola findıqdan, qozdan tökərdi ki, sabah onun ayaq izini görən adam deməsin ki, kimsə bu bağdan keçib, kiminsə bir findığını, qozunu ya əzib, ya sindirib.

Günlərin bir günü bu adamı tuturlar. Qızıl Ordunun gəldiyi vaxtda. Orda bizim bir adamımız variydi. Görür ki, bu kişini qoca vaxtında, 85 yaşında incidirlər, onu tutacaqlar, sürgün eləyəcəklər. Bu kişi orada icazə alıb dəstəməz almağa çıxır. Dəstamazını alıb gəlib əsgərə deyir ki, mən nə desəm, sən “amin” de. Bir dua var. Hamının bilmədiyi dua. Bu duanı daancaq din alımları bilir. Çətinlik zamanı oxunan dua. Ya səni dindən uzaqlaşdırmaq istəyəcəklər, bu, Allah qarşısında böyük günahdı, ya da ruhunu təslim edirsən. O kişi də o duanı orda oxuyub, əsgər də amin deyib, kişi də orda rəhmətə gedib.

Əliabadlı Dovşan tabunundan olan Aşıq Salamdan (S:20)

*Hara getdin, ay cavanlıq,
Nə təhər gəldin, sən qocalıq.
Cavanlıq heç kəsə qalmaz.
Yaman dərdsən, sən qocalıq.*

*Heç yeriməz, gözü görməz,
Arvad-uşaq cavab verməz.
Dost-aşna hesaba saymaz.
Yaman dərdsən, ay qocalıq.*

Nəsil adları. Ləqəblər (S: 17)

*Əliabadda təxminən 11 minə yaxın ingiloy yaşayır.
Əliabadda ingiloylar yaşayan ərazidə böyük nəsillər olublar.
Bu nəsilləri tabun kimi (oba) adlandırlıblar. Sonra kolxoz dövriündə bunları ayırmalı üçün briqadalar üzrə ayırib və nömrələr qoyublar.
12 briqada adlanan tabunumuz var.*

Nəsil adları (S: 17)

Nəsil adları Tabun, həm də briqada adlanıb.

*Dəyirman tabunu (ilk elektrik dəyirmanı orada tikilib)
Briqada 1*

Kürə tabunu (peç, orada yemək-içmək bışırılmış)

Briqada 2

Dovşan tabunu (çölliyyə yaxın olub. Ona görə də orada dovşan çox olub) Briqada 3

Natsilan oba (Dəyişdirilən bir oba, yəni nəslini dəyişən oba)

Briqada 4

Beşinci oba (əvvəldən beşinci oba deyiblər) Briqada 5

Koxa tabunu (Deyildiyinə görə bu tabun vaxtilə Əliabadın paytaxtı olub. Böyüyüb olub Əliabad. Məskunlaşma ilk olaraq həmin tabunda olubdu. Orada bir adam olubdu. Onu koxa adlandırlılar. Ona görə də bu tabun Koxa tabunu adlandırılıb)

Briqada 6

İt tabunu Briqada 7

Sərçə tabunu Briqada 8

Asiştian tabunu Briqada 9

Muradaltıyan tabunu (Murad adı ilə bağlı olub. Əlyan, yəni Muradlar deməkdir) Briqada 10

Zemo tabunu (Yuxarı deməkdir. Yol qıraqına yaxın olduğu üçün) Briqada 11

Məmmədəlyan tabunu (Məmmədəlilər tabunu) Briqada 12

Ləqəblər (S: 17)

Xruşşov Nizaməddin

Bank Nizaməddin

Keçi (tsiko) Nizaməddin

Para Əmrulla (o zamanlar saat yox idi. Bir dənə Əmrullanın saatı var idi. O da saatı köynəyin qolunun üstündən taxırmış. Saati soruşan olan kimi “para vremya” deyərmiş.)

Cəbi Əmrulla

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT:

Exlətepi: Udiyoxe – Udilər

1. Aşot Udioğlu (Martirosi Aşot Aleksandri). Naxun bay ka Qəbəlin royonu Nije aize. Naxun bay usen 1938, milyət udi, şair

Aşot Udioğlu. Doğulduğu yer – Qəbələ rayonunun Nic qəsəbəsi, təvəllüdü –1938, milliyyəti – udi, el şairi

2. Jora Koçarinen. Naxun bay ka: Qəbəlin royonı Nije aize. 1929-çi usena naxun bay, milyət udi, həysəl iz dünyanaxun tasine.

Jora Koçarı. Doğulduğu yer: Qəbələ rayonunun Nic qəsəbə sakini, 1929-cu il təvəllüdlü, milliyyəti udi, hazırda dünyasını dəyişmişdir

3. Udi şairen Lazer Balasinainen, Naxun bay ka: Qəbəlin rayonı Nije aiz

Lazer Balasani. El şairi. Doğulduğu yer: Qəbələ rayonunun Nic qəsəbəsi

4. Udi şairen Lazeri Dəmirçarinen, Naxun bay ka: Qəbəlin rayonı Nije aiz

Lazer Dəmirçarı. El şairi. Doğulduğu yer: Qəbələ rayonunun Nic qəsəbəsi

5. Udi şairen Mayis Koçarinen, Naxun bay ka: Qəbəlin rayonı Nije aiz

Mayis Koçarı. El şairi. Doğulduğu yer: Qəbələ rayonunun Nic qəsəbəsi

6. Antonov Roman Sergeyi ġar Naxun bay ka - Qəbəlin rayonı Nije aiz, Milyət- udi

Roman Sergey oğlu Antonov. Doğulduğu yer – Qəbələ rayonunun Nic qəsəbəsi, milliyyəti – udi

7. Atayeva Sevil Yusifi xuyər, 1954-usena naxun be, Naxun bay ka Ağdaşə şəhəre, Niyi Qəsəbin 4 nömrəli işkol məlime

Sevil Yusif qızı Atayeva. 1954-cü il təvəllüdlü. Doğulduğu yer – Ağdaş rayonu, Qəbələ rayonunun Nic qəsəbəsi 4 sayılı orta məktəbdə müəllim

8. Antonova Venera Yurin xuyəren. Naxun bay ka - Qəbəlin rayonı Nije ayiz. naxun bay usen -1964, milyət - udi, Nije aize 3 nömrəli işkola məlime

Venera Yuri qızı Antonova. Doğulduğu yer – Qəbələ rayonunun Nic qəsəbəsi, təvəllüdü –1964, milliyyəti – udi, Qəsəbə 3 sayılı orta məktəbdə müəllim

9. Keçarxoy Vitali Georgin ğar; Naxun bay ka - Qəbəlin rayonı Nije aiz naxun bay vədə 1958 usen, milyət - udi, Mədəniyyəti kojin direktor

Vitali Georgioğlu Keçarxoy. Doğulduğu yer – Qəbələ rayonunun Nic qəsəbəsi, təvəllüdü – 1958-ci il, milliyyəti – udi, Nic Mədəniyyət evinin direktoru

10. Drazari Yaşə Davide Əgərən. Naxun bay ka: Qəbəlin rayonı Nije aize, Naxun bay usen – 1939, şairen, milyət – udi, şair

Yaşa David oğlu Drazari. El şairi. 1939-cu il təvəllüdlü, Qəbələ rayonunun Nic qəsəbəsi, udi, el şairi

Xabarbı hı-ına: Yikbı - Saxurlar

11. Suvaqlı Əhmədov Carullah Mahmudna dix. Tevelliüd 1957-sen, milliyet –saxur, həşte Suvaqlıni xivini 2-esdi maktabə direktor işləmiş exə

Cərullah Mahmud oğlu Əhmədov. Zaqatala rayonunun Suvagil kənd sakini, təvəllüdü - 1957-ci il, milliyyəti - saxur, Suvagil kənd 2 sayılı tam orta məktəbinin direktoru

12. Zaqatala rayonni Suvaqlıni xivinə sakın İsmayılov Nüsrət Adilna dix. Tevelliüd – 1949, milliyet – saxur. Suvaqlıni xiveni 1 -esdi maktabə məəllim

Nüsrət Adil oğlu İsmayılov. Zaqatala rayonunun Suvagil kənd sakini, təvəllüdü - 1949-cu il, milliyyəti - saxur, hazırda 1 sayılı tam orta məktəbdə müəllim

13. Oktay Camalov Nasrullahna dix, tevelliüd 1958, milliyet – saxor, Ixan cığa Zaqatala rayon Suvaqlına xiv, Mina Nəzirova duyukni maktabna baş məəllim

Oktay Nəsrulla oğlu Camalov. 1958-ci il təvəllüdlü, milliyyəti - saxur, Suvagil kənd sakini, Mina Nəzirova adına orta məktəbin baş müəllimi

14. Zaqatala rayonni, Suvaqılnı xivinə sakın Turacov Turac Mısayna dix. Tevellüd – 1961-sen, milliyet – saxur. Həşte Zaqatale Suvaqılnı xive, ansanble tanpir, qarmon ilvixə

Turac Musa oğlu Turacov. Zaqatala rayonunun Suvagil kənd sakini, təvəllüdü - 1961-ci il, milliyyəti - saxur, hazırda Zaqatala rayonunun Suvagil kəndində “Qismət” ansamblında tənbür, qarmon ifaçısı

Материал данде гъубурай: Avaral - Avarlar

15. филология гелмабазул кандидат Асият Камилил яс Тинаеваль. Асият Тинаева гъюона 1973 соналъул 12 августалда Белокан районалъул Къабахчоли росуль гъюона. Авар миллаталъул югу

Asiyyat Kamil qızı Tinayeva. Doğulduğu yer: Balakən rayonunun Qabaxçöl kəndi. Filologiya üzrə fəlsəfə doktoru. Milliyyəti – avar

16. Закатахъул Даначи росуса Зутов X1айбуллагъ Шаг1банасул вас. 1954 сонал, авар миллатаса вугу, пенсиячияв

Həbibullah Zutov Şaban oğlu. doğulduğu yer – Zaqatala rayonunun Danaçı kəndi, təvəllüdü - 1954-cü il, milliyyəti – avar, hazırda təqaüdçü

İngiloylar

17. Əlican Ramazan oğlu Əlicanov, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, təvəllüdü - 1966-ci il, milliyyəti – ingiloy, Qəsəbə icra nümayəndəliyinin baş mühəsibi

18. Gülbənövşə Camal qızı Ramazanova. Zaqatala rayonunun Əliabad kənd sakini, təvəllüdü – 1957-ci il, milliyyəti – ingiloy, “İngiloy” ansamblının üzvü

19.Həvvə İsa qızı Əhmədova. Zaqtala rayonunun Əliabad kənd sakini, təvəllüdü – 1962-ci il, milliyyəti – ingiloy, “İngiloy” ansamblının üzvü

20.Nizaməddin Əhməd oğlu İrapov. Zaqtala rayonunun Əliabad qəsəbə sakini, Kürə tabunundan, təvəllüdü – 1935-ci il, milliyyəti – ingiloy, təqaüdçü

21.Ramiz Feyzulla oğlu Şabanov. təvəllüdü – 1953-cü il. Doğulduğu yer Zaqtala rayonunun Əliabad kəndi. Milliyyəti - ingiloy. Hazırda Əliabad qəsəbə icra nümayəndəsinin müavinidir

Taradalxo: Tərcümə edənlər: (udi dilindən)

1. Aşot Udioğlu (Martirosi Aşot Aleksandri). Naxun bay ka Qəbəlin royonu Nije aize. Naxun bay usen 1938, milyət udi, şair

Aşot Udioğlu. Doğulduğu yer – Qəbələ rayonunun Nic kəndi, təvəllüdü – 1938, milliyyəti – udi, el şairi

2. Jora Koçarin. Naxun bay ka: Qəbəlin royonı Nije aize. Naxun bay usen – 1929, şairen, milyət – udi, həysəl iz dünyanaxun tasine.

Jora Koçarı, Qəbələ rayonunun Nic qəsəbə sakini, 1929-cu il təvəllüdü, milliyyəti udi, hazırda dünyasını dəyişmişdir

3. Antonov Roman Sergeyi ġar Naxun bay ka - Qəbəlin rayonı Nije aiz, Milyət- udi

Roman Sergey oğlu Antonov. Doğulduğu yer – Qəbələ rayonunun Nic kəndi, milliyyəti – udi

4. Antonov Sergey Qarakine ġaren. Naxun bay ka; Qəbəlin rayonı Nije aize; naxun bay usen – 1957, milyət - udi, Nije bələdiyyəsinə əşsa

Sergey Qaragin oğlu Antonov. Doğulduğu kənd: Qəbələ rayonunun Nic kəndi, təvəllüdü - 1957-ci il, milliyyəti – udi, Nic bələdiyyəsinin əməkdaşı

5. Atayeva Sevil Yusifi xuyər, 1954-usena naxun be, Naxun bay ka Ağdaşə şəhəre, Niyi Qəsəbin 4 nömrəli işkol məlime

Sevil Yusif qızı Atayeva. 1954-cü il təvəllüdü, doğulduğu yer – Ağdaş rayonu, Qəbələ rayonunun Nic Qəsəbə 4 sayılı orta məktəbində müəllim

6. Mahmudova Sevinc Teyyubi xuyəren, 1994 usena naxune
be

Sevinc Teyyub qızı Mahmudova. 1994-cü il təvəllüdlü

7. Keçarxoy Vitali Georgin ğar; Naxun bay ka - Qəbəlin
rayonu Nije aiz naxun bay vədə 1958 usen, milyət- udi, Mədəniyəti
kojin direktor

Vitali Georgioğlu Keçarxoy. Doğulduğu yer – Qəbələ
rayonunun Nic kəndi, təvəllüdü – 1958-ci il, milliyyəti – udi, Nic
Mədəniyyət evinin direktoru

8. Drazari Yaşə Davide Əgəren. Naxun bay ka: Qəbəlin rayonu
Nije aize, Naxun bay usen – 1939, şairen, milyət – udi

Yaşa David oğlu Drazari. El şairi. 1939-cu il təvəllüdlü,
Qəbələ, Nic kəndi, udi, el şairi

Таржума: (avar dilindən)

9. Кейсеровская Жамила Муртузалил яс. Кейсеровская
Жамила Белокан районалда гъяюна. Данжу Азарбайжан
Миллияб Гелмабазул Академияlda x1alatlala. Авар
миллаталъул югу

Cəmilə Murtuzəli qızı Keyserovskaya. Doğulduğu yer:
Balakən rayonu. Hal-hazırda Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşı. Milliyyəti – avar

10. Закаталахъул Даначи росуса Зутов X1aybullagъ
Шаг1банасул вас. 1954 сонал, авар миллатаса вугу, пенсиячияв

Həbibullah Zutov Şaban oğlu. doğulduğu yer – Zaqtala
rayonunun Danaçı kəndi, təvəllüdü - 1954-cü il, milliyyəti – avar,
hazırda təqaüddədir

Tərcuma hı-ına: (saxur dilindən)

11. Suvaqılı Əhmədov Carullah Mahmudna dix. Tevellüd
1957-sen, milliyet –saxur, həşte Suvaqılıni xivini 2-esdi maktabə
direktor işləmiş exe

Cərullah Mahmud oğlu Əhmədov. Zaqatala rayonunun Suvagil kənd sakini, təvəllüdü - 1957-ci il, milliyyəti - saxur, Suvagil kənd 2 sayılı tam orta məktəbinin direktoru

12. Zaqatala rayonni Suvaqılni xivinə sakin İsmayılov Nüsət Adilna dix. Tevellüd – 1949, milliyet – saxur. Suvaqılni xiveni 1 - esdi maktabə məəllim

Nüsət Adil oğlu İsmayılov Zaqatala rayonunun Suvagil kənd sakini. Təvəllüdü - 1949-cu il, milliyyəti - saxur, hazırda 1 sayılı tam orta məktəbdə müəllim

13. Oktay Camalov Nasrullahna dix, tevellüd 1958, milliyet – saxur, Ixan ciqa Zaqatala rayon Suvaqılna xiv, Mina Nəzirova tuyukni maktabna baş məəllim

Oktay Nəsrulla oğlu Camalov. 1958-ci il təvəllüdlü, milliyyəti- saxur, Suvagil kənd sakini, Mina Nəzirova adına orta məktəbin baş müəllimi

14. Zaqatala rayonni, Suvaqılni xivinə sakin Turacov Turac Mısayna dix. Tevellüd – 1961-sen, milliyet – saxur. Həşte Zaqatale Suvaqılni xive, ansanble tanpır, qarmon ilvixə

Turac Musa oğlu Turacov. Zaqatala rayonunun Suvagil kənd sakini, Təvəllüdü - 1961-ci il, milliyyəti - saxur, Suvagil kəndində “Qismət” ansamblında tənbur, qarmon ifaçısı

Tərcümə (ingiloy dilindən):

15. Əlican Ramazan oğlu Əlicanov, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, Qəsəbə icra nümayəndəliyinin baş mühasibi, təvəllüdü - 1966-ci il, milliyyəti – ingiloy

16. Həvvə İsa qızı Əhmədova. Zaqatala rayonunun Əliabad kənd sakini, təvəllüdü – 1962-ci il, milliyyəti – ingiloy, “İngiloy” ansamblının üzvüdür

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

1. Akif Məmmədli. Balakən-Zaqatala bölgəsi: Tarixi etnoqrafiyası, Bakı-“Adiloğlu”-2001
2. Azərbaycan folkloru antologiyası. XIII cild. Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru. Bakı-“Səda”-2005
3. Bəxtiyar Tuncay. “Qafqaz albanlarının dili və ədəbiyyatı” Bakı-“Qanun”-2010
4. Dekkaşın uvhiyibi. Akelisini /Misaalabı. Tərtib edən: M.N.Şamxalov. Bakı-“Qanun” nəşriyyatı-2012
5. Əhməd İsayev. Bu dağlar, ulu dağlar (axtarışlar və publisistik qeydlər). Bakı-“Gəncə və gəncəlilər xeyriyyə cəmiyyəti”-2011
6. Əli Süleymanov. Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. Şəki-Balakən folkloru. Bakı-“Apostroff”-2011
7. Əli Süleymanov. Zaqatala çələngi. Bakı-“Elm və təhsil”-2014
8. Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı- “Elm”- 2000
9. Qəmərşah Cavadov, Rauf Hüseynov, «Udilər» (tarixi – etnoqrafik tədqiqat), Bakı, 1999
10. Rəsul Həmzətov. Mənim Dağıstanım. II kitab (Tərcümə edən: Vilayət Rüstəmzadə), Bakı-“Gənclik”-1977
- 10a. Sax əlibası və yazı qaydaları (Zəxbisin alıfbey və oykanan qaydabı). Bakı-Azərnəşr Tədris-Pedaqoji şöbə-1934
11. Saxurlar. Bakı-“Qanun”-2012
12. Şirinbəy Hacıəli. Şimal-qərbi Azərbaycan: İngiloylar (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarına dək). Bakı-“Təhsil”-2007
13. Voroşil Q. Qafqaz Albaniyası, Bakı-“Öyrətmən”-1993

Rus dilində:


14. Аварцы Алазанской долины. Bakı-“Qanun” nəşriyyatı-2012

14a. Роберт Мобили. Удины: язык, религия и этнография.
Баку-2011

Internetdə:

15. aydin-medetoğlu-türkler.pdf Aydın Mədətoğlu Qasımlı. Türklər (tarixi öcerklər) internet səhifəsində
16. az.wikipedia.org/wiki/Qafqaz albanları
17. <http://az.wikipedia.org/wiki/%C4%B0ngiloylar>
18. <http://publika.az/p/6244>
19. <https://tarihturklerdebaslar.wordpress.com/2011/11/13/avarlar/>
20. <http://tr.wikipedia.org/wiki/Avarlar>

**UDİYOXE
UDİLƏR**



Qəbələ rayonunun Nic kənd sakini Jora Koçarı



Təndirə çörək yapan udi qadını



Udi toyunda yemək bişirilməsi



Udi toyunda bəyin üzünü çaxırla qırxılması



Udi qadını

**АВАРАЛ
AVARLAR**



Avar qadınları



Avar qadını

**YİKBI
SAXURLAR**



Köhnə Suvagil kəndinin rəsmi. 1959-cu ildə rəssam Salam Salamzadə tərəfindən çəkilmişdir



Saxur qadını layla çalarkən




Qızlardan ibarət Lilay ansamblı



Çoban bayramı

İNGİLOYLAR



İngiloy milli geyimində müsəlman kişi və müasir ingiloy qadını

BAŞLIQLAR

Rəyçilərdən

| | |
|--|------------|
| Qafqaz Albaniyasının əski Qafqazdilli sakinləri çilb (avar), çıqb (saxur), gel (ingiloy) və udinlər barədə bəzi qeydlər (B.Şahverdiyev) | 3 |
| Avar folkloru (A.Tinayeva) | 6 |
| Saxur xalqının tarixən sönmüş çıraqının yenidən işıqlanması(C.Məmmədov) | 8 |
| Ortaq mühit, ortaq adət-ənənə, ortaq dil (M.Yaqubqızı) | 12 |
| Udilər | 23 |
| Avarlar | 90 |
| Saxurlar | 112 |
| İngiloylar | 181 |
| Söyləyicilər və tərcüməçilər haqqında məlumat | 189 |
| İstifadə olunmuş ədəbiyyat | 195 |
| Udi, avar, saxur və ingiloy folklor mühitini əks etdirən fotosəkillər | 197 |

**Azsaylı xalqların folkloru
I kitab**

Bakı, Elm və təhsil, 2014

Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli

Kompyuterdə yiğdi:
Ləman Qafarova

Korrektor:

Fil.ü.f.d. Aynur Hüseynova

Kompyuter tərtibçisi və texniki redaktoru:

Ruhəngiz Əlihüseynova

Kağız formatı: 70/100 1/ 16

Mətbəə kağızı: №1

Həcmi: 204 səh.

Tirajı: 300

Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Kompyuter Mərkəzində yiğilmiş, səhifələnmiş,
“Elm və təhsil” NPM-də ofset üsulu ilə
Hazır diapozitivlərdən çap olunmuşdur.

Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların məskunlaşdığı ərazinin xəritəsi



UDİLƏR: Qəbələ rayonunun Nic qəsəbəsində, az bir qismi isə Oğuz rayonunun özündə yaşayırlar.

AVARLAR: Balakən rayonunun Mahamalar, Matsex, Bərətbinə, KATEX, Çedervtalı, Qasbinə, Roçəhməd, Qabaqcöl, Xırxatala, Beiceqarbinə, Mazımkara, Uzuntala, Kodoqbinə, Kamıştala, Mollaçibinə, Pirqax, Qaysa; Zaqatala rayonunun Car, Oxoxdərə, Yuxarı Tala, Aşağı tala, Goyəm, Dardoqqaz, Yolayric, Danaçı, Taxtalar, Çökəkoba, Aşağı Çardaxlar, Silban, Makov, Oytala, Paşan, Matsex, Qəbizdərə, Çardaxlar kəndində yaşayırlar.

SAXURLAR : Zaqatala rayonunun Meşles, Ağdam-Kələl, Ələsgər, Muxax, Əzgilli, Qas, Qalal, Qarqay, Mamrux, Goybarax, Yeni Suvagil, Lahic, Sabunu, Əli-bayramlı; Qax rayonunun Çınarlı, Qum, Güllük, Ağızı, Ləkit; Şəki rayonunun Şin və Qaynarca kəndində yaşayırlar.

İNGİLOYLAR: Balakən rayonunun İttala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Yengiyan, Verxiyan, Mosul kəndində; Qax rayonunun Qaxbaş, Qaxingiloy, Meşəbaş, Əmircan, Əlibeyli, İngiloy Kötüklü, Büyük Alatəmir, Kiçik Alatəmir, Qaraməşə kəndində yaşayırlar.